

2203_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 2203 Büdcə sistemi

1 Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- ☒ 2
- ☐ 1
- ☐ 4
- ☐ 5
- ☐ 3

2 Federal dövlətlərin dövlət büdcəsinə aid olmayan gəlir növünü seçin

- ☒ Satışdan vergilər
- ☐ ƏDV və aksizlər
- ☐ Əhalidən gəlir vergisi
- ☐ Dövlət istiqarazlarından daxil olan vəsaitlər
- ☐ Gömrük rüsumları

3 Büdcə quruluşu nədir?

- ☒ Büdcə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, büdcə vəsaitlərinin formalaşması və istifadəsi
- ☐ Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
- ☐ Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- ☐ Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- ☐ Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

4 Aşağıdakılardan biri büdcə quruluşuna daxil deyil

- ☒ İcmal büdcə
- ☐ Büdcə sistemi
- ☐ Büdcələrin təşkili prinsipləri
- ☐ Büdcə təsnifatı

5 Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

- ☒ Büdcə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- ☐ Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi
- ☐ Büdcə sisteminin vahidliyi
- ☐ Aşkarlıq və həqiqilik prinsipi
- ☐ Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi

6 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- ☒ a) hüquqi şəxslərin mənfəət vergisi
- ☐ a) dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ☐ a) əvəzsiz köçürmələr
- ☐ a) cərimələrdən daxil olan vəsaitlər
- ☐ a) maliyyə yardımı

7 Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- ☐ Transfert ödənişlər, cərimələr
- ☐ Subsidiyalar, pullu xidmətlərdən gəlirlər
- ☐ Subvensiyalar, müsadirələr
- ☐ Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- ☒ Dotasiyalar, qrantlar

8 Dotasiya nədir?

- ☐ daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən büdcə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımudur.
- ☐ məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- ☒ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və bələdiyyə büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, bələdiyyə büdcələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

9 Aşağıdakılardan hansı qrantlara aid deyil?

- ☐ Beynəlxalq təşkilatlar tərəfindən mərkəzi hökumətin büdcəsinə köçürülən ödənişlər
- ☐ Mərkəzi hökumətin büdcəsindən bələdiyyə büdcəsinə köçürülən ödənişlər
- ☒ Mərkəzi hökumətin büdcəsindən beynəlxalq təşkilatlara köçürülən ödənişlər
- ☐ Regional büdcədən bələdiyyə büdcəsinə köçürülən ödənişlər
- ☐ Mərkəzi hökumətin büdcəsindən regional büdcəyə verilən ödənişlər

10 Büdcə anlayışı məişətdə hansı mənada işlədilmir?

- ☐ Yerli büdcə
- ☐ Dövlət büdcəsi
- ☒ Birlik büdcəsi
- ☐ Şəxsi büdcə
- ☐ Ailə büdcəsi

11 Büdcə anlayışını necə ifadə etmək olar?

- ☐ Əsas maliyyə siyasətidir
- ☐ Maliyyə vəsaitidir
- ☒ Əsas maliyyə sənədidir
- ☐ Maliyyə mexanizmidir
- ☐ Maliyyə çatışmazlığıdır

12 Büdcənin iqtisadi mahiyyətini göstərin

- ☐ Dövlətin tarazlı iqtisadi, sosial-mədəni inkişafının təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi formasıdır.
- ☒ İctimai məhsulun dəyərinin bir hissəsinin yenidən bölgüsü ilə əlaqədar olaraq dövlət və təkrar istehsalın digər subyektləri arasında yaranan pul münasibətləri sistemini xarakterizə edir
- ☐ Ümumi Daxili Məhsulun dəyərinin müəyyən hissəsinin pul formasında yenidən bölüşdürülməsi vasitəsilə dövlətlə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir
- ☐ Dövlətin və bələdiyyə qurumlarının fəaliyyət göstərməsi və onlara məxsus funksiyalar və vəzifələrin yerinə yetirilməsi üçün maliyyə bazası yaradır

13 Büdcə qanunvericiliyi necə əmələ gəlir?

- ☐ Bütçədənkənar dövlət fondlarının gəlirlərinin formalaşması və xərclərin həyata keçirilməsi prosesində hüquq münasibətləri subyektləri arasında yaranan münasibətlərdə
- ☒ Bütçə hüququ normalarını özündə əks etdirən normativ aktların məcmusu ilə AR tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında
- ☐ Bütçəyə nəzarət prosesində bütçə hüququ münasibətlərinin subyektləri arasında yaranan münasibətlər zamanı
- ☐ Universal maliyyə plan aktı əsasında

14 Bütçə haqqında qanun nə vaxt qüvvəyə minir?

- ☐ Prezidentə təqdim olunduğu gündən
- ☐ Müzakirəyə çıxdığı gündən
- ☒ İmzalandığı gündən
- ☐ 1 Yanvar tarixindən
- ☐ Çap olunduğu gündən

15 Naxçıvan MR-nın bütçəsini hansı orqan təsdiq edir?

- ☐ Milli Məclis
- ☐ Naxçıvan MR-nın Nazirlər Kabineti
- ☒ Naxçıvan MR-sı Ali Məclisi
- ☐ Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- ☐ Naxçıvan MR-nın müvafiq icra orqanları

16 Bütçənin icrası haqqında hesabatı hansı hakimiyyət orqanı təsdiq edir?

- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ AR Mərkəzi Bankı
- ☒ Qanunvericilik hakimiyyət orqanları
- ☐ Azərbaycan Respublikası Subyektlərinin ali vəzifəli şəxsləri
- ☐ İcra hakimiyyəti orqanları

17 İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının bütçə ilə bağlı vəzifə və səlahiyyətlərinə aid deyil?

- ☐ bütçənin icrasına inzibati nəzarəti həyata keçirir
- ☐ bütçə layihəsini tərtib edir
- ☒ bütçə gəlirlərinin sərbəst istifadəsini həyata keçirir
- ☐ bütçənin icrası haqqında hesabatı yerli özünüidarəetmənin səlahiyyətli orqanlarının təsdiqinə təqdim edir
- ☐ bütçəni icra edir

18 Dövlət icra hakimiyyətinə tabe olan bütçə idarələri bütçə vəsaitlərini necə istifadə edirlər?

- ☐ Sərbəst
- ☐ Prezidentin icazəsi ilə
- ☒ Dövlət Xəzinədarlığında aparılan şəxsi hesab vasitəsilə
- ☐ Nazirlər Kabinetinin icazəsi əsasında
- ☐ Maliyyə Nazirliyinin nəzarət xidməti şöbəsinin rəyi əsasında

19 Yerli bütçə münasibətlərinin tənzimlənməsi sahəsində özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aid olmayanı seçin?

- ☐ Yerli bütçədən maliyyə yardımı və bütçə ssudası verilməsinin qayda və şərtlərinin müəyyən edilməsi;
- ☐ Yerli bütçələrin tərtibi, müzakirəsi, təsdiqi və icrası qaydasının müəyyən edilməsi
- ☒ Əldə olunan vəsaitlərin sərbəst istifadəsini həyata keçirmək
- ☐ Bələdiyyə borclarının həyata keçirilməsi və bələdiyyə borclarının idarə edilməsi.
- ☐ Yerli bütçələrin icrasına nəzarəti həyata keçirmək və onun icrasına dair hesabatın təsdiq edilməsi

20 Yerli büdcənin tərtibi, müzakirəsi və təsdiqini hansı təşkilat həyata keçirir?

- ☐ Prezident
- ☐ Milli Məclis
- ☐ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi
- ☒ Bələdiyyələr

21 Ölkənin əsas maliyyə bazası kimi dövlət qanunvericiliyi ilə təsdiq edilən büdcənin roluna aid deyil

- ☐ Maliyyə vəsaitinin istifadə istiqamətlərini qəti şəkildə müəyyən edir
- ☐ Dövlətin maliyyə sisteminin bütün həlqələrinin fəaliyyətini təşkil edir
- ☒ Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusunu əks etdirir
- ☐ Dövlətə lazım olan maliyyə resurslarının həcmi əks etdirir
- ☐ Dövlətin vergi siyasətini müəyyən edir

22 Maddi məzmununa görə büdcə

- ☐ Əlaqələndirici rola malikdir
- ☐ İqtisadi münasibətləri ifadə edir
- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ Universal maliyyə planı aktıdır
- ☐ Maliyyə sisteminin tərkib hissəsidir

23 Dövlət büdcəsinin gəlirlərinin formalaşma mənbələri hansılardır?

- ☐ subvensiya,subsiya ,dotasiya
- ☐ dolay vergilər, borclar, datasiya
- ☒ vergilər, qeyri vergili daxilolmalar
- ☐ subsiya, datasiya,emissiya
- ☐ subvensiya ,borclar, dolay vergilər, datasiya

24 Büdcə sistemi dedikdə nə başa düşülür ?

- ☐ maliyyə sistemi
- ☐ büdcə münasibətləri
- ☒ büdcələrin məcmusu
- ☐ mərkəzləşdirilmiş fondlar
- ☐ büdcə təşkilatları

25 Büdcə sistemi hansı prinsipə əsaslanır:

- ☐ büdcələrin bərabərliyi
- ☐ büdcə vəsaitinin formalaşması
- ☒ büdcənin tarazlaşdırılması
- ☐ büdcə xərclərinin azaldılması
- ☐ büdcənin kəsirsiz olması

26 Dövlət büdcəsi nədir ?

- ☐ xərclər smetası
- ☐ dövlətin maliyyə proqramı
- ☒ dövlətin əsas maliyyə planı
- ☐ dövlətin maliyyə aləti
- ☐ dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası

27 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır ?

- ☐ büdcənin xərclər hissəsinin qismən icra edilməsi
- ☐ gəlirin xərcləri üstələməsi
- ☒ gəlirin xərclərə bərabərliyi
- ☐ büdcənin gəlir hissəsinin tam icra edilməsi
- ☐ xərclərin gəliri üstələməsi

28 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ gömrük siyasəti
- ☐ pul-kredit siyasəti
- ☒ fiskal siyasət
- ☐ iqtisadi siyasət
- ☐ maliyyə siyasəti

29 Dövlət büdcəsini imza edən orqan hansıdır?

- ☐ Prezident administrasiyası
- ☐ Maliyyə nazirliyi
- ☒ Milli Məclis
- ☐ Baş büdcə idarəsinin rəisi
- ☐ Baş nazir

30 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar
- ☐ qrantlar, satışdan gəlirlər
- ☒ dövlət vergiləri, qeyri vergili daxilolmalar
- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☐ birdəfəlik rüsumlar, qrantlar

31 Büdcə prosesi nədir ?

- ☐ büdcənin qəbulu, icrası və nəzarət
- ☐ büdcənin baxılması və qəbulu
- ☒ büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası
- ☐ büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
- ☐ büdcənin qəbulu və icrası

32 “Büdcə sistemi haqqında” qanun qəbul olundu?

- ☐ 1991-ci il 31 yanvar
- ☐ 1990 –cı il 1 dekabr
- ☒ 1992-ci il 1 dekabr
- ☐ 1990-cı il 31 noyabr
- ☐ 1992-ci il 1 yanvar

33 Azərbaycan Respublikasında büdcə sistemi neçə səviyyədən ibarətdir və hansılardır?

- ☐ 2; dövlət büdcəsi və yerli büdcə
- ☒ 3; dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin büdcəsi
- ☐ 2; bələdiyyələrin büdcəsi və yerli büdcə
- ☐ 1; bələdiyyələrin büdcələri
- ☐ 3; müəssisələrin büdcələri, yerli büdcə, dövlət büdcəsi

34 Azərbaycan Respublikasında büdcə ili əhatə edir?

- ☐ 1 aprel – 31 mart
- ☐ 31 dekabr 1 yanvar
- ☒ 1 yanvar - 31 dekabr
- ☐ 1 sentyabr – 31 avqust
- ☐ 1 oktyabr – 30 sentyabr

35 Büdcə sisteminin təşkili prinsipi hansılardır?

- ☐ mərkəzilik, universallıq
- ☐ mərkəzilik
- ☒ vahidlik
- ☐ ədalətlik
- ☐ universallıq

36 Büdcələrarası münasibətlər hansı qanunvericilik sənədi ilə tənzimlənir?

- ☐ Gəlir və xərclərlə
- ☐ Vergilərlə
- ☒ Büdcə sistemi haqqında qanunla
- ☐ İcra hakimiyyəti orqanları vasitəsilə
- ☐ Konsitutsiya ilə

37 Federativ dövlətlər hansılardır?

- ☐ Fransa, AFR
- ☐ Böyük Britaniya, Polşa
- ☒ Rusiya ,ABŞ
- ☐ AFR, İsveçrə
- ☐ Azərbaycan, Ruminiya

38 Dövlət və bələdiyyə büdcələrinin maddi mənada rolu nədən ibarətdir?

- ☐ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılmasını təmin edir
- ☐ Milli gəlirin bölgüsü alətidir
- ☒ Dövlətin, və onun inzibati-ərazi qurumlarının fəaliyyət göstərməsinin əsas maliyyə mənbəyidir
- ☐ Sosial-mədəni inkişafının təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır
- ☐ Dövlət və təkrar istehsalın digər subyektləri arasında yaranan pul münasibətləri sistemini xarakterizə edir.

39 Aşağıdakılardan hansı büdcənin əsas funksiyalarına aid deyil?

- ☒ Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək

40 Büdcənin bölüşdürücü funksiyasının mahiyyəti?

- ☐ Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- ☐ Büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- ☒ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ☐ Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi

41 Bütçənin hüquqi aspektdə rolunu xarakterizə edin

- ☐ Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin etmək
- ☐ Milli gəlirin bölgüsü alətidir
- ☒ Mövcud qanunvericiliklə müəyyən edilir
- ☐ Mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarəti həyata keçirmək
- ☐ Əsas maliyyə mənbəyidir

42 Bütçə münasibətləri hansı şəxslər arasında yarana bilər?

- ☐ Fiziki şəxslə hüquqi şəxslər arasında
- ☐ Əhəlinin müxtəlif təbəqələri arasında
- ☒ Dövlətlə müəssisələr, təşkilatlar və əhəli arasında
- ☐ Dövlətlə beynəlxalq təşkilatlar arasında
- ☐ Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında

43 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatına aid olmayanı seç

- ☐ Səhiyyə
- ☐ Elm və təhsil
- ☒ Ölkənin müdafiəsi
- ☐ Sosial sferaların saxlanması xərclərinin maliyyələşdirilməsi
- ☐ Sosial-mədəni tədbirlər

44 Dövlətin bütçə siyasəti nədən ibarətdir?

- ☐ Xərclərin toplanan vergilərdən çox olması
- ☐ Xərclərin qənaətsiz istifadəsi
- ☒ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
- ☐ Bütçə kəsiri
- ☐ Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi

45 Bütçə gəlirləri ibarətdir?

- ☐ Sosial müavinətlər
- ☐ Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- ☒ Vergilər, rüsumlar
- ☐ Heç biri
- ☐ Əhəlinin sərbəst pul vəsaitləri

46 Aid olmayanı seç. İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması funksiyasını yerinə yetirməklə bütçə

- ☐ Tələb, təklif və istehlakın strukturuna təsir göstərir;
- ☐ Ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir və onun tənzimləyir;
- ☒ Sosial sferaların saxlanması xərclərinin maliyyələşdirilməsi
- ☐ İstehsalın artım sürətinə və nisbətlərinə təsir göstərir;
- ☐ Bütçə vəsaitini iqtisadiyyatın ayrı-ayrı sahələri və regionlar arasında bölüşdürür;

47 Bütçənin tərtibi və müzakirəsi prosesində bütçə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- ☐ Nazirlər Kabineti
- ☐ Nazirliklər
- ☒ Milli Məclis
- ☐ Vergilər Nazirliyi

☐ Prezident

48 Aşağıdakılardan hansı maliyyə plan aktlarına daxil deyil?

- ☐ Sahə nazirlikləri və idarələrin maliyyə planları
- ☐ AR dövlət büdcəsi
- ☒ İdarə və təşkilatları həyata keçirəcəyi layihələrin planları
- ☐ İdarə və təşkilatların smetaları
- ☐ Maliyyə orqanlarının və kredit idarələrinin maliyyə planları

49 Büdcə hüququ anlayışını necə ifadə etmək olar?

- ☐ ölkədə milli gəlirinin və ümumi daxili məhsulun yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondunun xərc istiqamətlərini müəyyənləşdirir
- ☐ hüquqi normalar ilə tənzimlənən bütün büdcələrin, yəni dövlət büdcəsinin və yerli büdcələrin məcmusudur.
- ☒ büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.
- ☐ milli gəlirin bölüşdürülməsi üçün dövlətlə hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlərin məcmusudur
- ☐ büdcə sisteminə daxil olan büdcələrin fəaliyyətinin təşkili-hüquqi əsaslarını, büdcələrin tərkib və strukturunu, büdcə vəsaitlərinin yaradılması və istifadəsinin üsullarını müəyyən edir.

50 Büdcə hüququnun mahiyyətini göstərin

- ☐ Zəruri xərclərin maliyyələşdirilməsini təmin etmək
- ☐ ÜDM-un və MG-in bölgüsündə iştirak edir
- ☒ Dövlət orqanları arasında əmələ gələn təşkilati-maliyyə münasibətlərini tənzimləyir
- ☐ Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini təmin etmək
- ☐ Hesablama və təhlil üçün istifadə edilən dövlət və inzibati-ərazi qurumlarının büdcələrini tənzimləyir

51 Büdcə hüququnun predmetinə daxil olan münasibət hansıdır?

- ☐ Uzun müddətli tərtib olunması
- ☐ Beynəlxalq münasibətlərdə yaranır
- ☒ Dövlət və bələdiyyə büdcələrinin tərtibi prosesində yaranır
- ☐ Heç biri
- ☐ Ümumi Daxili Məhsulun bölgüsü prosesində yaranır

52 Büdcə ilə əlaqədar hansı məsələ Milli Məclisin səlahiyyətlərinə aid deyil?

- ☐ Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət
- ☐ Beynəlxalq müqavilələrin təsdiqi və ləğv edilməsi
- ☐ Maliyyə, valyuta, kredit, gömrük işinin tənzimlənməsi və pul emissiyası
- ☐ Maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və ödənişlərə dair ümumi qaydaları müəyyən etmək
- ☒ Dövlət büdcəsindən ayrılan tənzimləyici gəlirlərin istiqamətlərinin müəyyənləşdirilməsi

53 Büdcə münasibətləri hansı hüquqi sənəd əsasında tənzimlənir?

- ☐ Beynəlxalq müqavilələr əsasında
- ☐ Prezidentin sərəncamları ilə
- ☒ "Büdcə sistemi haqqında" qanunla
- ☐ Konsitutsiya ilə
- ☐ Bələdiyyələrin normativ aktları ilə

54 Büdcə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Yerlərdə icra hakimiyyətləri
- ☐ Büdcədən kənar fondlar
- ☒ Dövlət hakimiyyəti orqanları
- ☐ Beynəlxalq təşkilatlar
- ☐ Maliyyə idarələri

55 Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- ☐ Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.
- ☐ Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
- ☒ Müəssisələr arasında yaranır
- ☐ Büdcənin təşkili prosesində əmələ gəlir
- ☐ Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır

56 Öz məzmununa görə büdcə hüququ normaları bölünür?

- ☐ Daxili və xarici
- ☐ Maddi, qeyri-maddi
- ☒ Maddi, prosessual
- ☐ Prosessual və praktiki
- ☐ Real, qeyri-real

57 Maddi büdcə normaları nəyi müəyyən edir?

- ☐ Dövlət büdcəsinin təsdiqi qaydalarını tənzimləyir
- ☐ Büdcənin icrası haqqında hesabatın tərtibini
- ☒ Büdcə sisteminin gəlirlərini
- ☐ Büdcənin icrası haqqında hesabatın təsdiqi qaydalarını müəyyən edir
- ☐ Yerli büdcələrin tərtibi, baxılması, təsdiqi, icrası qaydalarını tənzimləyir

58 Prosessual büdcə normaları nəyi tənzimləyir?

- ☐ müxtəlif büdcə səviyyələri arasında gəlirlərin bölgüsünü müəyyən edir
- ☐ büdcə sisteminin strukturunu
- ☒ dövlət büdcəsinin və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrasını
- ☐ müxtəlif büdcə səviyyələri arasında xərclərin bölgüsünü
- ☐ büdcələrin gəlir və xərclərinin siyahısını

59 Proporsional vergi nəyi nəzərdə tutur?

- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaiti
- ☐ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsini
- ☒ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsinin dəyişilməzliyini
- ☐ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsini
- ☐ heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən haqqı

60 Reqressiv verginin mahiyyəti nədən ibarətdir?

- ☐ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsindən
- ☐ heç bir qarşılıqlı təminat olmadan sistematik şəkildə dövlətə ödənilən vəsait olması
- ☒ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil etməsini
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlili
- ☐ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsinin dəyişilməzliyini nəzərdə tutur

61 Proqressiv vergi nəyə deyilir?

- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən vəsaitin təhlil edilməsi
- ☐ gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsi dəyişilməzliyi
- ☒ vergi məzənnəsinin gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilməsi
- ☐ heç bir qarşılıqlı təminat olmadan sistematik şəkildə dövlətə ödənilən vəsait olması
- ☐ vergi məzənnələrinin gəlirlərin səviyyəsi ilə tərs mütənəsiblik təşkil etməsi

62 Vergitutma prosesində müəyyən prinsiplər nəzərə alınır. Aid olmayanı seçin.

- ☐ Tarazlıq prinsipi
- ☐ Ədalətlik prinsipi
- ☒ Nəzarət prinsipi
- ☐ Səmərəlilik prinsipi
- ☐ Vergi ödəyicilərinin maraq və imkanlarının nəzərə alınması prinsipi

63 Yerli büdcənin gəlirlərinə aid olmayanı göstər

- ☐ Dövlət əhəmiyyətli tədbirlərin xərclərinin ödənilməsi üçün maliyyə vəsaiti
- ☐ Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mədən vergisi
- ☒ Hüquqi şəxslərdən torpaq vergisi
- ☐ Fiziki şəxslərdən torpaq vergisi
- ☐ Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün ödəniş

64 Dövlət vergilərinin növlərinə aiddir?

- ☐ fiziki şəxslərin əmlak vergisi, ƏDV
- ☐ aksizlər, rüsumlar
- ☒ fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin əmlak vergisi
- ☐ gömrük vergiləri, mənfəətdən ayırma
- ☐ fiziki şəxslərin gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi

65 Dövlət rüsumu hansı hallarda tutulur?

- ☐ borc öhdəliyi baş verdikdə
- ☒ notarial kontorları və dövlət orqanları tərəfindən notarial hərəkətlərin aparılması
- ☐ kommunal xidmətlərə görə
- ☐ idxal-ixrac əməliyyatları və məhsul satışı zamanı
- ☐ məhsul alqı-satqısı olduqda

66 Vergilərin müəyyən edilməsinin əsas şərtlərini göstərin:

- ☐ vergi dərəcəsi vergi güzəştləri
- ☐ vergi subyekti, vergi obyektı
- ☒ vergitutma bazası, vergi dövrü
- ☐ vergi obyektı, vergi subyekti
- ☐ vergi güzəştləri, vergi müddəti

67 Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Mərkəzi Bank
- ☐ Baş büdcə idarəsi
- ☒ Dövlət Xəzinədarlığı
- ☐ Gömrük Komitəsi
- ☐ Vergilər Nazirliyi

68 Hansı vergilər müəyyən edilmişdir?

- ☐ Muxtar Respublika vergiləri, rüsumlar
- ☐ gömrük vergiləri, rüsumlar
- ☒ dövlət vergiləri, bələdiyyə vergiləri
- ☐ dövlət vergiləri, gömrük vergiləri, rüsumlar
- ☐ əhalidən vergilər, mənfəət vergisi

69 Dövlət büdcəsinin kəsiri artarsa nə baş verə bilər?

- ☐ kredit faizi artar
- ☐ inflyasiya artar
- ☒ dövlət borcları artar
- ☐ ixracat azalar
- ☐ vergi dərəcələri artar

70 Büdcə sistemi hansı prinsipə əsaslanır:

- ☐ büdcələrin bərabərliyi
- ☐ büdcə vəsaitinin formalaşması
- ☒ büdcənin tarazlaşdırılması
- ☐ büdcə xərclərinin azaldılması
- ☐ büdcənin tarazlaşdırılması

71 Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seç

- ☐ Ərazi vergilərindən ayrılan gəlirlər
- ☐ Xüsusi gəlirlər
- ☒ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- ☐ Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- ☐ Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər

72 Yerli büdcənin icrasına nəzarəti həyata keçirən orqanı göstərin

- ☐ Nazirlər Kabineti
- ☐ Milli Məclis
- ☒ Bələdiyyələr
- ☐ Prezident
- ☐ Maliyyə Nazirliyi

73 Bələdiyyə əmlakının satışından gəlirlər hansı büdcəyə daxil olur.

- ☐ Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə
- ☐ Dövlət büdcəsinə
- ☒ Yerli büdcələrə
- ☐ Müvafiq icra orqanlarının büdcələrinə
- ☐ Büdcədən kənar fondların büdcəsinə

74 Dövlət büdcəsinin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Mərkəzi Bank
- ☐ Baş büdcə idarəsi
- ☒ Dövlət Xəzinədarlığı
- ☐ Gömrük Komitəsi
- ☐ Vergilər Nazirliyi

75 Maddi büdcə normasının mahiyyətinə aid deyil?

- ☐ inzibati ərazi vahidlərinin büdcə quruluşunu müəyyən etmək
- ☐ Respublikanın büdcə quruluşunu müəyyən etmək
- ☒ büdcənin icrası haqqında hesabatların müzakirəsini aparmaq
- ☐ gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölgüsünü təyin etmək
- ☐ büdcə gəlirlərinin tərkibini, xərclərin təyinatını təhlil etmək

76 Büdcə təsnifatının mahiyyəti nədir?

- ☐ müvafiq büdcələrin digər büdcə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldıkları gəlir növüdür.
- ☐ büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur.
- ☒ bütün səviyyəli büdcələrinin gəlir və xərclərinin qruplaşdırılmasıdır.
- ☐ dövlət büdcəsinin və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi, icrası və habelə büdcənin icrası haqqında hesabatın tərtibi və təsdiqi qaydalarını tənzimləyir.
- ☐ daimi, tam və ya qismən müvafiq büdcələrə təhkim edilmiş gəlirlərdir.

77 Azərbaycan Respublikasının büdcə təsnifatının tərkibinə aşağıdakılardan biri aid deyil.

- ☐ Büdcə xərclərinin inzibati təsnifatı
- ☐ Büdcə gəlirlərinin təsnifatı
- ☒ Büdcə gəlirlərinin təşkilati təsnifatı
- ☐ Büdcə xərclərinin funksional təsnifatı
- ☐ Büdcə xərclərinin iqtisadi təsnifatı

78 Dövlət xərclərinin təsnifatına aid olmayan variantı seçin.

- ☐ Təhsilə, səhiyyəyə yönəldilən xərclər
- ☐ Hərbi xərclər
- ☒ Vergilərin yığılmasına çəkilən xərclər
- ☐ Nəqliyyat xərcləri
- ☐ Dövlət aparatının saxlanmasına çəkilən xərclər

79 Büdcə təsnifatının əsas funksiyalarına aid deyil?

- ☐ Gəlir və xərclər haqqında məlumatların müqayisəli təminatı.
- ☐ Büdcə sisteminin vahidliyinin təmin olunması
- ☒ Gəlir və xərclər haqqında məlumatın sintetik təhlili
- ☐ Büdcənin icrası haqqında hesabatın tərtibi
- ☐ Büdcə planlaşdırılmasının təmin olunması

80 Büdcə gəlirlərinin təsnifatı özündə əks etdirir

- ☐ Büdcənin icrası haqqında hesabatın tərtibində iştirak etməsi
- ☐ Daimi, tam və ya qismən müvafiq büdcələrə təhkim edilmiş gəlirlər olması
- ☒ Büdcə sisteminə daxil olan bütün büdcə səviyyələrinin gəlirlərinin qruplaşdırılmasını
- ☐ Büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- ☐ Müvafiq büdcələrin digər büdcə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldıkları gəlirlər

81 Büdcə gəlirlərinə aid olmayanı seçin

- ☐ Əvəzsiz köçürmələr
- ☐ Vergi gəlirləri
- ☒ Maddi gəlirlər
- ☐ Məqsədli büdcə fondlarının gəlirləri
- ☐ Qeyri-vergi gəlirləri

82 Büdcənin gəlirlərinin tərkibini göstərin

- ☐ Tənzimləyici və ümumi gəlirlər
- ☐ Ümumi və stabil gəlirlər
- ☒ Xüsusi və tənzimləyici gəlirlər
- ☐ Tənzimləyici və stabil gəlirlər
- ☐ Ümumi və xüsusi gəlirlər

83 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- ☐ maliyyə yardımı
- ☐ əvəzsiz köçürmələr
- ☒ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər

84 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- ☐ Dövlət, qeyri-dövlət
- ☐ Rəsmi, qeyri-rəsmi
- ☒ Vergi, qeyri-vergi
- ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- ☐ Real, qeyri-real

85 Bələdiyyə büdcələrinin tarazlaşdırılması üçün istifadə olunur:

- ☐ Subsidialar, pullu xidmətlərdən gəlirlər
- ☐ Transfert ödənişlər, cərimələr
- ☒ Dotasiyalar, qrantlar
- ☐ Subvensiyalar, müsadirələr
- ☐ Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər

86 Dövlət gəlirlərinin formalaşma mənbələri hansılardır?

- ☐ subvensiya,subsidia ,dotasiya
- ☐ vergilər, qeyri vergili daxilolmalar
- ☒ dolayı vergilər, borclar, datasiya
- ☐ subsidiya, datasiya,emissiya
- ☐ subvensiya ,borclar, dolayı vergilər, datasiya

87 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ gömrük siyasəti
- ☐ pul-kredit siyasəti
- ☒ fiskal siyasət
- ☐ iqtisadi siyasət
- ☐ maliyyə siyasəti

88 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar
- ☐ qrantlar, satışdan gəlirlər
- ☒ dövlət vergiləri, qrantlar
- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☐ birdəfəlik rüsumlar, qrantlar

89 Bütçə gəlirlərinin əsas hissəsini hansı vəsaitlər təşkil edir?

- ☐ Transfərtlər
- ☐ Əsaslı ödənişlər
- ☒ Vergilərdən daxilomalar və Dövlət Neft Fondundan transfirtlər
- ☐ Sosial ödənişlər
- ☐ Qeyri – vergi gəlirləri

90 Aşağıdakılardan hansı tənzimləyici gəlirlərin xüsusiyyətinə aid deyil?

- ☐ Dövlət bütçəsindən digər bütçələrə maliyyə yardımı
- ☐ Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi
- ☐ Növbəti maliyyə ili üçün və ya uzun müddətə verilməsi
- ☒ Bütçə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən ayırmalar
- ☐ b) Yerli bütçələrin tarazlığını təmin etmək

91 Bütçə gəlirləri ibarətdir?

- ☐ Sosial müavinətlər
- ☐ Qaçaqmalçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- ☒ Vergilər, rüsumlar
- ☐ Heç biri
- ☐ Əhalinin sərbəst pul vəsaitləri

92 Yerli bütçənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seç

- ☐ Ərazi vergilərindən ayrılan gəlirlər
- ☐ Xüsusi gəlirlər
- ☒ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər
- ☐ Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- ☐ Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər

93 Bütçənin xüsusi gəlirlərinin mahiyyəti nədən ibarətdir?

- ☐ Bütçənin icrası haqqında hesabatın tərtibində iştirak etməsi
- ☐ Müvafiq bütçələrin digər bütçə sisteminin xüsusi gəlirlərindən ayırma formasında aldıkları gəlirlər
- ☒ Daimi, tam və ya qismən müvafiq bütçələrə təhkim edilmiş gəlirlər olması
- ☐ Bütçələrin gəlirlərinin müxtəlif bütçə səviyyələri arasında bölgüsünü müəyyən edir
- ☐ Bütün səviyyəli bütçələrinin gəlirlərinin qruplaşdırılması

94 Azərbaycan Respublikasında bütçə gəlirlərinin kodlaşmış təsnifatına aid olmayanı seçin.

- ☐ Yarım maddə
- ☐ Paraqraf maddə
- ☒ Köməkçi maddə
- ☐ Köməkçi bölmə
- ☐ Bölmə

95 Bütçə xərcləri aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir. Aid olmayanı seçin.

- ☐ Təşkilati
- ☐ Funksional
- ☒ Prosessual
- ☐ İqtisadi
- ☐ İnzibati

96 Azərbaycan Respublikası büdcə xərclərinin funksional təsnifatının mahiyyəti?

- ☐ əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
- ☐ büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- ☐ makroiqtisadi təhlil və proqnozlaşdırmaq üçün istifadə edilməsi
- ☐ büdcə sisteminin bütün büdcə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
- ☒ büdcə sisteminə daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılması

97 Büdcə xərclərinin iqtisadi təsnifatının məzmununa aid olmayan variantı seçin.

- ☐ büdcə sisteminin bütün büdcə səviyyələrinin xərclərinin iqtisadi məzmununa görə qruplaşdırılması
- ☐ makroiqtisadi təhlil üçün istifadə edilməsi
- ☒ büdcə vəsaitlərinin Baş sərəncamçıları üzrə bölgüsünü əks etdirən qruplaşdırılması
- ☐ əvəzsiz və ya qaytarılmaq şərti ilə büdcələr tərəfindən aparılan ödənişlərdən ibarət olması
- ☐ xərclərin proqnozlaşdırılması üçün istifadə edilir

98 Büdcə xərcləri təkrar istehsal prosesinə təsir baxımından hansı şəkildə təsnif edilir?

- ☐ Əsaslı və əsassız
- ☐ Maddi və prosessual
- ☒ Cari və əsaslı
- ☐ Təsirli və təsirsiz
- ☐ Real və qeyri-real

99 Büdcənin xüsusi gəlirlərinə aid olmayanı seçin

- ☐ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ müvafiq büdcələrə təhkim edilmiş gəlirlər
- ☒ büdcələrə edilən maliyyə yardımları
- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☐ vergilərdən daxil olan gəlirlər

100 AR büdcə təsnifatının mahiyyətinin əsas səbəblərinə aid olmayanı seçin.

- ☐ Büdcədən kənar dövlət fondlarında aparılan maliyyə əməliyyatları üçün məcburidir
- ☐ Bütün büdcələr, büdcə təşkilatları üzrə maliyyə əməliyyatları üçün məcburidir
- ☒ Bütün dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusudur
- ☐ Əsas metodoloji sənəd olmaqla, bütün büdcələr onun əsasında tərtib edilir
- ☐ Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır

101 Büdcə xərclərinin iqtisadi təsnifatının əsas əlamətlərini qruplaşdırın: 1. Respublika nazirlikləri, idarələri və digər orqanları arasında maliyyə resurslarının məqsədli ayrılması 2. Cari və əsaslı xərclərə yönəldilən vəsaitlərin bölgüsünü əks etdirən xərclərin vahid iqtisadi kateqoriyaya gətirilməsi 3. Dövlətin əsas funksiyalarından irəli gələn dövlət fəaliyyətinin məqsədli istiqamətini dəqiq müəyyən etməyə imkan verir 4. Vəsaitlərin konkret sərəncamçıları arasında maliyyə resurslarının ünvanlı ayrılması 5. Xərclərin predmet əlamətinə görə daha dəqiq bölüşdürülməsi

- ☐ 3.5
- ☐ 1.2
- ☒ 2.5
- ☐ 1.3
- ☐ 2.4

102 Büdcələrarası münasibətlər nəyi ifadə edir?

- ☐ Büdcələrin təhlili
- ☐ Xarici dövlətlərin büdcələri arasında qarşılıqlı büdcə münasibətlərini
- ☒ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında maliyyə münasibətlərini
- ☐ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasında büdcə münasibətlərini
- ☐ Müxtəlif səviyyəli büdcələr arasında baş verə biləcək çatışmazlıqların aradan qaldırılması üsullarını

103 Aşağıdakılardan biri büdcələr arasında baş verə biləcək maliyyə münasibətlərinə aid deyil?

- ☒ Vəsaitlərin sərbəst istifadəsi
- ☐ Vəsaitin bir büdcə səviyyəsindən digər büdcələr arasında yenidən bölgüsü
- ☐ Büdcə sisteminə daxil olan gəlirlərin bölgüsü
- ☐ Vergilərin bölgüsü
- ☐ Büdcələrarası tənzimləmə

104 Yuxarı hakimiyyət orqanları tərəfindən aparılan büdcələrarası tənzimləmə aşağıdakı üsullarla həyata keçirilir. Qruplaşdırmanı seç: 1. büdcə sisteminin müxtəlif həlqələri arasında şaquli tarazlaşdırma 2.müəyyən bir büdcə həlqəsində aparılan tarazlaşdırma 3.büdcə sisteminin eyni bir həlqəsi dairəsində şaquli tarazlaşdırma 4.eyni bir büdcə həlqəsi dairəsində üfüqi tarazlaşdırma 5.büdcə sisteminin eyni səviyyəli həlqələri ilə paralel fəaliyyət

- ☐ 3.4
- ☐ 1.5
- ☒ 1.4
- ☐ 2.5
- ☐ 2.3

105 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər ?

- ☐ büdcədənkanar fondlara
- ☐ 50% yerli büdcəyə, 50% dövlət büdcəsinə
- ☒ dövlət büdcəsinə
- ☐ 80%dövlət büdcəsinə, 20%yerli büdcəyə
- ☐ yerli büdcəyə

106 Gəlirlərin və xərclərin büdcə sisteminin səviyyələri arasında bölgüsünə aid olmayan variantı seçin.

- ☐ Nizamlaşdırıcı gəlirlər müvəqqəti normativlərlə müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülür
- ☐ Xərc səlahiyyətləri daimi olaraq büdcə sisteminin səviyyələri arasında hədləndirilir
- ☒ Xərclərin qənaətli istifadəsindən əldə olunan gəlirlərin büdcə səviyyələri arasında sərbəst istifadəsi
- ☐ Büdcələrarası tənzimləmə həyata keçirilir
- ☐ Gəlir növləri tam və ya qismən sisteminin səviyyələri arasında bölüşdürülür

107 Gəlirlərin büdcə həlqələri arasında bölgüsü zamanı qarşıya qoyulan vəzifələrə aid deyil

- ☐ hər bir büdcə həlqəsi müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
- ☐ dövlət büdcəsinin gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti gücləndirilməlidir
- ☒ müəyyən tədbirlərin ümumdövlət əhəmiyyətini və cəmiyyətin inkişafına təsir miqyasını nəzərə almaqla onların mərkəzləşdirilmiş xərclərə daxil edilməsi
- ☐ hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır
- ☐ büdcə ili ərzində gəlirlərin fasiləsiz daxil olması təmin edilməklə kassa kəsirinin əmələ gəlməsinin qarşısı alınmalıdır

108 Gəlirlərin büdcə həlqələri arasında bölgüsünün hüquqi əsasları

- ☐ Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☒ «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu
- ☐ «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi

109 Aşağıdakılardan biri dövlət büdcəsinə daxil olan vergilərə aid deyil

- ☐ əlavə dəyər vergisi
- ☐ fiziki şəxslərdən gəlir vergisi
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ hüquqi şəxslərin əmlak vergisi
- ☐ mədən vergisi

110 Bələdiyyə vergilərinə aid olmayan gəlir növünü seçin

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi
- ☐ fiziki şəxslərdən torpaq vergisi
- ☒ hüquqi şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərdən əmlak vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

111 Dotasiya nədir?

- ☐ daxili və xarici mənbələr hesabına (o cümlədən, mərkəzi hökumət tərəfindən büdcə sisteminin digər həlqələrinə) əvəzsiz verilən məqsədli maliyyə yardımudur.
- ☐ məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
- ☒ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və bələdiyyə büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, bələdiyyə büdcələrinə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☐ dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

112 Büdcələrarası münasibətlər hansı şəkildə tənzimlənir?

- ☐ Gəlir və xərclərlə
- ☐ Vergilərlə
- ☒ Büdcə sistemi haqqında qanunla
- ☐ İcra hakimiyyəti orqanları vasitəsilə
- ☐ Konsitutsiya ilə

113 Büdcələrarası münasibətləri tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Yerlərdə icra hakimiyyətləri
- ☐ Büdcədənəknar fondlar
- ☒ Dövlət hakimiyyəti orqanları
- ☐ Beynəlxalq təşkilatlar
- ☐ Maliyyə idarələri

114 Yerli büdcənin gəlirləri aşağıdakı gəlirlər hesabına formalaşır. Aid olmayanı seç

- ☐ Ərazi vergilərindən ayrılan gəlirlər
- ☐ Xüsusi gəlirlər
- ☒ Əhalinin sərbəst pul vəsaitlərindən əldə olunan gəlirlər

- ☐ Bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə olunan gəlirlər
- ☐ Dövlət vergi və rüsumlarından ayrılan gəlirlər

115 Bələdiyyə əmlakının satışından gəlirlər hansı büdcəyə daxil olur.

- ☐ Naxçıvan muxtar Respublikasının mərkəzi büdcəsinə
- ☐ Dövlət büdcəsinə
- ☒ Yerli büdcələrə
- ☐ Müvafiq icra orqanlarının büdcələrinə
- ☐ Büdcədən kənar fondların büdcəsinə

116 Büdcə krediti nədir?

- ☐ Dövlət büdcəsindən aşağı büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən isə bələdiyyə təşkilatlarına geri qaytarılmaq şərti ilə maliyyə ili ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Respublika dövlət büdcəsindən aşağı büdcələrə onların gəlirləri və xərclərinin tənzimlənməsini təmin etmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən aşağı büdcələrə və təşkilatlara məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən müəyyən məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün aşağı büdcələrə verilən və göstərilən məqsəd üçün vaxtında istifadə edilmədikdə geri qaytarılan vəsaitdir
- ☒ Büdcə xərclərini maliyyələşdirmək üçün qaytarılmaq və haqqı ödənilmək şərti ilə hüquqi şəxslərə və ya aşağı büdcələrə verilən büdcə vəsaitidir

117 Yalnız büdcə kreditinə aid xüsusiyyət hansıdır?

- ☐ Aşağı büdcələrə verilməsi
- ☐ Hüquqi şəxslərə də verilməsi
- ☒ Haqqı ödənilmək şərti ilə verilməsi
- ☐ Büdcə xərclərini maliyyələşdirmək üçün verilməsi
- ☐ Qaytarılmaq şərti ilə verilməsi

118 Büdcə gəlirləri dedikdə nə başa düşülür?

- ☐ əvəzi ödənilmək və qaytarılmaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti
- ☐ büdcəni maliyyələşdirmək üçün qaytarılan və haqqı ödənilən büdcə vəsaiti
- ☒ əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti
- ☐ məqsədli təyinat üzrə əvəzsiz və qaytarılması şərti ilə verilən maliyyə vəsaiti
- ☐ büdcəsinin iqtisadi təsnifatı ilə əlaqədar əsas gəlirlərə daxil edilməyən dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büdcə idarələrinin cari gəlirləri

119 Dövlət büdcəsinin gəlirləri necə ifadə edilir?

- ☐ Haqqı ödənilən vəsait olmağı
- ☐ Mühüm maliyyə plan aktıdır
- ☒ Dövlətin maliyyə bazasıdır
- ☐ Dövlətin əsas vəsaitidir
- ☐ Qaytarılmaqlıq prinsipini əks etdirir

120 Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində hansı iqtisadi münasibətləri ifadə edir?

- ☐ Müəssisə ilə əhali arasında
- ☐ Dövlətlə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında
- ☒ Dövlətlə müəssisə və əhali arasında

- ☐ Sərbəst şəkildə dövr edir
- ☐ Müəssisə ilə təşkilat və fiziki şəxslər arasında

121 Vergi gəlirlərinə aid olmayanı seç.

- ☐ Gömrük yığımları
- ☐ Gömrük rüsumları
- ☒ Kompensasiya nəticəsində əldə edilmiş vəsait
- ☐ Dövlət vergi və rüsumları
- ☐ Dövlət rüsumları

122 Qeyri-vergi gəlirlərinə aid olmayanı seç.

- ☐ Dövlət mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ☐ Dövlət mülkiyyətində olan əmlakdan istifadəyə görə gəlirlər
- ☒ Dövlət vergi və rüsumları, əlavə hesablanmış müamilə və cərimələr
- ☐ Müvafiq dövlət hakimiyyəti orqanlarının göstərdiyi pullu xidmətdən gəlirlər
- ☐ Cərimə, müsadirə tədbirlərinin tətbiqi nəticəsində əldə edilmiş vəsait

123 Dövlət büdcəsinə daxil olan vergilərin nisbəti hansı qanula müəyyən edilir?

- ☐ Gömrük Məcəlləsinə əsasən
- ☐ Konsitutsiya ilə
- ☒ Dövlət büdcəsi haqqında qanunla
- ☐ Büdcə sistemi haqqında qanunla
- ☐ Vergi Məcəlləsi ilə

124 Dövlət büdcəsinə daxil olan vergilərin nisbəti hansı müddətə hesablanır?

- ☐ Uzunmüddətlidir
- ☐ Növbəti 3 büdcə ilinə
- ☒ Növbəti büdcə ilinə
- ☐ Yarım illik
- ☐ Rüblük

125 Vergiyə aid xüsusiyyət aşağıdakılardan hansıdır?

- ☐ Məcburi xarakter daşımaması
- ☐ Hər fərdə uyğun sərbəst şəkildə hesablanması
- ☒ Məcburi, fərdi və əvəzsiz olması
- ☐ Haqqı ödənilən vəsait olması
- ☐ Məcburi, fərdi və qaytarılan olması

126 Vergilərin əsas mahiyyəti nədən ibarətdir?

- ☐ Xarici investorları ölkəyə cəlb etmək
- ☐ Əhalidə olan pul vəsaitlərinin artıqlığının qarşısını almaq
- ☒ Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatını ödəmək
- ☐ Beynəlxalq müqavilələrin şərtlərini həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitlərini ödəmək
- ☐ Vergi ödəyicilərində sahibkarlıq maraqlarını artırmaq

127 Səmərəli vergi sistemi dedikdə hansı şərtlər nəzərdə tutulur?

- ☐ yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə səmərəli vergi şərtləri tətbiq etmək
- ☒ həm dövlətin maliyyə ehtiyatlarına olan tələbatını ödəmək, həm də vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmaq

- ☐ dövlətin maliyyə ehtiyatlarını ödəmək məqsədilə vergi dərəcələrini artırmaq
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin səmərəli şəkildə özgəninkiləşdirilməsi

128 AR-nın dövlət büdcəsinin gəlir hissəsi müxtəlif ödənişlər hesabına formalaşır. Aid olmayanı seç.

- ☐ Müəssisə və təşkilatlardan vergilər
- ☐ Dövlət Neft Fondunun transfertləri
- ☒ Dövlət borcunu ödəmək üçün əldə olunan vəsaitlər
- ☐ Keçən ilin sonuna vəsait qalığı
- ☐ Rüşumlar

129 Vergi Məcəlləsi neçənci ildən qüvvədədir?

- ☐ 1991
- ☐ 2002
- ☐ 1992
- ☐ 1993
- ☒ 2001

130 Vergi ödənişləri müxtəlif formalarda tətbiq olunur. Aid olmayanı seç.

- ☐ Rüşum
- ☐ Haqq
- ☒ Məsadirə
- ☐ Yığım
- ☐ Vergi

131 Vergi dedikdə nə başa düşülür?

- ☐ Beynəlxalq müqavilələrin şərtlərini həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitlərini ödəmək
- ☐ Dövlətin maliyyə təminatını ödəmək məqsədilə əhəlinin mülkiyyətinin müsadirə edilməsi
- ☒ Heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən sistematik haqq
- ☐ Xarici investorları ölkəyə cəlb etmək üçün göstərilən maliyyə yardımı
- ☐ Əhalidə olan pul vəsaitlərinin artıqlığının qarşısını almaq

132 Rüşum nədir?

- ☐ heç bir qarşılıqlı təminat olmadan dövlətə ödənilən sistematik haqq
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişdir
- ☒ dövlət orqanları tərəfindən göstərilən xidmətə görə ödənilən haqq başa düşülür
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin kompensasiyası və bərpasına yönəldilən haqq
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilən haqqdır

133 Haqq formasında təqdim olunan vergi ödənişinin mahiyyəti nədir?

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi ödəniş olması
- ☐ heç bir qarşılıqlı təminat olmadan sistematik olaraq dövlətə ödənilməsi
- ☒ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii şəraitin kompensasiyası və bərpasına yönəldilir
- ☐ dövlət orqanları tərəfindən göstərilən xidmətə görə müəyyən məbləğin ödənilməsi
- ☐ xidmətdən istifadəyə və ya fəaliyyəti həyata keçirmək hüququna görə dövlətə ödənilməsi

134 Vergilər müəyyən funksiyaları yerinə yetirir. Onlara aid olmayanı seçin.

- ☐ Tənzimləyici funksiya
- ☐ Fiskal funksiya
- ☒ Qruplaşdırıcı funksiya
- ☐ Bölgü funksiyası
- ☐ Nəzarət funksiyası

135 Fiskal funksiyanın mahiyyəti nədən ibarətdir?

- ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- ☒ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsini dövlət büdcəsinə cəlb etmək
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ☐ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək

136 Vergilərin bölgü funksiyasının mahiyyəti nədən ibarətdir?

- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ☒ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ÜDM-in bölgüsü və yenidən bölgüsünü həyata keçirmək
- ☐ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirilmək
- ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək

137 Vergilərin nəzarət funksiyasının mahiyyəti nədən ibarətdir?

- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ☐ vergilərin təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə kapital yığımın gücləndirməyə təsir etmək
- ☒ dövlət tərəfindən təsərrüfat subyektlərinin təsərrüfat maliyyə fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- ☐ gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək

138 Vergilərin tənzimləyici funksiyası vasitəsilə hansı fəaliyyət həyata keçirilir?

- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin bərpasını təmin etmək
- ☐ dövlət tərəfindən müəssisələrin və vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi
- ☒ vergilər, təkrar istehsal prosesinə onun artımını stimullaşdırmaq və ya ləngitməklə təsir göstərir, kapital yığımın gücləndirir
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb etmək
- ☐ gəlirin, əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölgüsünü təmin etmək

139 Vergi məzənnəsi dedikdə nə başa düşülür?

- ☒ Vergi məbləğinin hesablanma faizi
- ☐ Vergi məbləğinin təqdim olunma forması
- ☐ Vergiyə cəlb edilən vəsaitin forması
- ☐ Vergi ödəyicisi
- ☐ Vergi tipi

140 Vergi sistemini əhatə edən göstəriciləri qruplaşdırın. 1. Vergi artıqlığı 2. Vergi haqqları 3. Vergi dərəcəsi 4. Proqressiv vergi 5. Vergi subyekti

- ☐ 1.4
- ☐ 1.3
- ☒ 3.5
- ☐ 2.5
- ☐ 2.4

141 Vergilərin növləri:

- ☐ Əsaslı, əsassız
- ☐ Rəsmi, qeyri-rəsmi
- ☒ Birbaşa, vasitəli
- ☐ Proqressiv, reqressiv
- ☐ Vasitəsiz, birbaşa

142 Aşağıdakılardan hansılar vergiyə cəlb etmənin tipinə aiddir? 1. Prosessual 2. Proporsional 3. Reqressiv 4. Real 5. Proqressiv 6. Maddi

- ☐ 1,2,3
- ☐ 2,4,6
- ☒ 2,3,5
- ☐ 1,4,5
- ☐ 3,4,6

143 Smeta nədir?

- ☐ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan büdcə vəsaitlərinin sistemli planlaşdırılmasıdır
- ☐ dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək
- ☒ müəssisə, idarə və təşkilatların saxlanması üçün büdcədən ayrılan vəsaitin illik məbləğini, məqsədli istiqamətini və rüblük bölgüsünü ifadə edən plan-maliyyə sənədidir
- ☐ dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsini özündə əks etdirən əsas maliyyə planıdır
- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır

144 Cari xərclər iki növə ayrılır. Doğru cavabı göstərin?

- ☐ Fərdi, ümumi
- ☐ Proqramlı-məqsədli, normativli
- ☒ Əməliyyat, inzibati-idarəetmə
- ☐ İcmal, mərkəzləşdirilmiş
- ☐ Mütləq, fakültativ

145 Büdcə xərclərinin təsnifləşdirilməsinin əlamətlərinə aid olmayanı göstər.

- ☐ İqtisadi təsnifat
- ☐ Funksional təsnifat
- ☒ Sosial təsnifat
- ☐ Məqsədli təyinat üzrə xərclərin təsnifatı
- ☐ İnzibati təsnifat

146 Aşağıdakılardan biri büdcə maliyyələşdirilməsinin göstəricilərinə aid deyil.

- ☐ Büdcə maliyyələşdirilməsinin üsul və formaları
- ☐ Büdcə maliyyələşdirilməsinin prinsipləri

- ☒ Cərimə və sanksiyalar üzrə daxilomalar
- ☐ Büdcə xərcləri ilə bağlı digər vəzifələr
- ☐ Büdcə normaları

147 Azərbaycan Respublikasının təhsil sistemi hansı dövrü əhatə edir?

- ☐ Yalnız ali təhsilin bakalavr və magistr pilləsi
- ☐ Orta təhsil müddətini
- ☒ Məktəbəqədər təhsil müəssisələri başlayaraq diplomdan sonrakı təhsil də daxil olmaqla
- ☐ Diplomdan sonrakı təhsil müddəti, kurs və seminarlar
- ☐ Məktəbəqədər müəssisələrdən başlayaraq ali təhsilə qədər olan dövrü

148 Dövlət təhsil sisteminin əsas hissəsi hansı vəsait hesabına maliyyələşir?

- ☐ Yardımlar hesabına
- ☐ Xüsusi vəsait
- ☒ Dövlət büdcənin vəsaiti
- ☐ Əhəlinin vəsaitləri hesabına
- ☐ Beynəlxalq təşkilatlar hesabına

149 “Təhsil qanununa” uyğun olaraq ümumi orta təhsilə aid olmayan pilləni göstərin.

- ☐ Əsas
- ☒ Ali
- ☐ Orta
- ☐ İbtidai

150 Ümumtəhsil müəssisələrinin maliyyələşdirilməsinə çəkilən xərclərə aşağıdakılardan biri aid deyil?

- ☐ yeni binaların alınması
- ☐ cari xərclər
- ☒ heç biri
- ☐ avadanlıq və inventarın alınması
- ☐ əsaslı təmir

151 Büdcədən kənar fondların yaradılması məqsədi? 1. müəssisələrdən müəyyən məbləğdə vəsaitin yığılması 2. əhəliyə sosial xidmətin genişləndirilməsi 3. bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması 4. dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsi 5. iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi 6. büdcə kəsirinin ödənilməsi üçün xarici şirkətlərdən kredit almaq

- ☐ 1; 3; 5
- ☐ 1; 3; 7
- ☒ 2; 4; 6
- ☐ 2; 5; 7
- ☐ 3; 4; 6

152 Büdcədən kənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti hansı orqan həyata keçirir?

- ☒ Baş Dövlət Xəzinədarlığı
- ☐ Hesablama Palatası
- ☐ Mərkəzi Bank

- ☐ Milli Məclis
- ☐ Prezident administrasiyası

153 Büdcədən kənar fondların xüsusiyyətləri?

- ☐ Nə dövlətə, nə büdcə sisteminə daxil deyil
- ☐ Dövlətə məxsus olub, büdcə sisteminin tərkibində formalaşır.
- ☒ Dövlətə məxsus olub, lakin büdcə sisteminə daxil olmayan fondlardır.
- ☐ Dövlətə məxsus olub, Nax. MR büdcəsinə daxildir
- ☐ Büdcə sisteminə daxil olan fondlardır

154 Sosial təyinatlı büdcədən kənar fondlara aiddir?

- ☐ Dövlət yol fondu
- ☐ Təbiəti mühafizə ehtiyat fondu
- ☒ Məcburi tibbi sığorta fondu
- ☐ Dövlət Neft Fondu
- ☐ Sahibkarlığa kömək milli fondu

155 Büdcədən kənar fondlar hansı vəsaitlər hesabına formalaşır?

- ☐ Nax. MR büdcəsinin müəyyən olunmuş müvafiq miqdarda vəsaitləri
- ☒ Müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri
- ☐ Bütünlüklə bələdiyyə büdcələrinin vəsaitləri Dövlət və bələdiyyə büdcələrinin məcburi tədiyyələri əsasında
- ☐ Dövlət büdcəsinin məcburi ödənişləri

156 Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir:

- ☐ keçən ildə faktiki büdcə gəlirinin qalığını
- ☐ keçən il əldə edilmiş büdcə gəlirinin məbləğini
- ☒ tədiyyə balansının qalığını
- ☐ cari ildə gözlənilən büdcə gəlirinin qalığını
- ☐ cari ildə gözlənilən büdcə gəlirinin məbləğini

157 Büdcədə sekvestr tətbiq olunmayan xərc maddələr:

- ☐ regional büdcələrə dotasiyalar
- ☐ investisiya qoyuluşları
- ☒ daxili və xarici borclara xidmət
- ☐ satınalmalara ayrılan vəsaitlər
- ☐ idarəetmə aparatının saxlanması

158 Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:

- ☐ büdcə profisiti 30% çox olduqda
- ☐ büdcə defisiti 10% olduqda
- ☒ büdcə defisiti 30% çox olduqda
- ☐ büdcə defisiti və profisiti olmadıqda
- ☐ büdcədə profisit 10% olduqda

159 Azərbaycan Respublikasının Dövlət büdcəsi necə səviyyəsi var:

- ☐ 4
- ☐ 1
- ☒ 2
- ☐ 5

☐ 3

160 Vahid büdcə təsnifatı hansı maliyyə əməliyyatlarının müqaisəsi üçün istifadə olunur: 1.büdcə sisteminə daxil olunan büdcələr üzrə 2. büdcə sisteminə daxil olunan büdcə təşkilatlar üzrə 3. büdcədən kənar fondlar üzrə 4. büdcə təşkilatlarının büdcədən kənar əməliyyatları üzrə

- ☐ 1,2,3
- ☐ 1,2,4
- ☒ onların hamısı
- ☐ onlardan heç biri
- ☐ 3.4

161 Azərbaycan Respublikasının Dövlət büdcəsində, Naxçıvan M R-nın büdcəsində və yerli büdcələrdə yaradılan ehtiyat fondunun məbləği büdcə gəlirlərinin neçə faizi qədər ola bilər:

- ☐ 8 faizi
- ☐ 4 faizi
- ☒ 5 faizi
- ☐ 10 faizi
- ☐ 7 faizi

162 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə vəsaiti necə adlanır:

- ☐ ssuda
- ☐ dotasiya
- ☒ qrant
- ☐ vergi
- ☐ subsidiya

163 Büdcə gəlirləri ibarətdir:

- ☐ büdcə ssudaları
- ☐ əsaslı daxilolmalar, yığımlar
- ☒ vergilər, qeyri-vergilər, əsaslı daxilolmalar
- ☐ yalnız qeyri-vergilər
- ☐ yalnız vergilər

164 Azərbaycan Respublikasının vergi sistemi hansı vergilərdən ibarətdir:

- ☐ dövlət, muxtar respublika
- ☐ dövlət, yerli
- ☒ dövlət, muxtar respublika, yerli
- ☐ yalnız dövlət
- ☐ muxtar respublika, yerli

165 Büdcə xərclərinin təsnifatı:

- ☒ funksional, iqtisadi, inzibati
- ☐ əsaslı, iqtisadi, təşkilati
- ☐ cari, funksional, təşkilati
- ☐ cari, əsaslı, təşkilati
- ☐ iqtisadi, təşkilati, cari

166 Büdcə xərclərinin planlaşdırılması üsulları:

- ☐ smeta, balans

- ☐ program-məqsədli, xərc maddələrinin elmi əsaslandırılması
- ☒ program-məqsədli, normativli
- ☐ fərdi, ümumi
- ☐ fərdi, kombinəlaşdırılmış

167 Dövlət büdcəsindən yerli büdcələrə onların gəlir və xərc tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaiti necə adlanır:

- ☐ transfert
- ☐ subsidiya
- ☒ dotasiya
- ☐ vergi
- ☐ subvensiya

168 Subvensiya nədir

- ☐ Artıq kağız pulların tədaviyindən çıxarılması
- ☐ Yerli büdcələrini nizamlamaq üçün dövlət büdcəsinə geri qaytarmamaq şərti ilə verilən maliyyə vəsaiti
- ☒ Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən maliyyə vəsaiti
- ☐ Müəyyən pul məbləğinin ödənilməsi üzrə öhdəlik
- ☐ Büdcə xərclərinin müəyyən olunmuş qaydada ixtisarlı

169 Vergi daxilolmaları necə adlanır:

- ☐ müəyyən pul məbləğinin ödənilməsi üzrə öhdəlikdir
- ☐ qaytarılmaq şərti ilə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən ödənişdir
- ☒ dövlət büdcəsinə və yerli büdcələrə məcburi, fərdi, əvəzsiz köçürülən ödənişlər
- ☐ borcunun müqaviləyə əsasən verməli olduğu pul məbləğidir
- ☐ dövlət və yerli büdcələrə könüllü köçürülən ödənişdir

170 Dövlət Sosial Müdafiə Fondu hansı fondun bazası əsasında yaradılmışdır?

- ☐ Sahibkarlığa kömək milli fondu
- ☐ Dövlət Neft fondu
- ☒ Pensiya fondu
- ☐ Əlillərin sosial müdafiəsi fondu
- ☐ Məcburi tibbi sığorta fondu

171 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur ?

- ☐ ehtiyat fondundan
- ☐ məhsulun satışı ilə bağlı mədaxildən
- ☒ əmək haqqı fondundan
- ☐ yığım fondundan
- ☐ mənfəətdən

172 Dövlət Borcu haqqında Qanunda istifadə olunmuş anlayışlar hansılardır?

- ☐ xarici dövlət borcu, bələdiyyə borcu
- ☐ icra orqanlarının borcları
- ☒ xarici dövlət borcu, daxili dövlət borcu
- ☐ daxili dövlət borcu, ictimai borc
- ☐ bələdiyyə borcları

173 Dövlət zəmanəti ilə borc almaq üçün borcalan hansı sənədləri təqdim etməlidir?

- ☐ borc verənin və ona xidmət edən təşkilatın bank rekvizitləri
- ☐ auditor tərəfindən hazırlanmış yoxlama aktı
- ☒ borcalanın təşkilati-hüquqi formasını müəyyən edən sənəd
- ☐ buraxdığı məhsullara dair məlumat
- ☐ kredit təşkilatı ilə bağlanmış müqavilənin layihəsi

174 Dövlət borcunun idarə olunması prosesi necə həyata keçirilir?

- ☐ maliyyə bazarından vəsaitlərin toplanmasını müəyyən etməklə
- ☐ borc məbləğini müəyyən etməklə
- ☒ dövlət borcalmalarının strategiyasını hazırlamaqla
- ☐ borc öhdəliklərinin hesabını hazırlamaqla
- ☐ dövlət borcunun hər ay üçün limitini müəyyən etməklə

175 Büdcə təşkilatı nədir?

- ☐ xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti
- ☐ fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır
- ☒ xərc smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
- ☐ sosial sığorta olunanların qanunvericilikdə nəzərdə tutulan pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir
- ☐ vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir

176 Sosial müdafiə nə deməkdir?

- ☐ sosial sığorta olunanların qanunvericilikdə nəzərdə tutulan pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir
- ☐ vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir
- ☒ xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti
- ☐ fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır

177 Sosial təminat nədir?

- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır
- ☐ xüsusilə çətin vəziyyətdə olan və kənardan kömək olmadan yaşamaq iqtidarında olmayan əhali qrupunun heç olmazsa, minimum tələbatını təmin etməyə yönəldilmiş dövlət siyasəti
- ☒ vətəndaşların maddi təminatı və onlara xidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hesabına ictimai istehlak fondlarının yaradılması və istifadəsi prosesində yaranan bölgü münasibətləri sistemidir
- ☐ fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
- ☐ sosial sığorta olunanların qanunvericilikdə nəzərdə tutulan pensiya və digər sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir

178 Sosial sığorta aşağıdakı formalarda həyata keçirilir?

- ☐ Real, qeyri-real
- ☐ Mütləq, fakültativ
- ☐ Birbaşa, dolay

- ☐ Fərdi, ümumi
- ☒ Məcburi, könüllü

179 Məcburi dövlət sosial sığorta müqaviləsi kimlər tərəfindən bağlanır?

- ☐ Dövlət tərəfindən
- ☒ İşə götürənlər tərəfindən
- ☐ Əhali tərəfindən
- ☐ İşçilər tərəfindən

180 Aşağıdakılar könüllü sosial sığorta hüququ olanlardır. Aid olmayanı seçin.

- ☐ əcnəbilər
- ☐ AR vətəndaşları
- ☒ heç biri
- ☐ bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər
- ☐ vətəndaşlığı olmayan şəxslər

181 Büdcə profisitində artıq vəsait hara yönəldilə bilməz:

- ☐ dövlət borcunun ödənilməsinə
- ☐ gələn ilin büdcə gəlirinə
- ☒ məmurların əmək haqlarına
- ☐ ehtiyat fonduna
- ☐ investisiya kimi iqtisadiyyata

182 Vergilərin tətbiqi zamanı hansı hallar baş verir:

- ☐ dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur
- ☐ firmaların və ev təsərrüfatının sərəncamında olan vəsaitlərin həcmnin azalmasına səbəb olur
- ☒ bütün yuxarıda qeyd olunanlara səbəb olur
- ☐ gəlirlərin yenidən bölgüsünə səbəb olur
- ☐ dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur

183 Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- ☐ Funksional təsnifat üzrə xərclərin məbləği
- ☐ vergi dərəcələri
- ☒ müəssisələrin mənfəəti
- ☐ transfertlər
- ☐ Gəlirlərin büdcələr arasında bölgüsü

184 Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- ☐ Vergi Nazirliyinin qərarı
- ☐ Milli Məclisin qərarı
- ☒ Nazirlər Kabinetinin qərarı
- ☐ Maliyyə Nazirliyinin qərarı
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarı

185 Büdcə gəlirləri əsasən gəlirlər hesabına formalaşır:

- ☐ səhmlər
- ☐ əsas fəaliyyətdən mənfəət
- ☒ vergilər
- ☐ hamısı

- ☐ bank kreditləri

186 Bütçə strategiyasında nəyi nəzərə almaq zəruridir:

- ☐ vergi sisteminin təkmil olmasını
☐ daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,
☒ onların hamsını
☐ idxal-ixrac gömrük tənzimləməsini
☐ iqtisadiyyatın prioritet sahələrinin inkişafını

187 Yerli vergi və rüsumlara aid deyildir:

- ☐ Reklamlara görə haqq
☐ İnzibati cərimələr
☒ Mənzil kirayəsi
☐ Kurort resumları
☐ əmlak vergisi

188 Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir:

- ☐ özəlləşdirmədən daxil olmalar
☐ mənfəət vergisi
☒ amortizasiya ayırması
☐ gömrük rüsumu
☐ dövlət əmlakının icarə haqqı

189 Dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadi İnkişaf Nazirliyi hansı proqnozu tərtib etmir:

- ☐ real artımın proqnozu
☐ ÜDM proqnozunu
☒ vergi məbləğinin proqnozu
☐ dövlət və qeyri-dövlət sektorunun proqnozu
☐ investiyaların proqnozu

190 Xəzinədarlıq hansı orqanın tabeliyindədir ?

- ☐ Prezident aparatının
☐ Nazirlər Kabinetinin
☒ Maliyyə Nazirliyinin
☐ Mərkəzi Bankın
☐ Parlamentin

191 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır ?

- ☐ gəlirin xərcləri üstələməsi
☐ büdcənin gəlir hissəsinin tam icra edilməsi
☐ büdcənin xərclər hissəsinin qismən icra edilməsi
☐ xərclərin gəliri üstələməsi
☒ gəlirin xərclərə bərabərliyi

192 Dövlət borcu hansı mənbələr hesabına ödənilir ?

- ☐ dövlət müəssisələrinin vəsaitləri hesabına
☒ dövlət büdcəsinin vəsaitləri hesabına
☐ dövlət sığorta şirkətlərinin vəsaiti hesabına
☐ məqsədli büdcədən kənar pul fondlarının hesabına

193 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir ?

- ☐ qabaqcadan və cari
- ☐ qabaqcadan
- ☒ cari
- ☐ qabaqcadan və sonrakı
- ☐ sonrakı

194 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir ?

- ☐ torpaq vergisi
- ☐ mənfəət vergisi
- ☒ ƏDV
- ☐ gəlir vergisi
- ☐ əmlak vergisi

195 Büdcə prosesi nədir ?

- ☐ büdcənin qəbulu, icrası və nəzarət
- ☐ büdcənin baxılması və qəbulu
- ☒ büdcə layihəsinin hazırlanması, baxılması təsdiqi və icrası
- ☐ büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
- ☐ büdcənin qəbulu və icrası

196 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər ?

- ☐ büdcədənəkar fondlara
- ☐ 50% yerli büdcəyə, 50% dövlət büdcəsinə
- ☒ dövlət büdcəsinə
- ☐ 80% dövlət büdcəsinə, 20% yerli büdcəyə
- ☐ yerli büdcəyə

197 Büdcə profisiti nədir?

- ☐ gəlirlə xərclərin qeyri bərabərliyi
- ☒ gəlirin xərcləri üstələməsi
- ☐ gəlirin xərclərə bərabərliyi
- ☐ xərclərin gəliri üstələməsi

198 Vergi məəcəlləsinə əsasən hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi

199 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

- ☐ büdcənin gəlir və xərclər balansı
- ☐ büdcənin smeta xərcləri
- ☒ büdcənin gəlir və xərclər cədvəli
- ☐ büdcə müəssisələrinin sifarişi
- ☐ təsdiq edilmiş büdcə layihəsi

200 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi

201 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☐ torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- ☐ ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- ☒ mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan bütün fiziki və hüquqi şəxslər
- ☐ həyətyanı torpaq sahələri olanlar
- ☐ ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər

202 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- ☐ 12%; 20%; 30%
- ☐ 12%; 35%
- ☒ 14%; 25%
- ☐ 14%; 20%; 35%
- ☐ 12%; 30%; 35%

203 Müəssisənin ödədiyi birbaşa vergilərə aiddir ?

- ☐ gömrük vergisi
- ☐ ƏDV
- ☒ mənfəət vergisi
- ☐ dövlət rüsumları
- ☐ aksizlər

204 Fiskal siyasətin tərkibinə nə daxildir?

- ☒ Bütçə-vergi siyasəti
- ☐ Valyuta siyasəti
- ☐ Qiymət siyasəti
- ☐ Pul-kredit siyasəti
- ☐ Beynəlxalq siyasət

205 Dövlət büdcəsi gəlirlərinin əsas hissəsini hansı vəsait təşkil edir?

- ☐ Transfərtlər
- ☐ Əsaslı ödənişlər
- ☒ Vergilərdən daxilomalar
- ☐ Sosial ödənişlər
- ☐ Qeyri – vergi gəlirləri

206 Xəzinədarlığın nəzarət sahəsinə aid olmayanı göstər?

- ☐ Daxili və xarici dövlət borclarının vəziyyətinə nəzarət
- ☐ Dövlət büdcəsinin gəlir və xərclər hissəsinə nəzarət
- ☒ Dövlət Sığorta Şirkətinə nəzarət
- ☐ Bütçədən kənar dövlət fondlarına nəzarət
- ☐ Dövlət maliyyəsinin vəziyyətinə nəzarət

207 Dövlət büdcəsinin kəsiri artarsa nə baş verə bilər?

- ☐ dövlət borcunun faiz dərəcəsi artar
- ☐ inflyasiya səviyyəsi yüksəlir
- ☒ daxili və xarici dövlət borcları artar
- ☐ İdxal-ixrac balansı pozular
- ☐ vergi dərəcələri artar

208 Mənfəət vergisinin ödəyiciləri kimlərdir? 1. Dövlət müəssisələri 2. Qeyri-dövlət müəssisələri 3. Rezydent ödəyicilər 4. Rəsmi ödəyicilər 5. Qeyri-rezydent ödəyicilər

- ☐ 1.4
- ☐ 1.3
- ☒ 3.5
- ☐ 2.5
- ☐ 2.4

209 Azərbaycan Respublikasında vergi sistemi neçə səviyyədəndir və hansılardır?

- ☐ 1; bələdiyyələrin vergiləri
- ☐ 3; müəssisələrin vergiləri, yerli vergi, dövlət vergisi
- ☒ 3; dövlət vergiləri, Naxçıvan MR. Vergiləri, yerli vergilər
- ☐ 2; bələdiyyələrin vergiləri və yerli vergi
- ☐ 2; dövlət vergisi və yerli vergi

210 Büdcə sisteminin əsas təyinatı nədən ibarətdir?

- ☐ istiqamət və növlər üzrə büdcə xərclərini qruplaşdırmaq
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsində vergi ödəyicisinin öz gəlir və imkanlarına uyğun iştirak etməsi
- ☒ dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyaların həyata keçirilməsini maliyyə vəsaitilə təmin etmək
- ☐ təbii resurslardan istifadəyə görə dövlətə ödənilən və korlanmış təbii vəziyyətin kompensasiyası və bərpaasına yönəldilmiş haqqdan ibarətdir

211 İstiqamət və növlər üzrə büdcə xərclərinin bölgüsünə aid olmayanı seçin.

- ☐ Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq
- ☐ Elm, təhsil, səhiyyə xərcləri
- ☒ Vergilərin yığılmasına çəkilən xərclər
- ☐ Sosial müdafiə və sosial təminat
- ☐ Ümumdövlət xərcləri

212 İqtisadi mahiyyətindən asılı olaraq büdcə xərclərinin tərkibini göstərin?

- ☐ Maddi, qeyri maddi
- ☐ Vasitəli, vasitəsiz
- ☒ Əsaslı, cari
- ☐ Real, qeyri real
- ☐ Birbaşa, dolay

213 Büdcənin əsaslı xərclərinin mahiyyəti nədən ibarətdir?

- ☐ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədi proqramlara uyğun olaraq ayrılan büdcə vəsaitlərinin sistemli planlaşdırılmasını təmin etmək
- ☐ dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, büdcə idarələrinin cari xərclərini təşkil edir

- ☒ büdcə xərclərinin bir hissəsi olmaqla innovasiya və investisiya fəaliyyətini təmin edir
- ☐ büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı istifadə olunur.
- ☐ dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin edir

214 Büdcənin əsaslı xərclərinə aid olmayanı göstərin.

- ☐ uzunmüddətli kreditlərin verilməsi
- ☐ dövlət ehtiyatlarının yaradılması
- ☒ malların alınması və xidmətlərin haqqının ödənilməsi
- ☐ Xarici kreditlərin qaytarılması
- ☐ torpaq və qeyri-maddi aktivlərin alınması

215 Büdcənin cari xərclərinə aid olmayan ödənişi göstərin.

- ☐ faizlər və daxili borc üzrə ödənişlər
- ☐ əmək haqqına üstəlik
- ☒ torpaq və qeyri-maddi aktivlərin alınması
- ☐ subsidiyalar, transfertlər və zərərli işləyən müəssisələrə ödənişlər
- ☐ malların alınması və xidmətlərin haqqının ödənilməsi

216 Büdcə xərclərinin planlaşdırılmasının əsas üsulları hansılardır?

- ☐ mütləq, fakültativ
- ☐ əsaslı, cari
- ☒ proqramlı-məqsədli, normativli
- ☐ fərdi, birləşdirilmiş
- ☐ birbaşa, vasitəli

217 Büdcə xərclərinin planlaşdırılmasının proqramlı-məqsədli üsulu –nün mahiyyəti nədən ibarətdir?

- ☐ dövlət və yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifə və funksiyaların həyata keçirilməsini təmin etməkdən ibarətdir
- ☐ innovasiya və investisiya fəaliyyətini təmin etmə
- ☐ büdcə smetası əsasında fəaliyyətinin tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilməsi
- ☐ büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı istifadə olunur
- ☒ iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan vəsaitlərin sistemli planlaşdırılması

218 Büdcə təşkilatlarının xərcləri hansı sənəd əsasında planlaşdırılır:

- ☐ Qanunvericilik əsasında
- ☐ Cari maliyyə planı əsasında
- ☒ Xərc smetası əsasında
- ☐ İcra orqanının təqdimatı əsasında
- ☐ Büdcə layihəsi əsasında

219 Büdcə xərclərinin planlaşdırılmasının normativ üsulu nə zaman istifadə olunur?

- ☐ Təsdiq edilmiş məqsədli proqramların həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin qruplaşdırılması zamanı
- ☐ Ehtiyac yarandıqda
- ☒ Büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı
- ☐ İcra orqanından göstəriş gəldiyi zaman
- ☐ İqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin sistemli planlaşdırılması zamanı

220 Xərc normalarının hansı növləri məlumdur?

- ☐ Dolayı, vasitəli
- ☐ Cari, əsaslı
- ☒ məcburi və fakultativ
- ☐ Fərdi, ümumi
- ☐ Fərdi, mərkəzləşdirilmiş

221 Məcburi normalar tətbiq olunur?

- ☐ Baş idarələr tərəfindən
- ☒ Hökumət və ya yerli icra hakimiyyəti orqanları tərəfindən
- ☐ Beynəlxalq təşkilatlar tərəfindən
- ☐ Nazirliklər tərəfindən

222 Fakültativ normalar hansı qurumlar tərəfindən tətbiq olunur?

- ☐ Beynəlxalq təşkilatlar tərəfindən
- ☐ Hökumət tərəfindən
- ☒ Nazirliklər və baş idarələr tərəfindən
- ☐ Əhali tərəfindən
- ☐ Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən

223 Fərdi büdcə normaları hansı növ xərcləri əhatə edir?

- ☐ eyni tipli təşkilatların xərcləri
- ☐ məcmu xərcləri
- ☒ ayrı-ayrı xərc növlərini
- ☐ heç biri
- ☐ təşkilat üzrə bütövlükdə hesablanmış xərcləri

224 Büdcə təşkilatlarının xərc smetaları hansı göstəricilər əsasında tərtib olunur?

- ☐ Dəyər əsasında
- ☐ Eyni tipli təşkilatların göstəriciləri əsasında
- ☒ Natural göstəricilər və maliyyə normaları əsasında
- ☐ Heç biri
- ☐ Tədbirlərin maliyyələşdirilməsinə çəkilən xərclər əsasında

225 Fərdi smetaların xüsusiyyəti nədən ibarətdir?

- ☐ Nazirliklər tərəfindən tərtib olunması
- ☐ Eyni tipli təşkilatlar üçün tərtib olunması
- ☒ Ayrı-ayrı təşkilatlar üçün tərtib olunması
- ☐ Baş idarələr tərəfindən tərtib edilməsi
- ☐ Mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi

226 İcmal xərc smetası özündə hansı smetaları birləşdirir?

- ☐ Fərdi, mütləq və ümumi
- ☐ Fərdi, ümumi
- ☒ fərdi ümumi və mərkəzləşdirilmiş
- ☐ Ümumi və mərkəzləşdirilmiş və qarışıq
- ☐ Ümumi, mərkəzləşdirilmiş

227 Smeta qaydasında büdcədən maliyyələşən müəssisələrə aşağıdakılardan biri aid deyil?

- ☐ Yerli özünüidarəetmə orqanları

- ☐ Məktəbəqədər uşaq tərbiyə müəssisələri
- ☒ Özəl müəssisələr
- ☐ Hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanları
- ☐ Səhiyyə idarələri və müəssisələri

228 Büdcənin gəlirləri və xərcləri hansı göstəricilə əsasən müəyyən edilir?

- ☐ Təsərrüfat subyektlərinin sosial-iqtisadi inkişaf göstəricilərinə
- ☐ Ölkənin toplu maliyyə balansının göstəricilərinə
- ☒ Ölkənin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə
- ☐ Tələb, təklif və əhalinin alıcılıq qabiliyyətinə
- ☐ ÜDM-un istehsal həcminə

229 İqtisadi ədəbiyyatda büdcənin aşağıdakı funksiyaları yerinə yetirdiyi göstərilir:

- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ ÜDM-un bölüşdürülməsi(yenidən bölüşdürülməsi) və mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi üzərində nəzarət
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və onun inkişafının stimullaşdırılması

230 Büdcənin nədən ibarət olduğunu göstərin

- ☒ Müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
- ☐ Dövlətin qanunla müəyyən edilən mərkəzləşdirilmiş gəlirlərinin siyahısı və onun xərclərinin maliyyələşmə mənbələrini əks etdirən əsas plan maliyyə sənədi
- ☐ Ümumdövlət maliyyə balansı
- ☐ Dövlətin hər il "Büdcə sistemi haqqında" Qanunu ilə təsdiq edilən mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə istiqamətlərini əks etdirən plan maliyyə sənədi

231 Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti orqanları vasitəsi ilə dövlətə məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi hansı vəsait hesabına maliyyələşdirilir?

- ☐ Dövlət büdcəsi və bələdiyyələrin büdcəsi
- ☐ Dövlət hakimiyyəti orqanlarının qanunla təsdiq edilmiş xüsusi vəsaiti
- ☒ Dövlət büdcəsi
- ☐ Yuxarıda göstərilən mənbələrin hamısı
- ☐ Dövlət toplu maliyyə balansı

232 Büdcə quruluşu nədən ibarətdir?

- ☐ Dövlətin mövcud inzibati-siyasi təşkilinin ifadə formasıdır
- ☐ Büdcə quruluşu dövlətin mövcud mülkiyyət formalarının maliyyə münasibətlərini əks etdirir
- ☒ Büdcə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri (səviyyələri) arasındakı maliyyə münasibətlərinin təşkilindən ibarətdir
- ☐ Doğru cavab yoxtu
- ☐ Büdcə quruluşu dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının məcmusundan ibarətdir

233 Büdcə quruluşunun təşkili nəyə əsaslanır?

- ☐ Dövlətin iqtisadi, sosial inkişaf səviyyəsinə
- ☐ Dövlətin maliyyə sisteminin qurulması və onun ayrı-ayrı həlqələri arasındakı münasibətlərə

- ☒ Dövlət quruluşuna, yəni onun inzibati, siyasi və ərazi quruluşuna, mərkəzi və yerli orqanlar arasındakı qarşılıqlı münasibətlərə
- ☐ Bütçə sisteminin tarixi inkişaf mərhələlərinə
- ☐ Ölkənin bütçə təsnifatının formalaşması və inkişafına

234 Bütçə quruluşunun tərkibini göstərin: 1.Bütçə sisteminin təşkili 2.Bütçələrin təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsi 3.Bütçələrin tərkibi, proqnozlaşdırılması 4.Bütçə gəlirləri və xərclərinin təsnifatı 5.Bütçə sisteminin və bütçələrin təşkili prinsipləri 6.Bütçənin maliyyə sisteminin digər həlqələri ilə qarşılıqlı əlaqələrinin təşkili

- ☐ 1,3,5
- ☐ 2,4,5
- ☒ 1,4,5
- ☐ 4,5,6
- ☐ 3,4,6

235 Unitar dövlətlərdə bütçə quruluşu neçə səviyyədə ibarət olur?

- ☐ dörd
- ☐ bir
- ☒ iki
- ☐ beş
- ☐ üç

236 Federal dövlətlərdə bütçə quruluşu neçə səviyyədə ibarət olur?

- ☐ beş
- ☐ dörd
- ☒ üç
- ☐ altı
- ☐ iki

237 Federativ dövlətin Federasiya bütçəsinin gəlirləri hansılardır? 1.əmlak vergisi 2.ƏDV 3.fiziki şəxslərdən gəlir vergisi 4.yerli lisenziyaların verilməsindən mədaxillər 5.subvensiyalar 6.inzibati rüsumlar 7.dövlət istiqrazlarından daxil olan vəsaitlər 8.gömrük rüsumları

- ☐ 3,4,6,8
- ☐ 1,2,3,5
- ☒ 2,3,7,8
- ☐ 1,4,5,8
- ☐ 2,4,5,7

238 Vergitutma obyektini sayılır:

- ☐ təqdim edilmiş malın dəyəri, müəssisənin pul fondunun həcmi
- ☐ gəlir, mənfəət, əmlak, ailə üzvlərinin sayı
- ☒ gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malın dəyəri
- ☐ gəlir, mənfəət, yığım, əmlak
- ☐ mənfəət, yığım, müəssisənin pul fondunun həcmi

239 Vergilər vergitutma obyektinə görə bölünürlər:

- ☒ birbaşa və dolay
- ☐ dolay və universal
- ☐ birbaşa və xüsusi
- ☐ birbaşa və real

- ☐ dolayı və fərdi

240 Vergi ödəyiciləri sayılırlar:

- ☐ bütün fiziki şəxslər
☐ bütün fiziki və hüquqi şəxslər
☒ vergitutma obyektinin istifadəçiləri
☐ vergi sisteminin işçiləri
☐ bütün hüquqi şəxslər

241 Aşağıdakı vergi növlərindən hansılar dolayı vergi hesab olunur:

- ☐ torpaq və əmlak vergisi
☐ ƏDV, torpaq vergisi
☒ ƏDV, aksiz
☐ ƏDV, mənfəət vergisi
☐ aksiz, əmlak vergisi

242 Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

- ☐ fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi
☐ bələdiyyə vergiləri, Naxçıvan MR vergiləri
☒ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
☐ Vergi Məcəlləsi ilə müvafiq olaraq Naxçıvan MR-ın qanunla müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
☐ Naxçıvan MR-da və regionlarda tətbiq edilən vergilər

243 Naxçıvan MR vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

- ☐ ƏDV və yol vergisi
☐ bələdiyyə vergiləri
☒ Vergi Məcəlləsinə nə müvafiq olaraq Naxçıvan MR-ın qanunu ilə müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər
☐ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
☐ yalnız yol və mədən vergisi

244 Yerli vergilər dedikdə, hansı vergilər başa düşülür:

- ☐ Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər
☐ hüquqi şəxslərin əmlak vergisi
☒ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər
☐ ƏDV və yol vergisi
☐ Vergi Məcəlləsi nə müvafiq olaraq Naxçıvan MR-ın qanunu ilə müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər

245 Vergi daxilolmalarının hesablanması və ödənilməsinin pul vahidi hansı ola bilər:

- ☐ avro ilə
☐ dollarla
☒ manatla
☐ avro, dollar və manat ilə
☐ dollar və manatla

246 Sekvestr adlanır:

- ☐ büdcə xərclərinin gəlirlə təmin olunmayan məbləği
- ☐ büdcə gəlirlərinin məbləği
- ☒ büdcə xərclərinin müəyyən olunmuş qaydada ixtisar edilməsi
- ☐ büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği
- ☐ məqsədli maliyyə yardımı

247 Ümumtəhsil məktəblərinin cari xərclərinə daxildir:

- ☐ pedaqoji işçilərin əmək haqqı, ezamiyyət xərcləri
- ☐ pedaqoji işçilərin əmək haqqı, tədris xərcləri
- ☒ pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı, tədris, dəftərxana və təsərrüfat xərcləri, ezamiyyət, xidmət səfərlər xərcləri
- ☐ pedaqoji işçilərin əmək haqqı, dəftərxana və təsərrüfat xərcləri
- ☐ pedaqoji işçilərin, inzibati və köməkçi heyətin əmək haqqı

248 Səhiyyə sahəsində çalışan işçilərin əmək haqqına daxildir:

- ☐ işçilərin vəzifə maaşı, əlavə iş üçün ödənişlər
- ☐ bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı
- ☒ bütün ştat işçilərinə müəyyən edilmiş vəzifə maaşı, maaşına əlavələr, işçilərə əlavə iş üçün ödənişlər, elmi dərəcə və fəxri adlara görə əlavə ödənişlər
- ☐ vəzifə maaşı, elmi və fəxri adlara görə əlavə ödənişlər
- ☐ işçilərin vəzifə maaşı və onlara əlavələr

249 Ünvanlı sosial yardım almaq hüququna malikdir

- ☐ tənha yaşayan şəxslər
- ☐ bütün ailələr
- ☒ orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələr
- ☐ birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər
- ☐ bütün ortatəminatlı ailələr

250 Ünvanlı sosial yardımın əsas prinsipləri

- ☐ bərabərlik, fasiləsizlik, operativlik
- ☐ ünvanlıq, fasiləsizlik, operativlik
- ☒ ünvanlıq, ədalətlik, bərabərlik
- ☐ ədalətlik, fasiləsizlik, operativlik
- ☐ ünvanlıq, operativlik, bərabərlik

251 Ünvanlı dövlət sosial yardımın maliyyələşmə mənbəyi

- ☐ Dövlət Sosial Müdafiə fondunun
- ☐ yerli icra hakimiyyəti orqanlarının vəsaiti
- ☒ dövlət büdcəsinin vəsaiti
- ☐ məcburi dövlət sosial sığortanın
- ☐ mərkəzi icra hakimiyyəti orqanının vəsaiti

252 Ünvanlı dövlət sosial yardımın məbləği necə hesablanır:

- ☐ ailə üzvlərinin sayından asılı olaraq hesablanır
- ☐ ailə üzvlərinə məxsus əmlakının dəyərindən asılı olaraq hesablanır
- ☐ ailənin orta aylıq gəlirinə müvafiq olaraq hesablanır
- ☐ ailə üzvlərinin pul və natural formada natural gəlirlərinin toplusundan asılı olaraq hesablanır

- ☒ ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır

253 Ünvanlı dövlət sosial yardımı nədir:

- ☐ işsiz kimi qeydə alınmış şəxslərə dövlət tərəfindən göstərilən pul yardımı
☐ bütün ailələrə dövlət tərəfindən göstərilən pul yardımı
☒ aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı
☐ tənha yaşayan şəxslərə dövlət tərəfindən göstərilən pul yardımı
☐ əmək qabiliyyəti olmayan şəxslərə göstərilən pul yardımı

254 “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun nə vaxt qüvvəyə minmiş-dir:

- ☐ 2007-ci il yanvarın 1-dən
☐ 2005-ci il yanvarın 1-dən
☒ 2004-cü il yanvarın 1-dən
☐ 2010-cu il yanvarın 1-dən
☐ 2006-cı il yanvarın 1-dən

255 Aşağıda göstərinlərin hansıları sosial sığorta hadisəsi hesab olunur:

- ☐ əmək qabiliyyətinin müvəqqəti itirilməsinin bütün halları
☐ təbii fəlakətlərin bütün növləri
☒ sosial sığorta olunanın pensiya yaşına çatması əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq
☐ osial sığorta olunanın sığortalanmış əmlakın məhv olunması,zədələnməsi,maddi ziyanın baş verməsi
☐ yanğınlar, zəlzələlər digər təbii fəlakətlər

256 Sosial sığortanın həyata keçirilməsi formaları:

- ☐ yalnız könüllü
☐ könüllü, şəxsi
☒ məcburi və könüllü (əlavə)
☐ müqavilə yolu ilə
☐ yalnız məcburi

257 Dövlət büdcəsinin kassa icrasını hansı orqan həyata keçirir:

- ☐ Gömrük Komitəsi
☐ Milli Məclis
☒ Dövlət xəzinədarlığı
☐ İqtisadi İnkişaf Nazirliyi
☐ Vergi Nazirliyi

258 Büdcənin funksiyalarına aid deyildir:

- ☐ Sosial siyasətin maliyyə təminatı
☐ Yenidən bölgü
☒ İdarəetmə
☐ Nəzarət
☐ Tənzimləmə

259 Büdcə xərclərinin istifadəsi və uçotunun aparılması hansı orqan tərəfindən həyata keçirilir

- ☐ İqtisadiyyat və Sənaye Nazirliyi
☐ Maliyyə Nazirliyi və Mərkəzi bank

- ☒ Maliyyə Nazirliyin Dövlət Xəzinadarlığı Agentliyi
- ☐ Nazirlər kabineti və Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank və dövlət xəzinadarlıx

260 Federativ dövlətin büdcə sistemi necə səviyədən ibarətdir :

- ☐ 4
- ☐ 1
- ☒ 3
- ☐ 5
- ☐ 2

261 Unitar dövlətin büdcə sistemi neçə səviyyəlidir :

- ☐ 4
- ☐ 1
- ☒ 2
- ☐ 5
- ☐ 3

262 Büdcənin bölüşdürücü funksiyası ilə mümkündür:

- ☐ Əsas maliyyə planı dövlət tərəfindən təsdiq olunması
- ☐ Mərkəzi Bank əməkdaşlarının hərəkətlərinə nəzarət etmək
- ☒ ÜDM-nın və milliqələrin bölüşdürülməsi
- ☐ Maliyyə resurslarının toplanması
- ☐ Hökumətin xarici kreditlər proqramı təsdiq edilməsi

263 Azərbaycan Respublikası hansı növ büdcə quruluşuna malikdir :

- ☐ Əyalət
- ☐ Federativ
- ☒ Unitar
- ☐ Vilayət
- ☐ Konfederativ

264 Büdcə dövrü nə qədər müddətə reallaşdırılır:

- ☐ 1 il 3 ay
- ☐ 1 il 2 ay
- ☒ 1 il
- ☐ 1 il 4 ay
- ☐ 1 il 6 ay

265 Aşağıdakı ölkələrdən hansı unitar büdcə quruluşuna malikdir:

- ☐ Rusiya
- ☒ Fransa
- ☐ Kanada
- ☐ AFR
- ☐ ABŞ

266 Aşağıdakı ölkələrdən hansı federal büdcə quruluşuna malikdir:

- ☐ Portuqaliya
- ☐ Fransa

- ☒ İspaniya
- ☐ İtaliya
- ☐ Böyük Britaniya

267 Bütçə sisteminin prinsiplərinə aid deyil :

- ☐ Müstəqillik
- ☐ Vahidlik
- ☒ Məxfilik
- ☐ Hüquqilik
- ☐ Aşkarlıq

268 Azərbaycan Respublikası Milli Məclisi dövlət büdcəsi layihəsinin müzakirəsini hansı tarixdə həyata keçirməyə başlayır :

- ☐ Avqustun 15-dən gec olmayaraq
- ☐ Noyabrın 15-dən gec olmayaraq
- ☒ Oktyabrın 15-dən gec olmayaraq
- ☐ Sentyabrın 15-dən gec olmayaraq
- ☐ Dekabrın 15-dən gec olmayaraq

269 Azərbaycan Respublikası üçün bütçə ili hansı tarixdən başlanır :

- ☐ Fevralın 1-dən etibarən
- ☐ Aprelin 1-dən etibarən
- ☒ Yanvarın 1-dən etibarən
- ☐ Dekabrın 15-dən etibarən
- ☐ Oktyabrın 15-dən etibarən

270 Yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin nə qədər səs çoxluğu ilə qəbul edilir :

- ☐ 3/4 hissəsi
- ☐ .3
- ☒ 2/3 hissəsi
- ☐ 1
- ☐ .5

271 Bütçə gəlirləri hansı növlərinə bölünür :

- ☐ Funksional, iqtisadi və institusional.
- ☐ Bütçə və bütçədənkanar;
- ☒ Vergi və qeyri-vergi;
- ☐ İnvestisiya və sosial
- ☐ Operativ və kapital;

272 Bələdiyyələrin statusu haqqında AR qanununda təsbit edilib:

- ☐ Dövlət vergiləri
- ☐ Dövlətin bütçə hüquqları
- ☒ Yerli özünüidarəetmənin bütçə hüquqları
- ☐ Bütçə quruluşu
- ☐ Naxçıvan Muxtar Respublikasının bütçə hüquqları

273 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı funksiyasına aid edilmir :

- ☐ Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi
- ☐ Elm və təhsilin maliyyələşdirilməsi
- ☒ Kommersiya müqavilələrinin maliyyələşdirilməsi
- ☐ Sosial sferanın saxlanması xərcləri
- ☐ Səhiyyə sahəsinin maliyyələşdirilməsi

274 Büdcə gəlirlərinə daxil deyil:

- ☐ Aksiz vergisi
- ☐ Əlavə dəyər vergisi
- ☒ Dövlət qiymətli kağızlarının sahiblərinə ödənilən faiz
- ☐ Transfərlər
- ☐ Özəlləşdirilən müəssisələrin satışından daxilolmalar

275 Büdcə gəlirlərinin maddi mənbəyidir:

- ☐ Faydalı qazınların hesabı
- ☐ Ölkə əhalisinin əmlakı
- ☒ Ölkənin ÜMD-nin və Milli sərvəti
- ☐ Dövlət mülkiyyətinin realizasiyası
- ☐ Ölkə ərazisinin faydalı qazıntıları

276 Gəlirlərin büdcə həlqələri arasında bölgüsünün hüquqi əsaslarına aid deyil :

- ☐ Vergi Məcəlləsi
- ☐ AR Konstitusiyası
- ☒ » İnvestisiya fəaliyyəti haqqında » AR qanunu
- ☐ « Bələdiyyə maliyyəsinin əsasları » haqqında AR qanunu
- ☐ « Büdcə sistemi haqqında » AR qanunu

277 Büdcə sisteminə ödənilən vergi və rüsumlara aid deyildir :

- ☐ Muxtar respublika vergiləri
- ☐ Dövlət vergiləri
- ☒ Kommunal ödənişlər
- ☐ Bələdiyyə vergiləri
- ☐ Dövlət rüsumları

278 Büdcə siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- ☐ İnhisar malların və xidmətlərin qiymətlərinin tənzimlənməsi
- ☐ Büdcə kəsiri maliyyə mənbələri müəyyən edilməsi
- ☒ Ölkənin sosial iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi
- ☐ Mərkəzil hökumət və regional hakimiyyət orqanları arasında optimal münasibətlərin yaradılması
- ☐ Vergi ödəyicilərinin siyahıya alınmasına nəzarət

279 Büdcə kəsiri deyilir :

- ☐ Büdcə bərabərliyinə
- ☐ Əsassız emissiya
- ☒ Büdcə xərcləri gəlirlərdən artıqlığına
- ☐ İqtisadiyyatdakı böhranın büdcə daxilolmalarına mənfi təsirinə
- ☐ Büdcə gəlirlərinin xərclərdən artıqlığına

280 Büdcə artıqlığı adlanır :

- ☐ İqtisadiyyatın inkişaf tempi
- ☐ Büdcə gəlir və xərclərin bərabərliyi
- ☒ Büdcə gəlirlərin xərclərdən artıqlığı
- ☐ Büdcə gəlirlərinin müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olmasına
- ☐ Büdcə xərclərin gəlirlərdən artıqlığı

281 " Büdcə sistemi haqqında Qanun " nə vaxt təsdiqlənib :

- ☐ 38535
- ☐ 37804
- ☒ 37439
- ☐ 38900
- ☐ Latın sözü olub, « vergi » deməkdir

282 Büdcə sözünün mənşəyi və mənası

- ☐ Latın sözü olub « « rüsum » deməkdir
- ☒ İngilis sözüdür, mənası « çanta torba »
- ☐ Fransız sözü, « Çanta » deməkdir
- ☐ Yunan sözü, « bəxşiş » deməkdir

283 Büdcə prosesinin məqsədlərindən biridir:

- ☐ Büdcə gəlirlərinin hesablanması üçün minimum reallığa yaxınlıq
- ☐ Maddi və dövlət maliyyə ehtiyatlarının müəyyən edilməsi
- ☒ Büdcə gəlir və xərclərinin minimum dəqiqliklə hesablanması
- ☐ Büdcənin minimum xərclərinin tam hesablanması
- ☐ İqtisadi proqramın həyata keçirilməsinə hazırlıq

284 Büdcənin ümumi funksiyaları hansılardır :

- ☐ Nəzarət tənzimləyici
- ☐ Sosial həvəsləndirici, bölgü
- ☒ Bölgü, nəzarət
- ☐ Fiksal tənzimləyici
- ☐ Bölgü fiksal

285 Azərbaycan Respublikasının büdcə sisteminə hansı büdcələr daxildir :

- ☐ Naxçıvan MR-nın büdcəsi, bələdiyyə büdcəsi, yerli büdcələr
- ☐ AR-nın dövlət büdcəsi, bələdiyyə büdcəsi, yerli büdcə
- ☒ AR-nın dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi, yerli büdcə
- ☐ AR-nın dövlət büdcəsi, mərkəzi büdcə, Naxçıvan büdcəsi
- ☐ Yerli büdcələr, kənd bələdiyyəbüdcəsi, qəsəbə bələdiyyə büdcələri

286 Hansı maliyyə münasibətləri büdcənin mahiyyətini ifadə edir?

- ☐ dövlətin bütün pul vəsaiti fondlarının yaradılması, bölgüsü və istifadəsi
- ☐ vergili gəlirlərin büdcəyə daxil olması və xərclənməsi
- ☒ dövlət və bələdiyyələrin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması, bölüşdürülməsi və istifadəsi
- ☐ dövlətin və regionların pul vəsaiti fondlarının proqnozlaşdırılması və məqsəduyğun istifadəsi
- ☐ təsərrüfat subyektlərinin və büdcə təşkilatlarının maliyyələşdirilməsi

287 Dövlət və bələdiyyə büdcələrinin maddi mənada rolu nədən ibarətdir?

- ☐ dövlətin iqtisadi inkişafının tarazlı davam etməsinin əsas maliyyə mənbəyidir

- ☐ dövlətin daxili və xarici tələbatının pul vəsaiti ilə təmin olunmasına şərait yaradır
- ☒ həm ümumilikdə dövlətin, həm də onun inzibati-ərazi qurumlarının fəaliyyət göstərməsinin əsas maliyyə mənbəyidir
- ☐ ölkənin iqtisadi və milli təhlükəsizliyinin təminatçısıdır
- ☐ dövlətin iqtisadi və sosial ehtiyaclarının əsas maliyyə mənbəyidir

288 İqtisadi və maliyyə terminin kimi büdcə ilk dəfə hansı ölkədə tətbiq edilmişdir?

- ☐ Almaniyada
- ☐ İtaliyada
- ☒ İngiltərədə
- ☐ Yunanıstanda
- ☐ Fransada

289 Maliyyə kateqoriyası kimi büdcənin leksikona daxil olması hansı tarixi dövrə təsadüf edir?

- ☐ XII-XIII əsrlərdə
- ☐ Antik dövrdə
- ☒ XVIII əsrdə
- ☐ XIII- əsrlərdə
- ☐ X-XI əsrlərdə

290 Dövlət büdcəsinin yaranması və inkişafı nə ilə əlaqədar olmuşdur?

- ☐ dövlətin tarazlı inkişafının maliyyə təminatı
- ☐ dövlətin müdafiə qabiliyyətinin artırılması
- ☒ dövlətin meydana gəlməsi və fəaliyyət göstərməsi
- ☐ dövlətin xarici müdaxilələrdən qorunması və təhlükəsizliyinin təmin edilməsi
- ☐ dövlətin iqtisadi və sosial məsələlərin həllində rolunun artması

291 Büdcənin mahiyyətini müəyyən edən əsas əlamətlər hansılardır?

- ☐ qanun gücünə malikdir və pul vəsaiti fondudur
- ☐ spesifik xüsusiyyəti olan müəyyən maliyyə münasibətlərini ifadə edir
- ☒ qeyd olunanların hamısı
- ☐ doğru cavab yoxdur
- ☐ gəlir və xərc hissəsindən ibarət olan dövlətin əsas maliyyə planıdır

292 Aşağıdakılardan hansılar büdcənin funksiyalarına aiddir?

- ☐ dövlətin gəlir və xərclərinin tənzimlənməsi
- ☐ uçot və bölgü
- ☒ bölüşdürücü və nəzarət
- ☐ nəzarət və maliyyə vəsaitinin düzgün istifadəsi
- ☐ müəssisələrin zərərnlərinin gədənilməsi

293 Bunlardan hansılarının bilavasitə büdcənin funksiyalarına aid olduğunu göstərin

- ☐ yuxarıda göstərilənlərin hamısı
- ☐ iqtisadiyyatı inkişaf etdirmək və əhəlinin rifahını yaxşılaşdırmaq
- ☒ iqtisadiyyatın inkişafının tənzimlənməsi və stimullaşdırılması
- ☐ doğru cavab yoxdur
- ☐ dövlətin gəliri və xərclərini balanslaşdırmaq

294 Dövlət büdcəsinin maddi mənada rolu hansı vəzifənin bilavasitə yerinə yetirilməsinə imkan verir

- ☐ ölkənin maliyyə sisteminin əlaqələndirilməsi və balanslaşdırılması təmin edilir
- ☐ müəssisələrin və təsərrüfat subyektlərinin gəlirləri və xərclərini tənzimləyir
- ☒ ölkənin ümumi və regional sosial-iqtisadi inkişafı təmin edilir
- ☐ yuxarıda göstərilənlərin hamısı
- ☐ rayon və şəhərlərin sosial-iqtisadi inkişaf vəzifələri maliyyə vəsaiti ilə tam təmin edilir

295 Büdcənin funksiyalarını göstərin: 1. dövlətin maddi və maliyyə resurslarının həcmi müəyyən edir 2. ÜDM-un bölüşdürülməsi və yenidən bölüşdürülməsi 3. ölkənin regionlarının tarazlı inkişafını təmin etmək 4. iqtisadiyyatın inkişafının dövlət tənzimlənməsi və stimullaşdırılması 5. dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı 6. ölkənin məqsədli investisiyalarının maliyyə təminatı 7. mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət 8. dövlətin maliyyə planlarının balanslaşdırılması və əlaqələndirilməsi

- ☐ 1,2,6,7
- ☐ 1,3,4,6
- ☒ 2,4,5,7
- ☐ 3,4,5,8
- ☐ 2,4,6,8

296 Büdcənin formalaşması hansı göstəricilərə əsaslanır?

- ☐ Ümumi daxili məhsul artım həcminə
- ☐ Dövlətin maliyyə resurslarının ümumi həcminə
- ☐ övlətin daxili və xarici siyasətinə
- ☐ ölkənin bütün təsərrüfat sahələrinin inkişafına
- ☒ dövlətin iqtisadi-sosial inkişaf proqramlarına

297 Dövlətin əsas maliyyə sənədi kimi büdcənin hüquqi rolu nədən ibarətdir: 1.Büdcə münasibətləri iştirakçıların hüquq və vəzifələrini təsbit edir 2.Müəssisələrin və təşkilatların maliyyələşmə məbləğini müəyyən edir 3.Dövlətə lazım olan maliyyə resurslarının həcmi əks etdirir 4.Dövlətin vergi siyasətini müəyyən edir 5.Dövlətin bütün xarici iqtisadi əlaqələrini özündə əks etdirir 6.Dövlətin bütün maliyyə planlarının balanslaşdırılmasını təmin edir 7.İqtisadi inkişafın tənzimləyicisi kimi çıxış edir 8.Iqtisadi inkişafın əsas iqtisamətlərini əks etdirir 9.Maliyyə vəsaitinin istifadə istiqamətlərini qəti şəkildə müəyyən edir

- ☐ 3,4,5,6,7
- ☐ 2,3,5,7,8
- ☒ 1,3,4,7,9
- ☐ 4,5,6,7,9
- ☐ 3,4,6,7,8

298 Əsas maliyyə sənədi kimi büdcənin əsas xarakterik cəhətləri aşağıdakılardır: 1.Onun tərtibi əvvəlki ilin təcrübəsinə əsaslanır 2. büdcənin tərtibi və icrası elmi cəhətdən əsaslandırılır 3.Dövlətin sosial ehtiyaclarını tam nəzərə alır 4.Dövlətin iqtisadi-sosial inkişaf proqramına əsaslanır 5.Müəssisələrin və təşkilatların maliyyə planlarına əsaslanır 6.Balans formasında tərtib və icra edilir 7.Ölkənin regional və məqsədli inkişaf göstəricilərinə əsaslanır 8.Qanun gücünə malikdir-onun icrası bütün dövlət hakimiyyəti, icra orqanları, bütün hüquqi və fiziki şəxslər üçün məcburidir 9.büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası demokratik prinsiplərə əsaslanır

- ☐ 2,3,7,8,9
- ☐ 1,4,5,7,9
- ☒ 2,4,6,8,9
- ☐ 2,4,5,6,9
- ☐ 3,4,6,7,8

299 Büdcənin iqtisadi rolunu dəqiqləşdirin: 1.Müxtəlif mülkiyyət formalarının inkişafını maliyyə vəsaiti ilə təmin edir 2.Dövlətin və bələdiyyələrin fəaliyyət göstərməsi üçün maliyyə bazası yaradır 3.Istehsal bölmələri arasında maliyyə münasibətlərini tənzimləyir və alanslaşdırır 4.ÜDM-un bölüşdürülməsi vasitəsilə dövlət ilə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir 5.Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi, elmi-texniki inkişafın təmin edilməsi, ətraf mühitin qorunması və s. 6.Dövlətin tarazlı iqtisadi-sosial inkişafının təmin edilməsi və ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır 7.Bank və kredit təşkilatlarının ssuda fondunun yaradılmasına vəsait ayrılır 8.Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi 9.Bütün maliyyə resurslarının səmərəli və düzgün istifadəsini təmin edir

- ☐ 3,4,5,6,8
- ☐ 1,2,4,7,8
- ☒ 2,4,5,6,8
- ☐ 3,5,6,7,9
- ☐ 2,3,4,7,9

300 İnkişaf etmiş ölkələrdə ÜDM-un nə qədər hissəsi büdcə sistemi vasitəsilə yenidən bölüşdürülür?

- ☐ 20-30 faizi
- ☐ 10-15 faizi
- ☒ 30-50 faizi
- ☐ 50-60 faizi
- ☐ 15-20 faizi

301 Azərbaycanda büdcə ili hansı dövrü əhatə edir?

- ☐ avqustun 1-dən dekabrın 31-dək
- ☐ sentyabrın 1-dən gələn ilin avqustun 31-dək
- ☒ yanvarın 1-dən dekabrın 31-dək
- ☐ cari ilin aprelin 1-dən gələn ilin mart ayının 31-dək
- ☐ yanvarın 1-dən iyulun 31-dək

302 2000-ci ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizə qədərini təşkil etmişdir:

- ☐ 16,0 faizini
- ☐ 13,5 faizini
- ☒ 15,1 faizini
- ☐ 17,5 faizini
- ☐ 16,2 faizini

303 2010-cu ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizini təşkil etmişdir?

- ☐ 29,0 faizini
- ☐ 16,8 faizini
- ☐ 17,5 faizini
- ☒ 27,4 faizini
- ☐ 20,8 faizini

304 2014-ci ildə AR-nın dövlət büdcəsinin gəlirləri ÜDM-un neçə faizini təşkil etmişdir?

- ☐ 28,0 faizini
- ☐ 29,0 faizini
- ☒ 31,2 faizini
- ☐ 32,0 faizini
- ☐ 27,4 faizini

305 2000-ci ildə AR-nın dövlət büdcəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ☐ 17,3 faizini
- ☐ 15,2 faizini
- ☒ 16,2 faizini
- ☐ 18,0 faizini
- ☐ 14,7 faizini

306 2010-cu ildə AR-nın dövlət büdcəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ☐ 22,0 faizini
- ☐ 29,5 faizini
- ☒ 28,3 faizini
- ☐ 28,0 faizini
- ☐ 26,8 faizini

307 2014-ci ildə AR-nın dövlət büdcəsinin xərcləri ÜDM-un neçə faizini təşkil edir?

- ☐ 26,8 faizini
- ☐ 29,5 faizini
- ☒ 31,7 faizini
- ☐ 27,5 faizini
- ☐ 28,0 faizini

308 2015-ci il üçün AR-nın dövlət büdcəsinin gəlirləri nə qədər təsdiq edilmişdir?

- ☐ 16,0 milyard manat
- ☐ 16,8 milyard manat
- ☒ 19,4 milyard manat
- ☐ 18,5 milyard manat
- ☐ 15,7 milyard manat

309 2015-ci il üçün AR-nın dövlət büdcəsinin xərcləri nə qədər təsdiq edilmişdir?

- ☐ 19,7 milyard manat
- ☐ 15,7 milyard manat
- ☒ 21,1 milyard manat
- ☐ 17,6 milyard manat
- ☐ 20,0 milyard manat

310 Büdcə sistemi haqqında Qanuna əsasən dövlət büdcəsinə daxil olan gəlirlərin formaları hansılardır? 1.Dövlət vergilər 2.birbaşa vergilər 3.təbii sərvətlərdən istifadəyə görə alınan haqq 4.dolayı(vasitəli) vergilər 5.dövlət əmlakının satışından daxil olan vəsaitlər 6.qrantlar 7.digər gəlirlər

- ☐ 1,3,7
- ☐ 2,4,7
- ☒ 1,6,7
- ☐ 2,5,6
- ☐ 3,5,6

311 Büdcənin bölüşdürücü funksiyası hansı formada həyata keçirilir?

- ☐ büdcənin gəlirləri və xərcləri arasında tarazlığın yaradılması
- ☐ gəlirlərin mərkəzləşdirilmiş büdcələrə cəlb edilməsi və bölüşdürülməsi
- ☒ dövlət və yerli özünüidarə orqanları səviyyəsində mərkəzləşdirilmiş pul vəsait fondlarının yaradılması və istifadəsi

- ☐ büdcə vəsaitinin məqsədli proqramlara yönəldilməsi
- ☐ büdcə xərclərinin iqtisadi və sosial məqsədlərə yönəldilməsi

312 Büdcə vasitəsilə ÜDM-un bölgüsü ümumiyyətlə neçə mərhələdən ibarətdir?

- ☐ yeddi mərhələdən
- ☐ çoxsaylı mərhələdən
- ☒ iki mərhələdən
- ☐ altı mərhələdən
- ☐ dörd mərhələdən

313 Büdcə vasitəsilə ÜDM-un bölgüsü zamanı hansı mühüm proseslər baş verir:

- ☐ büdcənin gəlirləri və xərclərinin tənzimlənməsi
- ☐ gəlirlərin büdcələr arasında bölgüsü və büdcələrin balanslaşdırılması
- ☒ büdcənin gəlirlərinin yaradılması və büdcənin vəsaitlərinin istifadə edilməsi
- ☐ doğru cavab yoxdur
- ☐ mərkəzləşdirilmiş pul vəsaiti fondunun büdcələr arasında bölgüsü

314 Büdcənin gəlirlərinin yaradılması prosesində hansı iştirakçılar arasında büdcə münasibətləri yaranır?

- ☐ bütün təsərrüfat subyektləri arasında
- ☐ dövlət müəssisələri ilə büdcə təşkilatları arasında
- ☒ dövlətlə(bələdiyyələrlə) vergi ödəyiciləri arasında
- ☐ bütün təsərrüfat subyektləri bə bütün əhali arasında
- ☐ dövlət orqanları ilə özəl bölmə arasında

315 Büdcənin tarixi iqtisadi kateqoriya kimi fəaliyyəti nə ilə müəyyən edilir?

- ☐ dövlətin iqtisadiyyatın inkişafındakı həlledici rolu ilə
- ☐ əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə
- ☒ dövlətin yaranması və inkişafı ilə
- ☐ dövlətin müdafiə və soail funksiyalarının meydana gəlməsi ilə
- ☐ dövlətin iqtisadi münasibətlərlə müdaxilə etməsi ilə

316 Büdcənin nəzarət funksiyası hansı formalarda həyata keçirilir?

- ☒ Parlament nəzarəti və inzibati nəzarət
- ☐ Maliyyə aparatının və Mərkəzi İcra Hakimiyyətinin nəzarəti
- ☐ Dövlət nəzarəti və daxili nəzarət
- ☐ Büdcələrarası maliyyə nəzarəti və audit
- ☐ Maliyyə aparatı və Vergi orqanlarının nəzarəti

317 İqtisadiyyatın inkişafının tənzimlənməsi və həvəsləndirilməsi (stimullaşdırılması) sahəsində büdcənin funksiyası hansı vəzifələri yerinə yetirir? 1.Müəssisələrin gəlirləri və xərclərini tənzimləyir 2.Büdcə vəsaitinin iqtisadiyyatın ayrı-ayrı sahələri və regionlar arasında bölüşdürür 3.Müəssisə və təsərrüfat təşkilatlarının sərbəst pul vəsaitlərini səfərbərliyə alır 4.Tələb, təklif, və iatehlakın strukturuna təsir göstərir 5.Istehsalın artım sürətinə və nisbətlərinə təsir göstərir 6.Müəssisələrin əsas və dövriyyə kapitalını artırır 7.Sənayeni Kənt təsərrüfatını və iqtisadiyyatın digər sahələrini inkişaf etdirir 8.Ölkənin iqtisadiyyatının inkişafına təsir göstərir və onu tənzimləyir

- ☐ 2,3,5,6,8
- ☒ 2,4,5,7,8
- ☐ 1,3,4,5,8

☐ 1,3,5,6,7

318 Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı üzrə büdcənin funksiyası hansı istiqamətlərdə həyata keçirilir: 1.Dövlətin bütün infrastruktur sahələrinin maliyyələşdirilməsi 2.Elmin və təhsilin inkişaf etdirilməsi 3.Sənayenin və kənt təsərrüfatının təbii fəlakətlərdən qorunması 4.Səhiyyənin maliyyələşdirilməsi 5.Sosial-mədəni tədbirlərin və digər sosial sferanın saxlanması xərclərinin maliyyələşdirilməsi 6.Yanğın və digər bədbəxt hadisələrdən dəyən zərərlərin aradan qaldırılması

☐ 4,5,6

☐ 1,2,6

☒ 2,4,5

☐ 1,5,6

☐ 3,4,5

319 Bunlardan hansılar büdcənin funksiyalarına aiddir?

☐ büdcənin gəlirləri və xərclərinin tənzimlənməsi

☐ uçot və bölüşdürücü

☒ bölüşdürücü və nəzarət

☐ maliyyə sanksiyaları tətbiq etmək

☐ müəssisələrin inkişafının stimullaşdırılması

320 Aşağıda qeyd olunanların hansıları büdcənin funksiyalarına aiddir?

☐ Dövlətin iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etmək

☐ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi

☒ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı

☐ Büdcə təşkilatlarının smetaları üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi

☐ Büdcənin gəlirləri və xərclərini tarazlaşdırmaq

321 AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir

☐ AR-nın “Büdcə sistemi haqqında” Qanununda büdcə sisteminin təşkili prinsipləri təsbit edilməmişdir

☐ Beş prinsip

☒ İki prinsip

☐ Doğru cavab yoxdur

☐ On prinsip

322 Azərbaycan Respublikasının İcmal büdcəsinə hansı büdcələr daxildir?

☐ Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan MR-nın büdcəsi, yerli büdcələr

☐ Toplu maliyyə balansı və yerli büdcələr

☒ Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi (büdcədənəkar fondlar da daxil olmaqla) və büdcədənəkar dövlət fondlarının gəlirləri və xərcləri

☐ Dövlət büdcəsi, Toplu Maliyyə balansı və yerli büdcələr

☐ Dövlət büdcəsi, Dövlət Neft Fondu və Naxçıvan MR-nın büdcəsi

323 Büdcə sisteminin təşkili prinsiplərinə aid olanları seçir: 1.Büdcə sisteminin vahidliyi 2.Gəlirlərin və xərclərin rüblər üzrə bölüşü 3.Büdcələrin məqsədli proqramlar əsasında tərtibi 4.Büdcələrin balanslaşdırılması 5.Büdcələrin tərtibi və icrasının qanunvericilik əsasında həyata keçirilməsi 6.Büdcə vəsaitlərindən istifadənin ünvanlı və məqsədli olması

☐ 3,4,5

☐ 1,2,6

- ☒ 1,4,6
- ☐ 1,3,4
- ☐ 2,4,5

324 Bütçə sisteminin təşkili prinsiplərini göstərin: 1.Bütçə vəsaitinin təsdiq edilmiş minimal normalar əsasında istifadə edilməsi 2.Bütçə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi 3.Bütçə vəsaitlərinin məsədli proqramların icrasına xərclənməsi 4.Bütçələrin aşkar və şəffaf olması 5.Bütçənin gəlirləri və xərclərinin həmin bütçələrdə tam əks olunması 5.Bütçə xərclərinin fərdi smetalar əsasında maliyyələşdirilməsi

- ☐ 1,4,6
- ☐ 1,4,5
- ☒ 2,4,5
- ☐ 3,4,5
- ☐ 2,3,6

325 Bütçədən kənar əməliyyatlara hansı maliyyə əməliyyatları aid edilir?

- ☐ Müvafiq icra hakimiyyəti orqanlarının və bütçə təşkilatlarının dövlət bütçədən kənar fondların vəsaitləri hesabına həyata keçirdikləri maliyyə əməliyyatları
- ☐ Bütçə təşkilatlarının onlar üçün təsdiq edilmiş gəlir planından əlavə əldə etdikləri vəsaitlər hesabına əlavə həyata keçirilən maliyyə əməliyyatları
- ☒ Müvafiq icra hakimiyyəti orqanlarının və bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət bütçəsindən və Naxçıvan MR-nın bütçəsindən kənar əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatları
- ☐ Müvafiq icra hakimiyyəti və bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada bütçədən kənar fondların transfertləri hesabına həyata keçirdikləri məqsədli sosial-iqtisadi inkişaf proqramları üzrə maliyyə əməliyyatları
- ☐ Müvafiq icra hakimiyyəti orqanlarının və bütçə təşkilatlarının məqsədli bütçə proqramları üzrə əldə etdikləri gəlirlər və onların hesabına həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatları

326 Yerli bütçələrə aiddir:

- ☐ Şəhər təbəçiliyində olan rayonların bütçələri
- ☐ Rayonların bütçələri
- ☒ Bələdiyyə bütçələri
- ☐ Doğru cavab yoxdur
- ☐ Şəhərlərin bütçələri

327 Bütçə sisteminin təşkili prinsiplərinə aiddir:

- ☐ gəlirlərin və xərclərin həmin bütçələrdə tam əks olunması
- ☐ bütçə sisteminin vahidliyi və bütçələrin müstəqilliyi
- ☒ onların hamısı
- ☐ doğru cavab yoxdur
- ☐ bütçələrin reallığı və aşkarlığı

328 İqtisadi ədəbiyyatlarda bütçənin neçə prinsipindən bəhs olunur

- ☐ Üç prinsipi
- ☐ Beş prinsipi
- ☒ On prinsipi
- ☐ Doğru cavab yoxdur
- ☐ İki prinsipi

329 AR-da bütçə ili hansı dövrü əhatə edir?

- ☒ Doğru cavab yoxdur
- ☐ Cari ilin fevral ayının 1-dən gələn ilin yanvar ayının 31-dək
- ☐ İyul ayının 1-dən gələn ilin iyun ayının 30-dək
- ☐ Yanvarın 1-dən iyulun 1-dək
- ☐ Sentyabr ayının 1-dən gələn ilin avqust ayının 31-dək

330 AR-nın büdcə sisteminə daxil olan büdcələr arasında kı maliyyə münasibətləri hansı qanunvericilik sənədi əsasında tənzimlənir:

- ☐ AR-nın "Vergi məəcəlləsi"
- ☐ AR-nın Konstitusiyası
- ☒ AR-nın "Büdcə sistemi haqqında" Qanun
- ☐ AR-nın "Dövlət büdcəsinin tərtibi və icrası qayudaları"
- ☐ AR-nın "Vahid büdcə təsnifatı"

331 Büdcələrarası münasibətlərin prinsiplərini göstərin

- ☐ Büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi
- ☐ Büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafələrinin əlaqələndirilməsi
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Büdcə xərclərinin AR-nın büdcə sisteminin müəyyən səviyyələri üzrə bölgüsü və onlara təhkim edilməsi

332 Aşağıdakılardan hansılar büdcələrarası münasibətlərin təşkili prinsiplərinə aiddir?

- ☐ Büdcələrarası münasibətlərdə eyni səviyyəli büdcələr üçün vahid metodologiya və kriteriyaların tətbiq edilməsi
- ☐ AR-nın dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi
- ☒ Onların hamısı
- ☐ Onlardan heç biri
- ☐ AR-nın subteklərinin minimal büdcə təyinatı səviyyəsinin bərabərliyi

333 Gəlirlərin və xərclərin büdcə sisteminin səviyyələri arasında bölgüsü aşağıdakıları nəzərdə tutur:
 1.Gəlirlərin aylar üzrə daxil olma normaları müəyyən edilir 2.Xərc səlahiyyətləri və gəlir növləri (tam və ya qismən) daimi olaraq büdcə səviyyələri arasında hədləndirilir 3.Gəlirlərin daxil olması və xərclərin malitələşdirilməsi üzərində maliyyə nəzarətinin formaları müəyyən edilir 4.Nizamlaşdırıcı gəlirlər müvəqqəti normativlərlə (növbəti maliyyə ili üçün) müxtəlif səviyyəli büdcələr arasında bölüşdürülməsi 5.Xərclər məqsədli təyinatı üzrə istifadə edilmədikdə cərimə növləri təyin edilir 6.Büdcələrarası tənzimləmə həyata keçirilir

- ☐ 2,5,6
- ☐ 1,2,6
- ☒ 2,4,6
- ☐ 1,4,5
- ☐ 3,4,5

334 Gəlirlərin büdcələr arasında bölgüsü zamanı əsasən hansı vəzifələr qarşıya qoyulur?

- ☒ Göstərilənlərin hamısı
- ☐ Hər bir büdcə həlqəsi müvafiq ərazinin (şəhərin, rayonun) iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
- ☐ Onların heç biri
- ☐ Dövlət büdcəsinin gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti və marağı gücləndirilməlidir
- ☐ Hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin olunmalıdır, yəni büdcələrin balanslaşdırılması təmin edilməlidir

335 Dövlət büdcəsi gəlirləri planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyətini və marağını gücləndirmək məqsədilə büdcə tənzimlənməsinin hansı metodu da məqsəduyğun hesab edilir

- ☐ Doğru cavab yoxdur
- ☒ Dövlət büdcəsi gəlirlərindən aşağı büdcə həlqələrinə ayırma normativləri müəyyən etmək
- ☐ Dotasiya ayırmaq
- ☐ Subsidiya vermək
- ☐ Subvensiyalar vermək

336 Aşağıda göstərilənlərdən hansıları bələdiyyə büdcələrinə aiddir? 1.Hüquqi şəxslərdən torpaq vergisi 2.Fiziki şəxslərdən əmlak vergisi 3.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisələrin və təşkilatların mənfəət vergisi 6.Dövlət rüsumu 7.Sadələşdirilmiş vergi 8.Fiziki şəxslərdən torpaq vergisi

- ☐ 2,3,6,8
- ☐ 1,3,5,8
- ☐ 2,4,7,8
- ☐ 1,4,5,8
- ☒ 2,3,5,8

337 Aşağıdakılardan hansılar büdcənin qeyri-vergili gəlirlərinə aiddir

- ☐ Göstərilənlərin hamısı
- ☐ Təbii sərvətlərə görə alınan haqq
- ☐ Dövlət rüsumları
- ☐ Gömrük rüsumları
- ☒ Doğru cavab yoxdur

338 Büdcə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?

- ☐ Hər büdcə ili üçün qəbul edilən dövlət büdcəsi haqqında qanun və dögər hüquqi-normativ aktlar
- ☐ AR-nın Konstitusiyası
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ AR-nın "Büdcə sistemi haqqında" Qanunu

339 Yerli özünüidarəetmə orqanlarının büdcə hüququnun əsasları hansı qanunvericilik sənədlərində təsbit olunmuşdur?

- ☐ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında"AR-nın Qanunu və digər qanunvericilik aktları
- ☐ AR-nın Konstitusiyası
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ "Büdcə sistemi haqqında" AR-nın Qanunu

340 Büdcə prosesinin təşkili sahəsində dövlət hakimiyyəti və icra orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərini tənzimləyən hüquqi normaların məcmusu necə adlanır?

- ☐ Maddi hüquqi normalar
- ☐ Büdcə normativləri
- ☒ Büdcə hüququ
- ☐ Prosesual hüquqi normalar
- ☐ Büdcə səlahiyyətləri

341 Gəlirlərin və xərclərin büdcələr və büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir?

- ☐ AR-nın Prezidentinin xüsusi fərmanları
- ☐ AR-nın Konstitusiyası
- ☒ AR-nın "Büdcə sistemi haqqında" qanun və hər il üçün qəbul edilən dövlət büdcəsi haqqında qanun
- ☐ AR-nın "Vergi Məcəlləsi"
- ☐ AR-nın Nazirlər Kabinetinin müvafiq qərarları

342 Büdcə hüquqi normalarına hansı hüquqi normalar aiddir?

- ☐ Maddi-maliyyə hüquqi normalar
- ☐ İnzibati-ərazi hüquqi normalar
- ☒ Maddi və prosesual hüquqi normalar
- ☐ Onların hamısı
- ☐ İnzibati-siyasi hüquqi normalar

343 Büdcə hüququnun maddi normaların tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Büdcələrin gəlirlərinin tərkibi və normaları 3.Gəlirlərin icrası üzrə hesabatların 4.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 5.Xərclərin icrası haqqında hesabatların tərtibi və təqdimi 6.Xərclərin təyinatı

- ☐ 3,4,5
- ☐ 1,3,4
- ☒ 2,4,6
- ☐ 3,5,6
- ☐ 1,4,6

344 Büdcənin prosesual hüquqi normalarının tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Gəlirlərin və xərclərin büdcələr arasında bölgüsü 3.Büdcələrin layihələrinin müzakirəsi və təsdiqi 4.Xərclərin təyinatı və xərc normaları 5.Büdcələrin icrası haqqında hesabatların hazırlanması, müzakirəsi və təsdiqi 6.Büdcələrin xüsusi və tənzimləyici gəlirlərinin müəyyən edilməsi

- ☐ 1,2,5
- ☐ 4,5,6
- ☐ 1,5,6
- ☐ 2,5,6
- ☒ 1,3,5

345 AR-nın Konstitusiyasına əsasən hər il dövlət büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ AR-nın Prezidenti
- ☒ AR-nın Milli Məslisi
- ☐ Maliyyə Nazirliyinin razılığı ilə İqtisadi İnkişaf Nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti

346 Konstitusiyaya əsasən AR-da vergiləri, rüsumları və ödənişləri hansı orqan müəyyən edir?

- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☒ AR-nın Milli Məclisi
- ☐ AR-nın Vergilər Nazirliyi və Gömrük Komitəsi
- ☐ AR-nın Prezidenti

347 AR-nın dövlət büdcəsinin icrasına ali nəzarəti hansı orqan həyata keçirir?

- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Prezidenti
- ☒ AR-nın Milli Məclisi və Hesablama Palatası
- ☐ AR-nın Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti

348 AR-nın dövlət büdcəsini AR-nın Milli Məclisinin təsdiqinə hansı orqan təqdim edir?

- ☐ AR-nın İqtisadi İnkişaf Nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti
- ☒ AR-nın Prezidenti
- ☐ AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bankı
- ☐ AR-nın Maliyyə Nazirliyi

349 Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hansı orqan hazırlayıb Prezidentə təqdim edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi və Vergilər Nazirliyi
- ☐ AR-nın Milli Məclisinin Büdcə Komitəsi
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
- ☐ AR-nın Maliyyə Nazirliyi

350 Konstitusiyaya əsasən AR-nın dövlət büdcəsinin israsını hansı orqan təmin edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Milli Məclisi
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi və Mərkəzi Bank
- ☐ AR-nın Prezidenti

351 Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan təsdiq edir?

- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Milli Məclisi
- ☒ Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
- ☐ Naxçıvan MR-nın Ali Məclisinin təqdimatı ilə AR-nın Milli Məclisi
- ☐ AR-nın Nazirlər Kabineti

352 AR-nın Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının büdcə layihəsini hansı orqan hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir?

- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə nazirliyi
- ☒ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
- ☐ Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

353 Naxçıvan Muxtar Respublikasının büdcəsini hansı orqan icra edir?

- ☐ Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi
- ☒ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
- ☐ Doğru cavab yoxdur
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi

354 Yerli büdcələrin müstəqilliyi necə təmin edilir? 1.Vergilərin dərəcələrini müstəqil müəyyən etmək hüququnun olması 2.Qanunvericiliklə müəyyən edilmiş öz mədaxil mənbələrinin olması 3.Xərclərin istiqamətini və təyinatını dəyişdirmək hüququnun olması 4.Yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması 5.Yuxarı büdcələrdən kredit almaq səlahiyyətinin olması ilə

- ☐ 1.4
- ☐ 1.3
- ☒ 2.4
- ☐ 2.5
- ☐ 3.5

355 Növbəti büdcə ili üçün bələdiyyələrin büdcə layihələri hansı orqanların qərarı ilə təsdiq edilir?

- ☐ Nazirlər Kabinetinin
- ☐ Yerli icra hakimiyyəti orqanlarının
- ☒ Bələdiyyənin
- ☐ AR-nın Milli Məclisinin
- ☐ AR-nın Maliyyə Nazirliyinin

356 Büdcələrarası münasibətlər əsas hansı maliyyə münasibətlərini ifadə edir?

- ☐ Büdcəyə tədiyyə ödəyən təşkilatlarla büdcələr arasındakı maliyyə münasibətlərini
- ☐ Müəssisələrlə büdcə təşkilatları arasındakı maliyyə münasibətlərini
- ☒ Müxtəlif səviyyəli hakimiyyət orqanları arasındakı maliyyə münasibətlərini
- ☐ Təsərrüfat subyektləri ilə büdcələr arasındakı maliyyə münasibətləri
- ☐ Büdcə təşkilatları arasındakı maliyyə münasibətlərini

357 Büdcələrarası maliyyə münasibətlərinə hansı maliyyə münasibətləri aiddir?

- ☐ Büdcə vəsaitinin xərclənməsi səlahiyyətlərinin büdcələr arasında hədləndirilməsi
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Büdcələrarası tənzimləmə
- ☐ Büdcə sisteminə daxil olan gəlirlərin büdcə səviyyələri arasında birləşdirilməsi

358 Aşağıdakılardan hansı əməliyyatlar büdcələrarası tənzimləməyə aiddir?

- ☐ Büdcə vəsaitlərinin istifadəsi haqqında hesabatların vaxtında təqdim edilməsi
- ☐ Gəlirlərin fasiləsiz və ardıcıl büdcəyə daxil olması
- ☒ Gəlirlərin müvəqqəti növbəti maliyyə ilindən az olmayan müddətə) normativlərlə müxtəlif səviyyəli büdcələr arasında bölgüsü
- ☐ Doğru cavab yoxdur
- ☐ Büdcə vəsaitlərinin məqsədli istifadə olunması

359 Büdcələrarası tənzimləməyə aid olan əməliyyatları müəyyən edin

- ☐ Gəlirlərin təyin edilmiş müddətlərdə büdcəyə köçürülməsi
- ☐ Xərclərin maliyyələşmə mənbələrinin rüblər üzrə bölgüsü
- ☒ Büdcə vəsaitinin bir büdcə səviyyəsindən digər büdcələr arasında bölgüsü
- ☐ Onların hamısı
- ☐ Gəlirlərin büdcəyə daxil olması haqqında bəyannamələrin təqdim edilməsi

360 Büdcə sistemi nədən ibarətdir?

- ☐ dövlət büdcəsinin, müəssisələrin maliyyə planlarının və yerli büdcələrin məcmusu

- ☐ dövlət büdcəsinin və büdcədən kənar pul vəsaiti fondlarının məcmusu
- ☒ ölkənin vahid büdcə sistemində birləşdirilən dövlət büdcəsinin, ayrı-ayrı müstəqil büdcələrin məcmusu
- ☐ dövlət büdcəsinin məqsədli büdcə fondlarının və yerli büdcələrin məcmusu
- ☐ dövlət büdcəsinin və maliyyə sisteminin bütün digər həlqələrinin məcmusu

361 Azərbaycan Respublikasının büdcə sisteminə hansı büdcələr daxildir?

- ☐ Toplu maliyyə balansı, büdcədən kənar dövlət fondları və dövlət büdcəsi
- ☐ AR-nın dövlət büdcəsi, icmal büdcə və yerli büdcələr
- ☒ AR-nın dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələr
- ☐ Dövlət büdcəsi, büdcədən kənar dövlət fondları və yerli büdcələr
- ☐ İcmal büdcə, AR-nın dövlət büdcəsi

362 Büdcə sisteminin təşkili prinsipləri dedikdə konkret nə nəzərdə tutulur?

- ☐ Büdcələrin vahid büdcədə birləşdirilməsi, onların gəlirlərinin mənbələrinin və xərclərinin istiqamətlərinin müəyyən edilməsi
- ☐ Büdcə sisteminin qurulması, onların gəlirləri və xərclərinin proqnozlaşdırılması
- ☒ Büdcə sisteminin bütün həlqələrinin qurulması, onların gəlirlərinin formalaşması xərclərinin maliyyələşdirilməsi və ümumilikdə büdcə prosesinin təşkili üzrə əsas müddəalar nəzərdə tutulur
- ☐ Büdcələrin formalaşması, onların tərtibi və müzakirəsi və təsdiqi, habelə icrası üzərində dövlət nəzarətinin həyata keçirilməsi
- ☐ Büdcələrin planlaşdırılması, onların tərtibi, təsdiqi və icrası məsələlərinin həll edilməsi

363 Büdcə sisteminin təşkili prinsiplərini göstərin: 1.Büdcə sisteminin vahidliyi 2.Büdcələrin tərtibi 3.Büdcənin icrasının təşkili 4.Gəlirlərin və xərclərin büdcə səviyyələri arasında bölüşdürülməsi 5.Büdcələrə dotasiyaların verilməsi 6.Xərclərin maliyyələşmə mənbələrinin uçotu 7.Büdcələrin balanslaşdırılması 8.Büdcələrin müstəqilliyi

- ☐ 1,3,6,8
- ☐ 1,2,5,6
- ☒ 1,4,7,8
- ☐ 1,3,5,7
- ☐ 1,4,6,7

364 Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu nə vaxt qəbul edilmişdir

- ☐ 12 noyabr 1995-ci ildə
- ☐ 7 dekabr 1999-cu ildə
- ☒ 2 iyul 2002-ci ildə
- ☐ 5 aprel 2005-ci ildə
- ☐ 13 may 2000-ci ildə

365 “Büdcə sistemi haqqında” AR-nın Qanununda büdcə sisteminin təşkil edilməsinin aşağıdakı prinsipləri təsbit edilmişdir

- ☐ Gəlirlərin və xərclərin proqnozlaşdırılması və büdcələrə təhkim edilməsi
- ☐ Büdcələrin gəlir mənbələrinin təyin edilməsi
- ☒ Büdcə sisteminin vahidliyi və büdcələrin müstəqilliyi
- ☐ Doğru cavab yoxdur
- ☐ Xərclərin büdcələr arasında bölüşdürülməsi

366 Büdcə sisteminin vahidliyi prinsipi nəyi nəzərdə tutur? 1.Tənzimləyici mədaxil mənbələrindən istifadə etmək 2.gəlir və xərcləri vahid normalarla büdcələr arasında bölüşdürmək 3.maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək 4.büdcəyə daxil olan gəlirlərin dərəcələrini müəyyən etmək 5.büdcələrin qarşılıqlı əlaqəsi 6.xərclərin istiqamətləri üzrə xərc

normalarını müəyyən etmək

- ☐ 4,5,6
- ☐ 1,2,6
- ☒ 1,3,5
- ☐ 2,4,5
- ☐ 3,4,6

367 Bütçələrin müstəqilliyi prinsipi nə ilə təmin edilir? 1.Gəlirlərin və xərclərin müstəqil olaraq bütçə səviyyələri arasında bölüşdürmək 2.Qanunvericiliyə uyğun olaraq mədaxil mənbələrinin olması 3.Qanunvericilik əsasında gəlirlərin və xərclərin uçotunu və auditini aparmaq 4.Vahid bütçə təsnifatı çərçivəsində xərclərin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması 5.Bütçələrin müstəqil olaraq tərtib və təsdiq etmək 6.Bütçələrin icrası zamanı ilin axırına sərbəst qalan vəsaitə müstəqil sərəncam vermək hüququnun olması

- ☐ 1.6
- ☐ 1,3,5
- ☒ 2.4
- ☐ 3.5
- ☐ 4,5,6

368 Bütçə sisteminin vahidliyi nə ilə təmin edilir? 1.Xərcləri vahid normalar və normativlər əsasında maliyyələşdirmək 2.Eyni bütçə təsnifatının olması 3.Gəlirlərin bütçəyə daxil olması üzərində uçot və nəzarətin olması 4.Eyni bütçə sənədləri və formalarından istifadə olunması 5.Xərclərin məqsədli maliyyələşdirilməsinin müntəzəm uçot və auditinin aparılması 6.Bütçələrin icrasına dair müntəzəm hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi

- ☐ 3,4,5
- ☐ 1,5,6
- ☒ 2,4,6
- ☐ 1,3,5
- ☐ 2,5,6

369 Bütçələrin balanslaşdırılması prinsipi necə təmin edilir?

- ☐ Bütçələrin balanslaşdırılması üçün xərclərin maliyyələşdirilməsini təxirə salmaq lazımdır
- ☐ Gəlirlərin həmi xərclərin tam ödənilməsi üçün kifayət etməkdə xərclər mütənasib ixtisar edilir
- ☒ Bütçədə nəzərdə tutulan xərclərin həmi həmin bütçələrin gəlirlərinin və bütçə kəsirinin maliyyələşdirilməsi mənbələridən daxil olan vəsaitin həminə müvafiq olmalıdır
- ☐ Doğru cavab yoxdur
- ☐ Bütçə xərclərini kəsirsiz maliyyələşdirmək məqsədilə yuxarı bütçələrdən vəsait ayrılması üçün müraciət olunmalıdır

370 Bütçənin mövcud olması zəruriliyi nə ilə əlaqədar olmuşdur?

- ☐ Beynəlxalq fəaliyyətin və sosial-iqtisadi inkişaf üzrə ümumdövlət proqramlarının maliyyələşdirilməsi zəruriliyi ilə
- ☐ Ölkənin müdafiə və idarə edilməsi zəruriliyi ilə
- ☒ Yuxarıda göstərilənlərin hamısı ilə
- ☐ Doğru cavab yoxdur
- ☐ Qeyri istehsal sferasının maliyyələşdirilməsi zəruriliyi ilə

371 Bütçə münasibətlərinə daxildir

- ☐ Dövlət bütçəsinin və bütçədənkənar dövlət fondlarının yaradılması və istifadəsi ilə əlaqədar maliyyə münasibətləri

- ☐ Bütün iqtisadi münasibətlər
- ☒ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi ilə əlaqədar olan maliyyə münasibətləri
- ☐ Doğru cavab yoxdur
- ☐ Bütün maliyyə münasibətləri

372 Büdcənin gəlirlərinin və xərclərinin həcmi

- ☐ Ölkənin perspektiv sosial-iqtisadi inkişaf proqnozundan asılıdır
- ☐ Ölkənin maliyyə vəsaitinin həcmindən asılıdır
- ☒ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılıdır
- ☐ Doğru cavab yoxdur
- ☐ Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı deyil

373 Büdcənin funksiyaları

- ☐ Bəziləri bir birindən asılıdır
- ☐ Tam müstəqil fəaliyyət göstərir
- ☒ Biri-birindən asılıdır
- ☐ Doğru cavab yoxdur
- ☐ Biri-birindən qismən asılıdır

374 İqtisadi ədəbiyyatda büdcənin aşağıdakı funksiyaları yerinə yetirdiyi iddia olunur?

- ☐ Dövlətin sosial siyasətinin maliyyə təminatı
- ☐ Bölüşdürücü və nəzarət
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Tənzimləyici və stimullaşdırıcı

375 Büdcənin və maliyyənin aşağıdakı oxşar cəhətləri var

- ☐ Ümumi-daxili məhsulu bölüşdürülər
- ☐ Onlar bölüşdürücü və yenidən bölüşdürücü funksiyaları yerinə yetirirlər
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Yalnız əmtəə-pul münasibətləri şəraitində fəaliyyət göstərir

376 İqtisadi ədəbiyyatda büdcə aşağıdakı kimi şərh edilir

- ☐ İqtisadi kateqoriya kimi
- ☐ Dövlətin əsas maliyyə planı kimi
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi

377 Bəzi iqtisadi ədəbiyyatda büdcə bu cür çərh edilir:

- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu kimi
- ☐ Dövlətin əsas maliyyə planı kimi
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Dövlətin gəlirlərinin və xərclərinin smetasi kimi

378 Büdcə mexanizminin həlqələrinə aşağıdakılar daxildir:

- ☐ Yerli maliyyə orqanları
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☒ Doğru cavab yoxdur
- ☐ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Azərbaycan Respublikasının bütün maliyyə orqanları

379 Bütçə mexanizminə aiddir:

- ☐ Bütçə vəsaitlərinin inzubati qaydada idarə edilməsi metodları
- ☐ Bütçənin tərtibi, müzakirəsi, təsdiqi və icrası
- ☒ Vəsaitlərin bütçəyə daxil olması və vəsaitlərin bütçədən ayrılması formaları və metodlarının məcmusu və bütçələrarası münasibətlər
- ☐ Doğru cavab yoxdur
- ☐ Bütçələrin xəzinədarlıq vasitəsilə icra edilməsi

380 “Bütçə sistemi haqqında” AR-nın Qanununda bütçə necə ifadə olunmuşdur?

- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının vəzifə və funksiyalarının həyata keçirmək məqsədilə qanunvericilik əsasında müəyyən edilmiş qaydada mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və məqsəduyğun istifadə edilməsi üçün əsas maliyyə sənədi
- ☐ Dövlətin və yerli özünüidarəetmə orqanlarının mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə olunması forması
- ☒ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi
- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanları vasitəsilə onların funksiyaları və vəzifələrinin yerinə yetirilməsi üçün növbəti maliyyə ilinə təsdiq edilən gəlirləri və xərclərini əks etdirən əsas maliyyə sənədi
- ☐ AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarə orqanlarının mərkəzləşdirilmiş gəlirləri və xərcləri balansını əks etdirən əsas maliyyə sənədi

381 Transfərtlər nədir?

- ☐ Müvəqqəti maliyyə yardımı göstərmək üçün ayrılmış vəsait
- ☐ Vergili tədiyyələr
- ☒ Geri qaytarmamaq şərti ilə verilən bütçə vəsaiti
- ☐ Haqqı ödənilmək şərti ilə müəssisələrə verilən pul ödənişləri
- ☐ Geri qaytarılmalı vəsait

382 Bütçə kreditləri hansı prinsiplər əsasında verilir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Müddətli
- ☐ Haqqı ödənilməklə
- ☒ Yuxarıda göstərilənlərin hamısı
- ☐ Qaytarmaqla

383 Bütçə kreditinin mənbələri

- ☐ Bütçələrin ilin əvvəlinə sərbəst qalan vəsaitləri
- ☐ AR-nın Mərkəzi Bankının vəsaiti
- ☒ Bütçələrin vəsaitləri
- ☐ Müəssisələrin sərbəst vəsaitləri
- ☐ Bütçələrarası dövlət fondlarının vəsaiti

384 Bütçələrarası münasibətlərin formaları:

- ☐ Subsidiyalar və subvensiyalar
- ☐ Transfertlər
- ☒ Göstərilənlərin hamısı
- ☐ Onlardan heç biri
- ☐ Dotasiyalar

385 Dotasiya qaydasında maliyyələşmə:

- ☐ Məqsədli istifadə edilmədikdə geri qaytarılır
- ☐ Məqsədli xarakter daşıyır
- ☒ Məqsədli xarakter daşımır
- ☐ Doğru cavab yoxdur
- ☐ Qismən məqsədli xarakter daşıyır

386 Bütçələrin xüsusi gəlirləri nədən ibarətdir?

- ☐ Dövlətin ayırdığı maliyyə yardımı
- ☐ Bütçə kreditləri
- ☒ AR-nın qanunvericiliyi ilə müvafiq bütçələrə təhkim edilmiş vergili və digər gəlirlər
- ☐ Doğru cavab yoxdur
- ☐ Dövlət fondlarında bütçələrə ayrılmış xüsusi vəsait

387 Bütçədən maliyyələşdirmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir

- ☐ Haqqı ödənilməklə
- ☐ Qaytarılmaqla
- ☒ Doğru cavab yoxdur
- ☐ Onların hamısı
- ☐ Müddətli

388 Bütçədən maliyyələşdirmə hansı prinsiplər əsasında həyata keçirilir: 1.qaytarılmaqla 2.qaytarmamaqla 3.əvəzi ödənilməklə 4.əvəzi ödənilmədən 5.müddətli 6.müddətsiz 7.məqsədli istifadə edilməklə geri qaytarılır

- ☐ 3,6,7
- ☐ 1,4,6
- ☒ 2,4,6
- ☐ 4,6,7
- ☐ 2,3,5

389 Məqsədli bütçə fondlarının vəsaitindən hansı icra hakimiyyəti orqanının razılığı olduqda başqa məqsədlər üçün istifadə edilməsinə yol verilir

- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Nazirlər Kabineti
- ☒ Doğru cavab yoxdur
- ☐ AR-nın Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
- ☐ AR-nın Prezidentinin Administrasiyası

390 Dövlət bütçəsində, Naxçıvan MR-nın bütçəsində və yerli bütçələrdə nəzərdə tutlmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün hansı fondlar yaradıla bilər?

- ☐ onların hamısı
- ☐ məqsədli bütçə fondları
- ☒ məbləği müəyyən edilən ehtiyat fondları

- ☐ doğru cavab yoxdur
- ☐ büdcədən kənar ehtiyat fondları

391 Dövlət büdcəsinin, AR-nın Prezidentinin, Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin ehtiyat fondları hansı məqsədlər üçün yaradılır?

- ☐ Qabaqcadan planlaşdırılan konkret məqsədli proqram və tədbirlərin həyata keçirilməsi üçün
- ☐ Ümumxalq referendumlarının və seçkilərin keçirilməsi üçün
- ☒ Nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün
- ☐ Doğru cavab yoxdur
- ☐ Əhalinin siyahıya alınması tədbirləri üçün

392 Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi nə qədər müəyyən edilir?

- ☐ dövlət büdcəsi gəlirlərinin 3 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
- ☐ dövlət büdcəsi xərclərinin 5 faizi həcmində, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
- ☒ dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla
- ☐ dövlət büdcəsi xərclərinin 6 faizindən artıq olmamaqla
- ☐ Dövlət büdcəsi gəlirlərinin 2 faizi həcmində, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla

393 AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi nə qədər müəyyən edilir?

- ☐ dövlət büdcəsi xərclərinin 3 faizindən artıq olmamaqla
- ☐ dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla
- ☒ dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla
- ☐ dövlət büdcəsi gəlirlərinin 3 faizindən artıq olmamaqla
- ☐ dövlət büdcəsi xərclərinin 2 faizindən artıq olmamaqla

394 AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı tədbirlərə yönəldilir?

- ☐ Ölkənin ərzaq təhlükəsizliyi tədbirlərinə
- ☐ Qabaqcadan müəyyən edilmiş mühüm məqsədli proqramların icra edilməsinə
- ☒ Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə
- ☐ Ölkədə seçkilərin və referendumların keçirilməsinə
- ☐ Ölkənin xüsusi əhəmiyyət kəsb edən infrastruktur tədbirlərinin həyata keçirilməsinə

395 Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən iatifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ AR-nın Maliyyə Prezidenti
- ☐ AR-nın Maliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi

396 AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərə istifadə olunur?

- ☐ AR-nın İqtisadi İnkişaf nazirliyinin
- ☐ AR-nın Maliyyə Nazirliyinin
- ☒ AR-nın Prezidentinin
- ☐ Doğru cavab yoxdur
- ☐ AR-nın Nazirlər Kabinetinin

397 Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☐ AR-nın Nazirlər Kabineti
- ☐ Naxçıvan MR-nın Ali Məclisinin Sədri
- ☒ Naxçıvan MR-nın Nazirlər Kabineti
- ☐ Naxçıvan MR-nın Maliyyə Nazirliyi
- ☐ AR-nın Maliyyə Nazirliyi

398 Dövlət büdcəsi gəlirlərinin müvafiq normativlərlə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri və yerli gəlirləri arasında bölgüsü hansı qanunvericilik sənədi əsasında həyata keçirilir.

- ☐ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanunu
- ☐ AR-nın Konstitusiyası
- ☒ Növbəti maliyyə ili üçün “Dövlət büdcəsi haqqında” AR-nın Qanunu
- ☐ Yuxarıda göstərilənlərin hamısı
- ☐ “Büdcə sistemi haqqında” AR-nın Qanunu

399 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilmiş gəlirlər hansılardır? 1.Hüquqi şəxslərin mənfəət(gəlir) vergisi 2.Gömrük rüsumları 3.Dövlət əmlakının özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 4.Mədən vergisi 5.“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri 6.Hüquqi şəxslərin əmlak vergisi

- ☐ 2,3,6
- ☐ 1,3,6
- ☒ 2,3,5
- ☐ 2,4,6
- ☐ 1,4,5

400 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri tərkibinə aid edilməyən gəlirləri göstərin? 1.AR-nın ərazisinə malların idxalına görə ƏDV 2.Fiziki şəxslərin gəlir vergisi 3.AR-nın ərazisinə malların idxalına görə aksiz 4.Hüquqi şəxslərin əmlak vergisi 5.Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend lər 6.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

- ☐ 3,4,5
- ☐ 1,2,5
- ☒ 2,4,6
- ☐ 4,5,6
- ☐ 2,3,6

401 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə aid edilmiş gəlirləri göstərin: 1.Fiziki şəxslərin gəlir vergisi 2.ƏDV 3.AR-nın ərazisinə malların idxalına görə ƏDV 4.Mədən vergisi 5.Hüquqi şəxslərin torpaq vergisi 6.AR-nın ərazisinə malların idxalına görə aksiz 7.Hüquqi şəxslər mənfəət gəlir vergisi

- ☐ 3,4,5,6
- ☐ 2,4,6,7
- ☒ 1,4,5,7
- ☐ 2,3,4,6
- ☐ 1,2,4,5

402 AR-nın 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu ilə aşağıdakı gəlirlərdən hansıları şəhər və rayonların (Bakı şəhərindən başqa) yerli gəlirlərinə verilmişdir: 1.AR-nın dövlət zəmanəti ilə kredit

təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 3.Sadələşdirilmiş vergi 4.Yol vergisi 5.Hüquqi şəxslərin əmlak vergisi 6.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar

- ☐ 2,4,5
- ☐ 1,2,4
- ☒ 2,3,5
- ☐ 1,5,6
- ☐ 2,3,6

403 Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid olan gəlirlər hansılardır? 1.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2.Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 3.Dövlət Neft Fondundan Daxilolmalar 4.ƏDV 5.Aksiz markalarının satışından daxilolmalar 6.Mədən vergisi

- ☐ 3,5,6
- ☐ 1,3,6
- ☒ 2,3,5
- ☐ 3,4,6
- ☐ 2,3,4

404 Dövlət büdcəsinin yerli gəlirlərinə aid edilən gəlirlər hansılardır? 1.Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 2.Hüquqi şəxslərin torpaq vergisi 3.Dövlət rüsumu 4.AR-nın ərazisinə malların idxalına görə aksiz 5.“Dövlət zamanəti ilə alınan borcların Təminat Fondu” na bərpa edilməsi üzrə daxilolmalar 6.Mədən vergisi

- ☐ 3,4,5
- ☐ 1,3,6
- ☒ 2,3,6
- ☐ 1,3,4
- ☐ 2,4,5

405 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanunu nə vaxt qəbul olunub?

- ☐ 15 fevral 2006-ci ildə
- ☐ 02 iyul 2000-ci ildə
- ☒ 7 dekabr 1999-cu ildə
- ☐ 02 iyul 2001-ci ildə
- ☐ 20 dekabr 1998-ci ildə

406 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcələrinin dövlət büdcəsi ilə əlaqəsi nə ilə təsbit olunur?

- ☐ Dövlət büdcəsinin tərkibində bələdiyyələrin iştirak etməsi hüququ ilə
- ☐ Bələdiyyə büdcəsinin müstəqil gəlir mənbəinin olması ilə
- ☒ Yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ ilə
- ☐ bələdiyyələrin gəlirlərini artırmaq üçün onlara əlavə səlahiyyətlərin verilməsi ilə
- ☐ Dövlət büdcəsinin gəlirlərindən ayırma verməklə

407 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR-nın Qanununa əsasən bələdiyyə büdcəsinə hansı gəlirlər aid edilmişdir? 1.Fiziki şəxslərdən əmlak vergisi 2.Fiziki şəxslərdən gəlir vergisi 3.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 4.Fiziki şəxslərdən torpaq vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi 6.Yol vergisi 7.Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 8.Küçə (divar) reklamlarının yerləşdirilməsi və yayım üçün ödəniş

- ☐ 2,4,6,7,8
- ☐ 1,3,6,7,8
- ☒ 1,4,5,7,8
- ☐ 3.4.5.6.7
- ☐ 2,3,5,6,8

408 Bələdiyyə büdcəsinin müstəqilliyi nə ilə təmin edilir?

- ☐ Dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya almaq hüququnun olması ilə
- ☐ Bələdiyyə büdcəsini sərbəst tərtib, təsdiq və icra etmək hüququnun olması ilə
- ☐ Gəlir mənbələrini artırmaq və xərclərin istiqamətlərini müstəqil təyin etmək hüququnun olması ilə
- ☐ Bələdiyyə büdcəsinə müstəqil sərəncam vermək hüququnun olması ilə
- ☒ Öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə

409 Xərclərin büdcə səviyyələri arasında bölgüsü hansı hüquqi sənəd əsasında həyata keçirilir?

- ☐ Hər il üçün qəbul edilən AR-nın dövlət büdcəsi haqqında Qanunu və digər qanunvericilik aktları
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☒ onların hamısı
- ☐ doğru cavab yoxdur
- ☐ "Büdcə sistemi haqqında" AR-nın Qanunu

410 AR dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri nədən ibarətdir?

- ☐ təqvim ilində "Büdcə sistemi haqqında" Qanunla müəyyən edilən gəlirlər
- ☐ dövlət büdcəsinə mərkəzləşdirilmiş formada daxil olan vergilər və sair ödənişlər
- ☒ dövlət büdcəsində müəyyən edilən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxdıqdan sonra formalaşan gəlir
- ☐ Qanunvericilik əsasında təyin edilmiş normalarla büdcəyə daxil olan vergilər, rüsumlar və digər daxilolmalar
- ☐ "Vergi Məcəlləsi" ilə hər il təyin edilən normalarla mərkəzləşdirilmiş gəlirlərə daxil olmaqla formalaşan gəlir

411 Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərini müəyyən edin

- ☐ Dövlət büdcəsinin xərclərindən yerli xərcləri çıxmaqla müəyyən edilən ümumdövlət xərcləri və ödənişləri
- ☐ Mərkəzi hakimiyyət orqanlarının saxlanması ilə bağlı bütün fəaliyyət xərcləri
- ☒ Büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq orqanların fəaliyyətinin və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər
- ☐ Hər il AR-nın dövlət büdcəsi ilə təsdiq edilən ümumdövlət xərcləri
- ☐ ölkənin müdafiə və təhlükəsizlik fəaliyyəti ilə bağlı xərclər

412 Büdcə xərcləri anlayışı nədir?

- ☐ büdcə təsnifatına uyğun olaraq "Büdcə sistemi haqqında" Qanunla dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının sərəncamına ayrılmış büdcə vəsaiti
- ☐ Növbəti maliyyə ili üçün təsdiq edilmiş dövlət büdcəsi ilə müəyyən edilən istiqamətlər üzrə ayrılan vəsait
- ☒ büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan MR-nın büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait
- ☐ büdcə təsnifatına uyğun olaraq qanunvericilik əsasında müəyyən edilmiş normalarla bütün büdcə təşkilatlarına ayrılan vəsait
- ☐ AR-nın dövlət büdcəsində rüblərə bölünməklə illik təxsisat

413 Büdcə gəlirləri anlayışı nədən ibarətdir?

- ☐ AR-nın Ali Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və normalarla icbari qaydada büdcəyə daxil olan vəsaitlər

- ☐ Qanunvericilik əsasında müəyyən edilən normalarla büdcəyə məcburi qaydada və geri qaytarmamaqla ödənilən vəsaitlər
- ☒ AR-nın, Naxçıvan MR-nın və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır
- ☐ AR-nın qanunvericiliyi və beynəlxalq aktlarla təyin edilmiş qaydada dövlət büdcəsinə, Muxtar Respublika büdcəsinə və yerli büdcələrə daxil olan vəsaitlər
- ☐ AR-nın "Büdcə sistemi haqqında! Qanunu ilə müəyyən edilmiş normalarla dövlət büdcəsinə, Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə geri qaytarılmamaq şərti ilə daxil olan vergilər, rüsumlar və s. ödənişlər

414 Dövlət büdcəsinin yerli gəliri nədən ibarətdir?

- ☐ Dövlət büdcəsindən ayrı-ayrı şəhər və rayonlara ayrılan dotasiyalar, subsidiyalar və subvensiyalar
- ☐ Qanunvericilik əsasında müəyyən olunan bələdiyyə büdcəsi üzrə gəlir
- ☒ Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir
- ☐ Onların hamısı
- ☐ "Büdcə sistemi haqqında" Qanunula müəyyən olunan gəlirlər

415 Dövlət büdcəsinin yerli xərci nədən ibarətdir?

- ☐ Bələdiyyə büdcələrindən ayrılan vəsait hesabına maliyyələşən xərclər
- ☐ Yerli büdcə təşkilatlarının saxlanılması üçün büdcədən ayrılan vəsait
- ☒ Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər
- ☐ Doğru cavab yoxdur
- ☐ Yerli büdcə təşkilatlarının xərc smetaları əsasında maliyyələşən xərclər

416 Büdcə kəsiri (defisiti) necə adlanır?

- ☐ dövlət büdcəsindən yerli büdcələrə verilən dotasiya
- ☐ büdcənin vergili gəlirlərinin qeyri-vergili gəlirlərindən artıq olması
- ☒ büdcənin xərclərinin gəlirlərlə təmin olmayan məbləği
- ☐ büdcə xərclərini maliyyələşdirmək üçün alınan borc vəsaiti
- ☐ büdcənin gəlirlərinin xərclərdən artıq olması

417 Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ subvensiya
- ☐ dotasiya
- ☒ büdcə ssudaları
- ☐ subsidiya
- ☐ büdcə təxsisatı

418 Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti nədən ibarətdir?

- ☐ subsidiya
- ☐ büdcə kreditləri
- ☒ büdcə ssudaları və dotasiya
- ☐ dotasiya
- ☐ büdcə təxsisatları

419 Daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli maliyyə yardımı nədən ibarətdir?

- ☐ subsidiya

- ☐ birdəfəlik məqsədli maliyyə yardımı
- ☒ qrant
- ☐ subvensiya
- ☐ dotasiyalar

420 Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə və yerli bedcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti nədən ibarətdir?

- ☐ təxsisat
- ☐ dotasiya
- ☒ subvensiya
- ☐ subsidiya
- ☐ büdcə ssudaları

421 Dövlət büdcəsindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti nədir?

- ☐ büdcə təxsisatı
- ☒ subsidiya
- ☐ subvensiya
- ☐ dotasiya
- ☐ məqsədli təyinatlı büdcə vəsaiti

422 Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaiti necə adlanır?

- ☐ büdcələrin nizamnamə fondları
- ☐ büdcə ehtiyatları
- ☒ məqsədli büdcə fondları
- ☐ doğru cavab yoxdur
- ☐ dotasiya

423 Dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrin, həmçinin dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı necə adlanır?

- ☐ subvensiyanın ixtisarı
- ☐ xərclərin prioritet göstəricilər üzrə ixtisarı
- ☒ sekvestr
- ☐ dotasiyanın dayandırılması
- ☐ xərclərin məqsədli təyinat üzrə bölgüsü

424 Büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləri necə adlanır?

- ☐ dövlət ehtiyatları üzrə xərclər
- ☐ əmək haqqı üzrə ödənişlər
- ☒ müdafiə olunan xərc maddələri
- ☐ doğru cavab yoxdur
- ☐ ölkənin müdafiəsi üzrə xərclər

425 Büdcə gəlirlərinin onun xərclərindən artıq olan məbləğ necə adlanır?

- ☐ büdcə kəsiri(defisiti)
- ☐ büdcə ehtiyatı
- ☒ büdcə artıqlığı (profisiti)
- ☐ büdcənin sərbəst vəsaiti
- ☐ büdcənin məqsədli fondu

426 Aşağıda göstərilənlər dən hansılar müdafiə olunan xərc maddələrinə aid deyil?

- ☐ dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ☐ əmək haqqı və əmək haqqına üstəlik
- ☒ onların hamısı
- ☐ doğru cavab yoxdur
- ☐ pensiyalar, başqa sosial müavinətlər və ödənişlər

427 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları gəzində əks etdirən maliyyə sənədi necə adlanır?

- ☐ dövlətin pul gəlirləri və xərcləri balansı
- ☐ icmal büdcə
- ☒ toplu maliyyə balansı
- ☐ onların hamısı
- ☐ dövlət büdcəsi

428 Büdcə təşkilatı nədir?

- ☐ büdcə smetası əsasında fəaliyyəti tamamilə büdcə vəsaiti hesabına maliyyələşdirilən və hesablaşma hesabı olan kommersiya təşkilatı
- ☐ smeta əsasında tamamilə büdcə vəsaiti hesabına maliyyələşən qeyri-kommersiya təşkilatları
- ☒ maliyyələşdirilməsi bilavasitə AR-nın dövlət büdcəsi və Naxçıvan MR-nın büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar
- ☐ doğru cavab yoxdur
- ☐ maliyyələşdirilməsi tamamilə və ya qismən büdcə vəsaiti hesabına həyata keçirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatı

429 Büdcənin gəlirləri və xərclərinin zəruri qruplaşması hansı normativ sənəd əsasında aparılır?

- ☐ Hər il maliyyə ili üçün qəbul edilən “Dövlət büdcəsi haqqında” Qanun
- ☐ “Büdcə sistemi haqqında” AR-nın Qanunu
- ☒ Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatı
- ☐ Dövlət Xəzinədarlığı haqqında əsasnamə
- ☐ AR-nın dövlət büdcəsinin tərtibi və icrası qaydaları

430 Büdcə təsnifatı nədir?

- ☐ AR-nın büdcə sisteminin, Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin tərkibi və quruluşu
- ☐ AR-nın büdcə sisteminə daxil olan büdcələrin tərkibi və quruluşu
- ☒ AR-nın büdcə sisteminə daxil olan bütün büdcələrin gəlirləri və xərclərinin eyni əlamətlər üzrə zəruri qruplaşdırılması, onlara müəyyən sıra nömrələri və kodların verilməsi
- ☐ AR-nın büdcə sisteminə daxil olan gəlirlərin və xərclərin büdcə sisteminin ayrı-ayrı həlqələri arasında bölgüsü
- ☐ AR-nın büdcə sisteminin və büdcədən kənar dövlət fondlarının gəlirləri və xərclərinin tərkibi

431 “AR-nın Vahid Büdcə təsnifatı” haqqında AR Nazirlər Kabinetinin qərarı nə vaxt qəbul olunub?

- ☐ 15 may 2006-cı ildə
- ☐ 02 iyul 2002-ci ildə
- ☒ 06 oktyabr 2004-cü ildə

- ☐ 07 dekabr 1999-cu ildə
- ☐ 07 fevral 2006-cı ildə

432 Bütçə təsnifatının əsas prinsiplərini göstərin. 1. Əsas metodoloji sənəd olmaqla, bütün bütçələr onun əsasında tərtib edilir. 2. Dövlət bütçəsinə daxil olan gəlirlərin alınma qaydaları həmin sənəd əsasında həyata keçirilir 3. Gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölgüsü aparılır 4. Bütün bütçələr, bütçə təşkilatları və bütçədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatları üçün məcburidir 5.AR-nın qanunvericiliyinə ciddi riayət edilməsinə əsaslanır 6.Gəlirlərin və xərclərin illik və rüblük bölgüsü həmin sənəd əsasında aparılır

- ☐ 2,3,6
- ☐ 1,3,6
- ☒ 1,4,5
- ☐ 3,4,5
- ☐ 1,5,6

433 AR-nın bütçə təsnifatının məqsədlərini göstərin: 1. Bütün səviyyələrdə olan bütçələrin tərtibi, təsdiqi və icrası 2.Bütçə xərclərinin maddi və maliyyə normalarını müəyyən etmək 3.Bütçə vəsaitinin ayrılması və istifadəsi üzərində nəzarət etmək 4.Bütçələrin güstəricilərinin müqayisəsini təmin etmək 5.Vergilərin, rüsumların və digər daxilolmaların dərəcələrini (daxil olma normalarını) müəyyən etmək 6.AR-nın bütçə sisteminə daxil olan bütün bütçələrin gəlir və xərc maddələrinin fərqli cəhətlərini əks etdirmək 7.Gəlirlərin və xərclərin bütçə həlqələri arasında bölgü normalarını nəzərə almaq

- ☐ 2,4,5,6
- ☐ 1,2,4,7
- ☒ 1,3,4,6
- ☐ 3,4,5,1
- ☐ 2,3,5,7

434 Bütçə təsnifatının quruluşunu göstərin

- ☐ Təsnifatın bölmələri, yarım bölmələr, fəsilər, paraqraflar və kodlar
- ☐ Bütçə təsnifatının bölmələri, yarım bölmələr, paraqraflar, maddələr və kodlar
- ☒ Təsnifatın bölmələri, köməkçi bölmələri, paraqraflar, maddələr, yarım maddələr və kodlar
- ☐ Təsnifatın bölmələri, köməkçi bölmələri, maddələr, yarım maddələr və kodlar
- ☐ bütçə təsnifatının bölmələri, köməkçi bölmələri, fəsilər, maddələr və yarım maddələr

435 Bütçə təsnifatının tərkibi nədən ibarətdir?ə: 1. Gəlirlərin təsnifatı 2.Bütçə xərclərinin istiqamətlər üzrə təsnifatı 3.Bütçə xərclərinin funksional təsnifatı 4.Bütçə gəlirlərinin növlər üzrə təsnifatı 5.Bütçə xərclərinin təsərrüfat sahələri üzrə təsnifatı 6. Bütçə xərclərinin iqtisadi təsnifatı 7.Bütçə xərclərinin inzibati təsnifatı 8.Bütçə gəlirlərinin idxal və ixrac əməliyyatları üzrə təsnifatı

- ☐ 1,3,7,8
- ☐ 1,2,4,5
- ☒ 1,3,6,7
- ☐ 1,4,6,7
- ☐ 2,3,4,5

436 Bütçə təsnifatının tərkibi hansı orqan tərəfindən müəyyən edilir

- ☐ AR-nın Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
- ☐ AR-nın Milli Məclisi
- ☒ AR-nın Nazirlər Kabineti
- ☐ AR-nın Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi
- ☐ AR-nın Maliyyə Nazirliyi

437 Bütçə gəlirlərinin təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Bölmə, köməkçi bölmə, fəsil, maddə və yarım maddə
- ☐ Bölmə, fəsil, paraqraf, maddə və yarım maddə
- ☒ bölmə, köməkçi bölmə, fəsil, paraqraf və maddə
- ☐ Bölmə, paraqraf, maddə və yarım maddə
- ☐ Bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarım maddə

438 Bütçə xərclərinin funksional təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Bölmə, fəsil, maddə və yarım maddə
- ☐ Bölmə, köməkçi bölmə, fəsil və paraqraf
- ☒ Bölmə, köməkçi bölmə, paraqraf
- ☐ Bölmə, paraqraf, maddə
- ☐ Bölmə, köməkçi bölmə, paraqraf və maddə

439 Bütçə xərclərinin iqtisadi təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☒ Bölmə, köməkçi bölmə, paraqraf, maddə, yarım maddə və kod
- ☐ Bölmə, köməkçi bölmə, maddə, yarım maddə və kod
- ☐ Bölmə, fəsil, paraqraf, maddə və kod
- ☐ Bölmə, köməkçi bölmə, maddə, yarım maddə və kod
- ☐ Bölmə, köməkçi bölmə, fəsil, maddə, yarım maddə və kod

440 Bütçə xərclərinin inzibati təsnifatının quruluşunu (strukturunu) göstərin

- ☐ Bütçə səviyyəsi, Baş Kredit Sərəncamçıları, vəsaiti istifadə edənlər, kod
- ☐ Bütçə səviyyəsi, bölmə, təşkilat səviyyəsi, baş kredit sərəncamçıları, kod
- ☒ Bütçə səviyyəsi, təşkilat səviyyəsi, Baş Kredit Sərəncamçıları, təxsisat sərəncamçıları, kod
- ☐ Doğru cavab yoxdur
- ☐ Bütçə səviyyəsi, təşkilat səviyyəsi, bölmə, təxsisat sərəncamçıları, kod

441 Bütçə gəlirlərinin təsnifatında bütçə gəlirləri hansı kateqoriyalardan ibarətdir?

- ☐ Vergilərdən daxil olmalar, əsaslı gəlirlər, rəsmi qaydada alınan vəsaitlər, digər səviyyəli bütçələrdən alınan vəsaitlər
- ☐ Vergilərdən daxil olmalar, sosial ayırmalar, transfertlər və vergi olmayan gəlirlər
- ☒ Vergilərdən daxil olmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlər
- ☐ Vergilərdən daxil olmalar, vergi olmayan gəlirlər və transfertlər
- ☐ Vergilərdən daxil olmalar, vergi olmayan gəlirlər

442 Bütçə sisteminə daxil olan gəlirlərin qruplaşdırılması nəyi ifadə edir?

- ☐ Bütçə gəlirlərinin növlərini
- ☐ Gəlirlərin daxil olma mənbələrini və müddətini
- ☒ Bütçə gəlirlərinin təsnifatını
- ☐ Gəlirlərin tərkibi və quruluşunu
- ☐ Bütçə gəlirlərinin gəlir bazasına görə fərqlərini

443 Bütçəyə daxil olan vergilər hansı qruplara bölünür?

- ☐ Respublika vergilərinə, rayon, şəhər vergilərinə və yerli (bələdiyyə) vergilərinə
- ☐ Mərkəzləşdirilmiş vergilər və qeyri mərkəzləşdirilmiş vergilərə
- ☒ Dövlət vergilərinə, Muxtar Respublika vergilərinə və yerli (bələdiyyə) vergilərinə
- ☐ Doğru cavab yoxdur
- ☐ Dövlət vergilərinə və yerli (bələdiyyə) vergilərə

444 Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur

- ☐ AR-nın qanunvericiliyi ilə müəyyən edilən, respublika ərazisində və onun hüduqlarından kənarda ödənilən dövlət vergiləri
- ☐ AR-nın Konstitusiyası ilə müəyyən edilən və respublika ərazisində ödənilən vergilər
- ☒ AR-nın "Vergi Məcəlləsi" ilə müəyyən edilən Respublika ərazisində ödənilməli olan vergilər
- ☐ doğru cavab yoxdur
- ☐ AR-nın Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən Respublika ərazisində ödənilən bütün vergilər

445 Muxtar Respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- ☐ Naxçıvan MR-nın Ali Qanunvericiliyi ilə müəyyən edilən və Muxtar Respublika ərazisində daxil olan vergilər
- ☐ AR-nın "Vergi Məcəlləsi" ilə müəyyən edilən və Naxçıvan MR-nın ərazisinə daxil olan vergilər
- ☒ Naxçıvan MR-da AR-nın "Vergi Məcəlləsinə" müvafiq olaraq Naxçıvan MR-nın qanunları ilə müəyyən edilən və MR-nın ərazisində ödənilən vergilər
- ☐ Doğru cavab yoxdur
- ☐ AR-nın Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən və Naxçıvan MR-nın Ali Məclisi tərəfindən təsbit edilən vergilər

446 Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə nə nəzərdə tutulur?

- ☐ AR-nın "Vergi Məcəlləsi" əsasında "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrin ərazisinə daxil olan vergilər və ödənişlər
- ☐ AR-nın "Vergi Məcəlləsi" ilə müəyyən edilən və yalnız bələdiyyələrə aid edilən dövlət vergi və rüsumları
- ☒ AR-nın "Vergi Məcəlləsi", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" AR-nın Qanunu və digər qanunlarla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər
- ☐ "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunla müəyyən edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər
- ☐ Yerli (bələdiyyə) orqanların qərarı ilə AR-nın "Vergi Məcəlləsi" əsasında müəyyən edilən və bələdiyyə ərazisində ödənilən vergilər

447 Vergilər hansı əlamətinə görə fərqlənilirlər?

- ☐ vergilərin ödənilmə yerinə və qaydasına görə
- ☐ ödəyicilərin qruplarına görə
- ☒ vergi bazasına görə
- ☐ vergilərin ödənilmə dərəcələrinə görə
- ☐ vergilərin ödənilmə müddətinə görə

448 Vergi bazası kimi nələr əsas götürülür?

- ☐ İdخال olunan mallar və s
- ☐ Məcmu gəlir, əmək haqqı
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Mal dövriyyəsinin həcmi, mülkiyyət

449 Vergi bazasına görə vergilər hansı növlərə bölünür?

- ☐ Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər və s.
- ☐ Gəlirlərdən (mənfəətdən) vergilər, mülkiyyətdən vergilər
- ☒ Onların hamısı
- ☐ Doğru cavab yoxdur
- ☐ Mal və xidmətlərə görə vergilər

450 Aşağıda göstərilənlərdən hansılar müdafiə olunana xərc maddəsinə aid deyildir?

- ☐ dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ☐ əmək haqqı
- ☒ əsaslı təmir və kommunal xərclər
- ☐ əmək haqqına üstəlik
- ☐ pensiya, başqa sosial müavinətlər

451 Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda ilin sonunda bu fondların hesablarında qalan istifadə olunmamış vəsait necə istifadə olunur?

- ☐ təxirə salınmaz xərclərin maliyyələşdirilməsinə yönəldilir
- ☐ növbəti maliyyə ilində istifadə edilir
- ☒ müvafiq büdcələrə qaytarılır
- ☐ məqsədli büdcə fondunun borclarının ödənilməsinə yönəldilir
- ☐ ehtiyat fonduna köçürülür

452 Məqsədli büdcə fondlarının vəsaiti necə istifadə olunur?

- ☐ məqsədli büdcə fondunun təxirə salınmaz xərclərinə istifadə edilməlidir
- ☐ mal və xidmətlərin ödənilməsinə istifadə edilir
- ☐ büdcədən verilmiş ssudaların qaytarılmasına yönəldilir
- ☐ borc öhdəliklərinin ödənilməsinə yönəldilir
- ☒ məqsədli təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir

453 Müstəqil gəlir mənbəyinə malik olan məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan vəsait necə iatıfada olunur?

- ☐ xəzinədarlığın sərəncamı ilə xəzinə hesabına daxil edilir
- ☐ büdcənin ehtiyat fonduna ödənilir
- ☒ növbəti büdcə ilində məqsədli büdcə fondunun gəlirlərinə daxil edilir
- ☐ vaxtı ötmüş borcların ödənilməsinə yönəldilir
- ☐ növbəti ilin büdcə gəlirinə daxil edilir

454 Məqsədli büdcə fondları nə zaman müvafiq büdcələrin xərc hissəsində əks etdirilir?

- ☐ müstəqil təşəbbüs əsasında istifadə edildikdə
- ☐ müstəqil mədaxil mənbəinə malik olduqda
- ☒ müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda
- ☐ əvvəlcədən nəzərə alın bilməyən məqsədlər üçün istifadə edildikdə
- ☐ məqsədli təyinat üzrə istifadə edildikdə

455 Azərbaycanın müstəqiliyi zamanı "Büdcə sistemi haqqında" AR Qanunu ilk dəfə neçənci ildə qəbul olunmuşdur?

- ☐ 1993
- ☐ 1991
- ☒ 1992
- ☐ 1994
- ☐ 1990

456 Azərbaycanın müstəqiliyi dövründə "Dövlət büdcəsi haqqında" AR Qanunu ilk dəfə neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2002
- ☒ 1992

- ☒ 1999
- ☐ 2000
- ☐ 1995

457 Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2012
- ☐ 2003
- ☒ 2002
- ☐ 2011
- ☐ 2001

458 Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- ☐ 1 yanvar 2012 –cü ildə
- ☐ 2 iyul 2002-ci ildə
- ☒ 1 yanvar 2003 –cü ildə
- ☐ 1 yanvar 2000 –cü ildə
- ☐ 1 yanvar 2002 –cü ildə

459 Büdcədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- ☐ sadalananların heç biri
- ☐ qeyri-büdcə müəssisələrinin əməliyyatları
- ☒ büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən kənar əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- ☐ sadalananların hər biri
- ☐ qanunvericilikdə müəyyən edilmiş qaydada büdcədən ayrılmış vəsaitin kənar əldə xərclənməsi ilə bağlı maliyyə əməliyyatları

460 Məqsədli büdcə fondlarını göstərin

- ☐ Dövlət icbari Tibbi Sığorta Fondu
- ☐ Dövlət Neft Fondu
- ☒ Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və “Avtomobil yolları” Fondu
- ☐ Sığorta Fondu
- ☐ Dövlət Sosial Müdafiə Fondu

461 Büdcə quruluşuna daxildir:

- ☐ dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ
- ☐ büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu
- ☒ büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri
- ☐ büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması
- ☐ büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu

462 AR büdcə sisteminin gəlirləri və xərcləri iki səviyyəyə bölünən həlqəsini seçin:

- ☐ heç biri
- ☐ bələdiyyə büdcəsi;
- ☒ dövlət büdcəsi
- ☐ NMR büdcəsi və bələdiyyə büdcələri.
- ☐ hər ikisi

463 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- ☐ ictimai təşkilat
- ☐ dövlət müəssisələri
- ☒ büdcə təşkilatı
- ☐ sadalananların hər biri
- ☐ unitar təşkilatlar

464 Büdcə təşkilatı dedikdə başa düşülür:

- ☐ dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- ☐ mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ☒ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar.
- ☐ dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- ☐ səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar

465 Büdcə sisteminin təşkili prinsiplərinə aid deyildir:

- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyi prinsipi
- ☒ vahidlik prinsipi, bölgü və yenidən bölgü prinsipi
- ☐ aşkarlıq prinsipi, həqiqilik prinsipi
- ☐ aşkarlıq prinsipi, vahidlik prinsipi
- ☐ vahidlik prinsipi, büdcənin həqiqiliyi prinsipi;

466 Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- ☐ özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi
- ☐ vahidlik prinsipi, aparıcılıq prinsipi
- ☒ büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- ☐ öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- ☐ təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi

467 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən sənəd:

- ☐ ortamüddətli büdcə proqnozu
- ☐ dövlət büdcəsi
- ☒ toplu maliyyə balansı
- ☐ sadalananların hər biri.
- ☐ vahid büdcə sistemi

468 Büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara aid olmayanı göstərin:

- ☐ büdcədən kənar dövlət fondları
- ☐ AR prezidenti
- ☒ Milli Məclis
- ☐ maliyyə yardımı alan təşkilatlar
- ☐ bələdiyyələr;

469 Ehtiyat fondlarını hansı təşkilatlar yarada bilər? Səhv olanı göstərin.

- ☐ Naxçıvan MR büdcəsinin Ehtiyat Fondu
- ☐ AR prezidentinin Ehtiyat Fondu
- ☒ Milli Məclisin Ehtiyat Fondu
- ☐ yerli büdcələrin Ehtiyat Fondu.

☐ Dövlət büdcəsinin Ehtiyat Fondu

470 Gəlirlərin büdcə həlqələri arasında bölgüsü zamanı qarşıya qoyulan vəzifələrə aşağıdakılar aiddir. Səhv olanı göstərin:

- ☐ gəlirlər planının yerinə yetirilməsində yerli hakimiyyət orqanlarının məsuliyyəti və marağı təmin olunmalıdır;
- ☐ hər bir büdcə həlqəsi müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq artan gəlirlər hesabına təmin edilməlidir
- ☒ xərclərdən artıq gəlirlərin daxil olmasına yol verilməməlidir;
- ☐ büdcə ili ərzində gəlirlərin ardıcıl və fasiləsiz daxil olması təmin olunmalıdır.
- ☐ hər bir büdcə həlqəsi onun xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməlidir;

471 2012-ci ildə Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid deyil:

- ☐ aksiz markalarının satışından daxilolmalar;
- ☐ xaricdən alınan carı və əsaslı ödənişlər
- ☒ Bakı şəhərindən başqa rayon və şəhərlərin gəlirləri
- ☐ dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
- ☐ dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar

472 Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:

- ☐ əlavə dəyər vergisi (idxala görə ƏDV-dən başqa);
- ☐ hüquqi şəxslərin mənfəət vergisi
- ☒ Mərkəzi Bankın mənfəətindən daxilolmalar
- ☐ qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
- ☐ aksiz vergisi (idxal malları aksiz vergisindən başqa);

473 Şaquli büdcə tənzimlənməsində büdcələri nizamlaşdırmaq üçün dövlət büdcəsindən aşağı büdcə həlqələrinə verilən vəsaitlərə aid edilmir:

- ☐ dotasiya
- ☐ subsidiya
- ☒ sekvestr
- ☐ büdcə ssudası
- ☐ subvensiya

474 Xərclərin büdcələr arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır: düzqün olmayanı göstərin

- ☐ xərclərin ümumdövlət əhəmiyyəti və cəmiyyətin inkişafına təsir miqyasını nəzərə almaqla mərkəzləşdirilmiş xərclərə aid edilməsi
- ☐ xərclər dövlət hakimiyyəti, AR subyektləri və yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə uyğun olmalıdır
- ☒ dövlət əhəmiyyətli xərclər mərkəzləşdirilmiş və yerli xərclərdən maliyyələşdirilir
- ☐ yerli büdcələrdən yerli əhəmiyyətli xərclər maliyyələşdirilir
- ☐ büdcə həlqələrinin xərclərinin formalaşması zamanı müəssisə və təşkilatların təbəçiliyi nəzərə alınmalıdır

475 Azərbaycan Respublikasında Vahid büdcə təsnifatı hansı tarixdə qüvvəyə minmişdir?

- ☐ 01 iyul 2005-ci ildə
- ☐ 01 yanvar 1995-ci ildə
- ☒ 06 oktyabr 2004-cü ildə
- ☐ 01 yanvar 2005-ci ildə
- ☐ 01 yanvar 1992-ci ildə

476 Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büdcədən kənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini təmin etmək məqsədi ilə

tətbiq olunan sənəd:

- ☐ büdcə hüququ
- ☐ büdcə quruluşunun prinsipləri
- ☒ vahid büdcə təsnifatı
- ☐ sadalananların heç biri
- ☐ vahid büdcə sistemi

477 Büdcə təsnifatına ali deyil:

- ☐ büdcə xərclərinin iqtisadi təsnifatı;
- ☐ büdcə gəlirlərinin təsnifatı
- ☒ büdcə xərclərinin siyasi təsnifatı
- ☐ büdcə xərclərinin inzibati təsnifatı
- ☐ büdcə xərclərinin funksional təsnifatı

478 Büdcə gəlirlərinin təsnifatına aid kodların ardıcılığını göstərin: 1. maddə; 2.yarımmaddə; 3. bölmə; 4. paraqrag; 5. köməkçi bölmə.

- ☐ 1,2,3,4,5
- ☐ 3,5,1,2,4
- ☒ 3,5,4,1,2
- ☐ 1,2,4,3,5
- ☐ 4,1,2,3,5

479 Büdcə gəlirlərinin iqtisadi təsnifatına aşağıdakı bölmələr aiddir. Səhv olanı göstərin:

- ☐ Qrantlar
- ☐ vergilərdən daxil olmalar
- ☒ gəlirlərdən (mənfəətdən) vergi.
- ☐ digər gəlirlər
- ☐ sosial ayırmalar

480 Azərbaycan Respublikasında büdcə ili hansı dövrü əhatə edir?

- ☐ 1 oktyabr-30 sentyabr
- ☐ 1 sentyabr-31 avqust;
- ☒ 1 yanvar-31 dekabr.
- ☐ 1 iyul-30 iyun
- ☐ 1 aprel-31 mart

481 Büdcə quruluşunu, büdcə prosesini, habelə büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən edən hüquqi normaların məcmusu necə ifadə olunur:

- ☐ səlahiyyət həddi
- ☐ norma və normativlər
- ☒ büdcə hüququ
- ☐ budcə qanunvericiliyi
- ☐ qanunvericilik aktları

482 Büdcə hüququ normalarına aiddir:

- ☐ prosesual və inzibati normalar
- ☐ maddi və siyasi normalar;

- ☒ maddi və prosesual normalar
- ☐ siyasi və inzibati normalar.
- ☐ siyasi və prosesual normalar

483 Prosesual hüquqi normalarına aid deyil:

- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- ☐ büdcənin tərtibi qaydaları
- ☒ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- ☐ göstərilənlərdən heç biri aid deyil
- ☐ büdcə layihələrinin baxılması və təsdiqi qaydaları

484 Prosesual hüquqi normalarına aid edilir:

- ☐ xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları
- ☐ dövlət büdcəsinin gəlirlərinin tərkibi
- ☒ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- ☐ göstərilənlərdən hər biri prosesual normalara aiddir
- ☐ yerli büdcənin gəlir mənbələri;

485 Maddi hüquq normalarına aiddir:

- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;
- ☐ büdcənin tərtibi qaydaları
- ☒ dövlət büdcəsinin gəlirlərinin tərkibi və quruluşu;
- ☐ göstərilənlərdən heç biri aid deyil..
- ☐ büdcə layihəsinin müzakirəsi və təsdiqi

486 Maddi hüquq normalarına aid deyil:

- ☐ dövlət büdcəsinin gəlirlərinin tərkibi
- ☐ dövlət və bələdiyyə büdcələrinin gəlirlərinin mənbələri
- ☒ dövlət və bələdiyyə büdcələrinin layihələrinin müzakirəsi və təsdiqi qaydaları;
- ☐ dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinin normaları
- ☐ təhsilə xərclərin maliyyələşdirilməsi istiqamətləri

487 Dövlət İcra Hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ büdcənin icrasının təmin olunması;
- ☐ büdcə layihəsinin tərtibi;
- ☒ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi
- ☐ büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- ☐ büdcənin icrası prosesinin təşkili

488 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ büdcənin icrasına nəzarət etmək
- ☐ büdcə layihəsinin müzakirəsini təşkil etmək
- ☒ büdcə layihəsinin tərtibi;
- ☐ büdcə sisteminin qurulmasının əsas prinsiplərini müəyyən etmək
- ☐ büdcə layihəsini təsdiq etmək;

489 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- ☐ büdcənin icrasının həyata keçirilməsi
- ☐ büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi

- ☒ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi;
- ☐ büdcənin icrası haqqında hesabatın hazırlanması
- ☐ büdcə layihəsinin hazırlanması

490 Dövlət İcra hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

- ☐ sadalananların heç biri.
- ☐ büdcə qanununun qəbul edilməsi
- ☐ büdcənin Milli Məclisdə müzakirəsini təşkili;
- ☒ büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi

491 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi
- ☐ yerli büdcələrin tərtibi və baxılması
- ☒ dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
- ☐ bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi.
- ☐ bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi

492 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

- ☐ bələdiyyə vergilərinin müəyyən edilməsi
- ☐ dövlət büdcəsinin idarə edilməsi
- ☒ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi;
- ☐ dövlət büdcəsindən yerli büdcələrə dotasiya verilməsi qaydalarının müəyyən edilməsi.
- ☐ vahid büdcə təsnifatının təsdiq edilməsi

493 Azərbaycan Respublikası büdcə qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərinə aid deyil.Səhv olanı göstərin:

- ☐ büdcənin icrası haqqında hesabatların vaxtında verilməməsi
- ☐ büdcə haqqında qanuna əməl edilməməsi
- ☒ sadalananların heç biri
- ☐ büdcə bölgüsünün büdcə haqqında qanuna uyğun olmaması
- ☐ büdcə vəsaitlərinin məqsədsiz istifadə edilməsi

494 Büdcə qanunvericiliyinin pozanlara qarşı tətbiq olunan tədbirlərə aid deyil:

- ☐ müavinatların hesablanması
- ☐ xərclərin blokirovkası
- ☒ büdcənin ləğv edilməsi
- ☐ büdcə vəsaitlərinin götürülməsi
- ☐ cərimələrin tətbiq olunması

495 Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:

- ☐ sabit gəlirlər
- ☐ büdcələrin xüsusi gəlirləri;
- ☒ büdcələrin tənzimləyici gəlirləri
- ☐ dəyişən gəlirlər
- ☐ möhkəmləndirilmiş gəlirlər

496 Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim olunmuş

gəlirlər:

- ☐ büdcənin alternativ gəlirləri
- ☐ büdcənin qorunan gəlirləri
- ☐ büdcənin sabit gəlirləri
- ☐ büdcələrin tənzimləyici gəlirləri
- ☒ büdcələrin xüsusi gəlirləri

497 Tənzimləyici gəlirlərə aid edilmir:

- ☐ subsidiya
- ☐ dotasiya
- ☒ qrantlar
- ☐ büdcə ssudası
- ☐ subvensiya

498 Dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə verilən maliyyə yardımı:

- ☐ subsidiya və ya subvensiya
- ☐ subsidiya
- ☒ dotasiya
- ☐ ssuda və ya subvensiya
- ☐ subvensiya

499 Dövlət büdcəsindən bələdiyyə büdcəsinə müəyyən müddətə, qaytarılmaq şərtlə verilən maliyyə vəsaiti:

- ☐ subsidiya
- ☐ büdcə krediti
- ☒ büdcə ssudası
- ☐ dotasiya
- ☐ subvensiya

500 Məqsədli maliyyənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, həmin məqsədə və vaxtında istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti:

- ☐ büdcə ssudası
- ☐ subsidiya
- ☒ subvensiya
- ☐ büdcə krediti
- ☐ dotasiya

501 Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə yardımı:

- ☐ büdcə ssudası
- ☐ subvensiya
- ☒ subsidiya
- ☐ heç biri
- ☐ büdcə krediti

502 Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- ☐ büdcə krediti
- ☐ büdcə ssudası
- ☒ büdcə sekvestri
- ☐ heç biri
- ☐ büdcə qrantı

503 Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:

- ☒ büdcələrarası münasibətlər
- ☐ büdcə tənzimlənməsi
- ☐ büdcə quruluşu;
- ☐ büdcə sistemi
- ☐ üfqi büdcə nizamlaşdırılması

504 Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi
- ☐ xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi;
- ☒ büdcə sisteminin bütün səviyyələrinin vahid normalarla tənzimlənməsi;
- ☐ büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi.
- ☐ büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi

505 Gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsinin hüquqi əsasına aid edilmir:

- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- ☐ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR Qanunu.
- ☐ “Büdcə sistemi haqqında” AR Qanunu;

506 Yerli büdcələrin Ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

- ☐ Rayon və ya Şəhər Maliyyə İdarəsi
- ☐ Müvafiq rayon və ya şəhər icra hakimiyyətinin başçısı
- ☒ Müvafiq bələdiyyələr
- ☐ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti

507 Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti nə zaman başa çatır?

- ☐ müvafiq büdcə ilinin başa çatmasından bir ay sonra
- ☐ müvafiq büdcə ilinin icrasının başa çatmasına bir ay qalmış
- ☒ qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda
- ☐ doğru cavab yoxdur
- ☐ müvafiq İcra hakimiyyətinin qərarı ilə müəyyən edilən müddətdə

508 Dövlət büdcəsinin və AR-sı Prezidentinin Ehtiyat Fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin istifadəsi, hansı hallarda növbəti büdcə ilində də davam etdirilə bilər?

- ☐ nəzərdə tutulan müvafiq sosial-iqtisadi layihələrinin icrası üçün Ehtiyat Fonduna əlavə vəsait ayrıldıqda
- ☐ müvafiq ehtiyat Fondlarının vəsaiti artıq qaldıqda
- ☒ həmin ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə

- ☐ doğru cavab yoxdur
- ☐ müvafiq icra hakimiyyəti orqanları xüsusi zəruri qərarlar qəbul edildikdə

509 Dövlət büdcəsinin məqsədi nədir?

- ☐ ölkənin məhsuldar qüvvələrini hər tərəfli inkişaf etdirmək, regionların tarazlı sosial-iqtisadi inkişafına nail olmaq və əhalinin maddi rifah halını daha da yaxşılaşdırmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada lazımı maliyyə vəsaitini toplamaq və məqsəduyğun istifadə etmək
- ☐ ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ☒ Ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir
- ☐ doğru cavab yoxdur
- ☐ ölkənin iqtisadiyyatını inkişaf etdirmək, əhalinin sosial-mədəni ehtiyaclarını ödəmək və yoxsulluğu aradan qaldırmaq üçün lazım olan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir

510 AR-nın dövlət büdcəsinin gəlirlərini göstərin

- ☐ digər vergilər
- ☐ dövlət vergiləri
- ☒ onların hamısı
- ☐ doğru cavab yoxdur
- ☐ qrantlar

511 Dövlət büdcəsinin gəlirlərinin məbləğinin yuxarı həddi hansı qanuncericiliklə tənzimlənir?

- ☐ AR-nın Vahid Büdcə Təsnifatı ilə
- ☐ Konstitusiya ilə
- ☒ "Dövlət büdcəsi haqqında" AR-nın Qanunu ilə
- ☐ AR-sı Prezidentinin müvafiq Fərmanları ilə
- ☐ "Büdcə sistemi haqqında" AR-nın Qanunu ilə

512 2015-ci il üçün AR-nın dövlət büdcəsinin gəlirlərində hansı vergi növü ən yüksək xüsusi çəkiyə malikdir?

- ☐ gömrük rüsumları və aksizlər
- ☐ fiziki şəxslərin gəlir vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ mədən vergisi və yol vergisi
- ☐ hüquqi şəxslərin mənfəət vergisi

513 Büdcənin vergi olmayan gəlirlərini göstərin

- ☐ onların hamısı
- ☐ rüsumlar
- ☒ dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar
- ☐ doğru cavab yoxdur
- ☐ aksizlər

514 İqtisadi ədəbiyyatda büdcə kəsiri haqqında aşağıdakı baxışlar var:

- ☐ onun müəyyən həddə məmükünlüyü
- ☐ onun yolverilməz olması
- ☒ onların hamısı
- ☐ doğru cavab yoxdur

☐ onun mümkünlüyü

515 Bütçə kəsirinin ödənilmə mənbələri aşağıdakılardır:

- ☐ daxili və xarici kreditlər
- ☐ daxili istiqrazlar
- ☒ onların hamısı
- ☐ onlardan heç biri
- ☐ xarici istiqrazlar

516 AR-nın 2015-ci il üçün dövlət büdcəsində xərclərin tərkibində ən yüksək xüsusi çəkiyə malikdir

- ☐ müdafiə xərcləri
- ☐ ümumi dövlət xidmətlərinə xərclər
- ☐ sosial müdafiə və sosial təminat xərcləri
- ☐ təhsil xərcləri
- ☒ sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclər

517 Bütçə xərclərinin funksional təsnifatı neçə bplmədən ubarətdir?

- ☐ 17
- ☐ 12
- ☒ 14
- ☐ 10
- ☐ 13

518 Müdafiə xərcləri hansı büdcədən maliyyələşir?

- ☐ müvafiq rayon və şəhərlərin büdcələrində
- ☐ müvafiq ərazilərin yerli büdcələrindən
- ☒ dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən
- ☐ doğru cavab yoxdur
- ☐ dövlət büdcəsinin yerli xərclərindən

519 Bütçə kəsiri hansı göstəriciyə əsasən ölçülür?

- ☐ toplu maliyyə balansının yekununa nisbətən faizlə
- ☐ dövlət büdcəsinin gəlirlərinə nisbətən faizlə
- ☒ ümumi daxili məhsula nisbətən faizlə
- ☐ tədiyyə balansının yekununa nisbətən faizlə
- ☐ dövlət büdcəsinin xərclərinə nisbətən faizlə

520 Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi hansı büdcəyə daxil olur

- ☐ onların hamısı
- ☐ dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə daxil olur
- ☒ dövlət büdcəsinin müvafiq şəhər və rayonlar üzrə yerli gəlirlərinə
- ☐ doğru cavab yoxdur
- ☐ dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri arasında bölüşdürülür

521 Bütçə kəsiri:

- ☐ bütçənin faktiki gəlirlərinin proqnoz üzrə gəlirlərindən az olmasıdır
- ☐ bütçə gəlirlərinin onun xərclərindən artıq olmasıdır
- ☒ doğru cavab yoxdur
- ☐ onların hamısı

- ☐ faktiki büdcə xərclərinin proqnoz xərclərindən artıq olmalıdır

522 Büdcənin qeyri-vergili gəlirlərinə aiddir

- ☐ onların hamısı
☐ dövlət rüsumları
☒ dövlət istiqrazlarının yerləşməsindən daxil olan vəsait
☐ doğru cavab yoxdur
☐ gömrük rüsumları

523 Büdcə sisteminin təşkili prinsiplərinə aiddir

- ☐ büdcələrin aşkarlığı
☐ büdcə sisteminin vahidliyi
☒ onların hamısı
☐ doğru cavab yoxdur
☐ büdcələrin həqiqiliyi

524 İqtisadi ədəbiyyatda büdcə sisteminin təşkilinin aşağıdakı prinsipləri olduğu göstərilir

- ☐ altı prinsip
☐ beş prinsip
☒ on prinsip
☐ iki prinsip
☐ üç prinsip

525 Büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanan AR-nın büdcə sisteminin vahidlik prinsipi hansı vasitələrlə təmin edilir?

- ☐ maliyyə ehtiyatların müxtəlif səviyyəli büdcələr arasında bölüşdürməklə
☐ tənzimləyici gəlir mənbələrinin olması ilə
☒ onların hamısı
☐ doğru cavab yoxdur
☐ məqsədli büdcə fondları yaratmaqla

526 Büdcədən maliyyələşdirmənin əsas prinsipləri:

- ☐ maliyyə intizamına riayət olunması
☐ qaytarmamaqla
☒ onların hamısı
☐ doğru cavab yoxdur
☐ məqsəduyğun

527 İqtisadi məzmununa görə büdcə xərcləri necə fərqlənir? 1. fasiləsiz xərclər 2. cari xərclər 3. planlı xərclər 4. mövsümü xərclər 5. əsaslı xərclər 6. məcburi xərclər

- ☐ 1,2,6
☐ 1,4,5
☒ 2,5
☐ 3,6
☐ 3,4,6

528 Büdcənin cari xərclərini göstərin: 1. əmək haqqı 2. səhmlərin alınması 3. əmək haqqına üstəlik 4. kreditlər üzrə borclara xidmət 5. əsas vəsaitlərin alınması 6. malların alınması

- ☐ 3,5,6

- ☐ 2,3,5
- ☒ 1,3,6
- ☐ 1,2,4
- ☐ 1,4,5

529 Bütçə hansı kateqoriyaya?

- ☐ hüquqi
- ☒ iqtisadi
- ☐ dövlət
- ☐ sosial
- ☐ üstqurum

530 Bütçə termininin hərfi mənası necədir?

- ☐ kassa
- ☐ bank
- ☒ çanta
- ☐ heç biri
- ☐ birja

531 Bunlardan hansı bütçənin funksiyalarına aid deyildir?

- ☐ nəzarət funksiyası
- ☐ yenidən bölgü funksiyası
- ☒ inzibati funksiya
- ☐ sosial siyasətin maliyyə təminatı funksiyası
- ☐ iqtisadiyyatın tənzimlənməsi və həvəsləndirilməsi funksiyası

532 Bir iqtisadi kateqoriya olaraq bütçə hansı münasibətləri ifadə edir?

- ☐ müəssisələr və fiziki şəxslər arasında gəlirlərin bölüşdürülməsi münasibətləri
- ☐ dövlət qərarlarının qəbul edilməsi ardıcılığı
- ☒ bütçə fondunun yaradılması və istifadəsi üzrə dövlətlə müəssisələr və əhali arasında baş verən münasibətlər
- ☐ mərkəzləşdirilməmiş dövlət gəlirlərinin istifadəsi üzrə münasibətlər
- ☐ iqtisadi subyektlər arasında debitor və kreditor borclarının aradan qaldırılması

533 Bütçənin iqtisadi rolu ilə bağlı olmayanı göstərin:

- ☐ dövlətin tarazlı-iqtisadi, sosial-mədəni inkişafının təmin edilməsi, ölkə ərazisində məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi üçün şərait yaradır;
- ☒ müəssisələrdə çəkilən inzibati-idarə xərclərinin ixtisar edilməsini təmin edir.
- ☐ dövlətin sosial-iqtisadi inkişafına təminat yaradır
- ☐ ümumi daxili məhsulun dəyərinin müəyyən hissəsinin pul formasında yenidən bölüşdürülməsi vasitəsilə dövlətlə iqtisadi subyektlər və əhali arasında maliyyə münasibətlərini tənzimləyir;

534 Dövlətin əsas maliyyə planı kimi dövlət bütçəsinin səciyyələndirilməsinə aid deyil:

- ☐ iqtisadi inkişafın tənzimləyicisi kimi çıxış edir
- ☐ bir maliyyə planı olaraq bütçə iki hissədən ibarət balans formasında tərtib edilir
- ☒ bütçə müəssisələrin pul axınının tənzimlənməsini təmin edir
- ☐ bütçənin tərtibi və icrası elmi cəhətdən əsaslandırılır;
- ☐ dövlətə lazım olan maliyyə resurlarının həcmi müəyyən edir

535 İqtisadi və maliyyə termini kimi “bütçə” anlayışı ilk dəfə nə zaman və harada tətbiq edilmişdir

- ☐ XVI əsrin ikinci yarısında, İtaliyada
- ☐ bizim eranın VII əsrində; Vizantiyada
- ☒ XVIII əsrdə İngiltərədə
- ☐ XIV əsrdə Fransada
- ☐ Qədim Misirdə; eradan əvvəl V əsrdə

536 Büdcənin funksiyalarına aid deyil:

- ☐ nəzarət funksiyası;
- ☐ bölüşdürücü funksiya
- ☒ hesablama funksiyası;
- ☐ sosial siyasətin maliyyə təminatı funksiyası
- ☐ tənzimləyici funksiya

537 Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- ☐ ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir
- ☐ dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir
- ☒ dövlətin inzibati ərazi qurumlarının və bələdiyyələrin fəaliyyətinə dövlət nəzarəti orqanıdır
- ☐ dövlət gəlirlərinin toplandığı mərkəzləşdirilmiş maliyyə fondlardır
- ☐ dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir

538 Dövlətin əsas maliyyə planı hansıdır?

- ☐ sosial-iqtisadi inkişaf proqnozları
- ☐ toplu maliyyə balansı
- ☒ dövlət büdcəsi
- ☐ ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları
- ☐ vahid büdcə təsnifatı

539 Büdcənin funksiyalarına aid deyil:

- ☒ ölkənin idarə olunması təşkili
- ☐ nəzarət funksiyası
- ☐ iqtisadiyyatın tənzimlənməsi və həvəsləndirilməsi funksiyası
- ☐ ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi
- ☐ sosial siyasətin maliyyə təminatı

540 Keyns nəzəriyyəsinə irəli sürülən büdcə siyasətinin əsas istiqamətini göstərin

- ☐ bu təkliflərin hamısı;
- ☐ dövlət xərclərinin azaldılması
- ☒ dövlət xərclərinin artırılması
- ☐ bu təkliflərin heç biri.
- ☐ dövlət xərclərinin stabilləşdirilməsi

541 Ölkənin büdcə sisteminin təşkili, ayrı-ayrı büdcə həlqələri arasında qarşılıqlı əlaqələr, büdcələrin fəaliyyətinin təşkilatı - hüquqi əsasları, büdcə vəsaitlərinin yaradılması və istifadəsi formalarının məcmusu müəyyən edir:

- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini;
- ☐ büdcə sistemini
- ☒ büdcə quruluşunu;
- ☐ bütün cavablar doğrudur
- ☐ büdcə sisteminin vahidliyini

542 Federativ dövlətlərin büdcə sistemi neçə həlqədən ibarətdir ?

- ☐ 2 və ya 3
- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 2

543 Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil:

- ☐ büdcələrin balanslaşdırılması
- ☐ büdcə sisteminin vahidliyi;
- ☒ büdcə sisteminin daimi sabitliyi
- ☐ büdcənin həqiqiliyi
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi

544 Azərbaycan Respublikasının Prezidentinin “Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Fərmanı neçənci ildə imzalanmışdır?

- ☐ 31 avqust 2002-ci ildə;
- ☐ 16 dekabr 1991-ci ildə
- ☒ 30 sentyabr 1992-ci ildə
- ☐ 01 yanvar 2003-cü ildə.
- ☐ 27 noyabr 2001-ci ildə

545 Dövlət Neft Fondunun investisiya siyasətində valyuta vəsaitinin idarə edilməsinin aşağıdakı prinsipləri və istiqamətləri öz əksini tapır. Düzgün olmayanı göstərin:

- ☐ kredit risklərinin hədləri
- ☐ investisiya portfelinin planlaşdırılan həcmi
- ☒ risk səviyyəsindən asılı olmayaraq daha yüksək gəlirli istiqamətlərə üstünlük verilməsi
- ☐ investisiya portfelinin idarə edilməsinin gözlənilən gəlirlilik səviyyəsi
- ☐ likvidlik üzrə tələblər və investisiya portfelinin tərkibində olan vəsaitin maksimum dövretmə sürəti

546 Dövlət Neft Fondunun valyuta vəsaitlərinin yerləşdirilməsi istiqamətlərinə aid deyil:

- ☐ AA,A3 reytingindən aşağı kredit reytingi olmayan ölkələrin dövlət zəmanəti ilə buraxılan qiymətli kağızlarının alınması
- ☐ kommersiya banklarında və digər maliyyə təşkilatlarında depozitlərin yerləşdirilməsi
- ☒ reytingindən asılı olmayaraq daha yüksək dividend ödəyən ölkələrin qiymətli kağızlarının alınması
- ☐ beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlarının alınması
- ☐ AA,A3 reytingindən aşağı kredit reytingi olmayan ölkələrin hökumətlərinin dövlət qiymətli kağızlarının alınması

547 Dövlətin büdcə siyasətinin işlənilib hazırlanmasında iştirak edirlər:

- ☐ yerli özünüidarə orqanları
- ☐ yalnız icra hakimiyyəti orqanları;
- ☒ dövlət hakimiyyətinin qanunverici və icraedici həlqələri
- ☐ doğru cavab yğxdur
- ☐ yalnız qanunverici hakimiyyət orqanları

548 Fiskal siyasətin tərkibinə daxildir:

- ☐ pul-kredit siyasəti
- ☐ iqtisadi siyasət

- ☒ büdcə və vergi siyasəti
- ☐ sadalananların heç biri.
- ☐ maliyyə siyasəti

549 Büdcə siyasəti hansı formalarda ola bilər?

- ☐ sadalananların hər biri doğrudur
- ☐ yalnız təsdiqedicidir
- ☒ təsdiqedicidir və ya məhdudlaşdırıcı
- ☐ sadalananların heç biri doğru deyil
- ☐ yalnız məhdudlaşdırıcı

550 Büdcə vəsaitlərinin baş sərəncamçısı kimdir?

- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ Vergilər Nazirliyi
- ☒ Maliyyə Nazirliyi;
- ☐ sadalananların heç biri
- ☐ İqtisadi İnkişaf Nazirliyi;

551 Baş büdcə sərəncamçısının səlahiyyətlərinə aid deyil:

- ☐ büdcə vəsaitlərinin istifadəsinə nəzarət etmək;
- ☐ dövlət büdcəsinin xərclərinin təşkilatlar üzrə təsnifləşdirmək
- ☒ büdcənin icrası haqqında icmal hesabatı təsdiq etmək
- ☐ büdcənin icrası haqqında icmal hesabatı təqdim etmək
- ☐ büdcə vəsaitlərini vəsaitləri alanlar arasında bölüşdürmək

552 AR-da perspektiv(orta müddətli) maliyyə planı neçə il müddətinə tərtib olunur?

- ☐ 1 il
- ☐ 10 il
- ☐ 5 il
- ☐ 2 il
- ☒ 3 il

553 Perspektiv maliyyə planı aşağıdakı məqsədlərə görə tərtib olunur. Doğru olmayanı göstərin:

- ☐ uzunmüddətli neqativ meyillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi
- ☐ maliyyə siyasətinin istiqamətlərini təmin etmək
- ☒ perspektiv maliyyə planı üç il müddətinə işlənir.
- ☐ planlaşdırılan tədbirlərin həyata keçirilməsi üçün zəruri olan maliyyə vəsaitləri həcmnin proqnozlaşdırılması
- ☐ islahatların, proqramların maliyyə nəticələrinin proqnozlaşdırılması;

554 Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi:

- ☐ vahid büdcə sistemi;
- ☐ dövlət büdcəsi
- ☒ toplu maliyyə balansı
- ☐ sadalananların heç biri.
- ☐ büdcə sistemi

555 Toplu maliyyə balansı hansı orqan tərəfindən hazırlanır?

- ☐ Vergilər Nazirliyi;

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Maliyyə Nazirliyi
- ☐ sadalananların heç biri
- ☐ Mərkəzi Bank

556 Mülkiyyətdən vergilərə aid olmayanı göstərin:

- ☐ maliyyə əməliyyatlarına və kapitalla aparılan əməliyyatlarla görə vergilər
- ☐ torpaq vergisi
- ☒ mal və xidmətlərə görə vergi
- ☐ əmlakın xalis dəyərindən ödənilən cari vergilər
- ☐ əmlak vergisi

557 Bütçə xərclərinin funksional təsnifatına aid deyil:

- ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması
- ☐ ümumi dövlət xərcləri
- ☒ əməyin ödənişi xərcləri
- ☐ bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri
- ☐ müdafiə xərcləri

558 Bütçə xərclərinin funksional təsnifatına aiddir:

- ☐ yanacaq və sürtkü materiallarının alınması xərcləri
- ☐ əməyin ödənişi xərcləri
- ☒ ali təhsilə çəkilən xərclər
- ☐ idarənin digər xərcləri
- ☐ idarənin saxlanması xərcləri;

559 Bütçə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ faizlər üzrə ödənişlər
- ☐ əməyin ödənişi xərcləri
- ☒ dövlət sosial müdafiə tədbirləri
- ☐ dövlət idarəetmə sektoru üzrə faiz ödənişləri
- ☐ idarənin saxlanması xərcləri

560 Bütçə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ subsidiyalar və cari transfertlər
- ☐ malların (işlərin və xidmətlərin) satın alınması
- ☒ yanacaq və enerji kompleksinin saxlanması
- ☐ qrantlar və digər ödənişlər
- ☐ faizlər üzrə ödənişlər

561 Bütçə xərclərinin iqtisadi təsnifatının kodlarının ardıcılığını göstərin: 1) paraqraf; 2) köməkçi bölmə; 3) bölmə; 4) maddə; 5) yarım maddə:

- ☐ 3,1,4,2,5
- ☐ 1,2,3,4,5
- ☒ 3,2,1,4,5
- ☐ 4,5,1,2,3
- ☐ 2,3,1,5,4

562 Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli

büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

- ☐ dövlət gəlirləri
- ☐ büdcənin vəsaitləri
- ☒ büdcənin gəlirləri
- ☐ heç biri
- ☐ büdcənin vergili gəlirləri

563 Dövlət büdcəsinin gəlirlərini göstərin:

- ☐ bütün subyektlərin ödədikləri mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- ☐ heç biri.
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi;

564 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi
- ☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- ☒ bələdiyyə müəssisələrinin ödədiyi mənfəət vergisi
- ☐ sadələnlərin hamısı dövlət büdcəsinə ödənilir
- ☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi;

565 Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ fiziki şəxslərin gəlir vergisi
- ☐ heç biri.
- ☐ bələdiyyə müəssisələrin mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi;

566 Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilir. Səhv olanı göstərin:

- ☐ aksiz markalarının satışından daxilolmalar
- ☐ xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
- ☒ şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi.
- ☐ "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmalar;
- ☐ "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun gəlirləri;

567 2014-ci ildə Ümumi Daxili Məhsul 58977.8 mln.manat, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 31.2% olmuşdur. Dövlət büdcəsinin gəlirlərini tapın.

- ☐ 16.5 mlrd. manat
- ☐ 17800.5 mln.manat
- ☒ 18400.6 mln.manat
- ☐ 14.8 mlrd. manat
- ☐ 9900.7 mln manat

568 2014-ci ildə büdcənin gəlirlərinin tərkibində ən böyük xüsusi çəkiyə malik olan vergiləri göstərin:

- ☐ fiziki şəxslərin gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi
- ☐ əlavə dəyər vergisi; aksizlər
- ☒ hüquqi şəxslərin mənfəət vergisi; əlavə dəyər vergisi;
- ☐ əlavə dəyər vergisi, mədən vergisi

- ☐ hüquqi şəxslərin mənfəət vergisi, aksizlər

569 Birbaşa vergiləri göstərin:

- ☐ ƏDV, fiziki şəxslərin gəlir vergisi
☐ mənfəət vergisi, aksizlər
☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi
☐ mədən vergisi, aksizlər.
☐ mənfəət vergisi, əlavə dəyər vergisi

570 Dolayısı vergilərə aiddir:

- ☐ əlavə dəyər vergisi, əmlak vergisi
☐ aksizlər, torpaq vergisi
☒ aksizlər, əlavə dəyər vergisi
☐ aksizlər, əmlak vergisi
☐ əlavə dəyər vergisi, torpaq vergisi

571 Dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirlərinin ümumi məbləği hansı qanunvericilik sənədi ilə müəyyən edilir?

- ☐ vergilər Nazirliyinin qərarı ilə
☐ Nazirlər kabinetinin hər il qəbul etdiyi qərarla
☒ Hər il qəbul edilən AR-nın dövlət büdcəsi haqqında qanunla
☐ maliyyə nazirliyinin qərarı ilə
☐ Konstitusiya ilə

572 Büdcə gəlirlərinin əsas maddi mənbəyini təşkil edir:

- ☐ vətəndaşların şəxsi gəlirləri
☐ milli sərvət
☒ milli gəlir
☐ müəssisələrin əldə etdiyi xalis mənfəət.
☐ xarici dövlətlərin milli gəliri və milli sərvəti

573 Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət (bələdiyyə) büdcəsinə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlər:

- ☐ dotasiya
☐ rüsumlar
☒ vergilər
☐ subsidiya
☐ vergilər və rüsumlar

574 Büdcə sistemi və büdcədən kənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ☐ həvəsləndirici funksiya
☐ nəzarət funksiyası;
☒ fiskal funksiya;
☐ sadalananların heç biri
☐ tənzimləyici funksiya;

575 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- ☐ universal vergilər
- ☐ xüsusi vergilər
- ☒ real vergilər
- ☐ sadalananların heç biri
- ☐ vasitəli vergilər

576 Yerli büdcələrin gəlirlərinə aid deyil:

- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi;
- ☒ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların əlavə dəyər vergisi
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi

577 Dövlət büdcəsinin gəlirlərinin məbləğinin yuxarı həddi hansı halda məhdudlaşdırılır:

- ☐ gəlirlərin xüsusi çəkisi ilə;
- ☐ dövlət büdcəsinin qanunla təsdiq olunmuş göstəriciləri ilə;
- ☒ gəlirlərin məbləğinin yuxarı həddi qanunla təsdiq olunmuş göstəricilərlə məhdudlaşdırılır
- ☐ sadalanan cavabların hər biri doğrudur.
- ☐ gəlirlərin ÜDM-də həzərdə tutulmuş payı ilə;

578 Yerli ödənişlərin tərkibinə daxil deyil:

- ☐ bələdiyyələrin ayırdığı torpaq sahələrində ticarət və ictimai iaşə xidmətlərinə görə ödənişlər;
- ☐ bələdiyyə mülkiyyətində olan binalarda reklam yerləşdirilməsi üçün ödənişlər
- ☒ bələdiyyə ərazisində yerləşən özəl müəssisələrin ödədiyi mənfəət vergisi;
- ☐ bələdiyyə ərazisində hüquqi şəxslərə malik olan ixtisaslaşdırılmış avtomobil dayanacaq üçün ödəniş.
- ☐ bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən daxil olan ödənişlər

579 Yerli vergilərin müəyyən edilməsinin əsaslarına daxil deyil:

- ☐ verginin hesablanması qaydası
- ☐ vergitutma obyekti;
- ☒ vergi planlaşdırılması;
- ☐ verginin ödənilməsi müddəti.
- ☐ verginin bazası

580 Büdcədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- ☐ büdcə ssudası
- ☐ subvensiya
- ☒ büdcə xərcləri;
- ☐ sadalananların heç biri
- ☐ subsidiya

581 Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

- ☐ cari xərclər
- ☐ ümumi xərclər;
- ☒ yerli xərclər
- ☐ sadalananların heç biri
- ☐ əsaslı xərclər

582 Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- ☐ sosial müavinatlara xərclər
- ☐ qrantlar
- ☒ səhmlərin alınması xərcləri;
- ☐ pensiyalar
- ☐ faiz üzrə ödənişlər

583 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ əmək haqqına üstəlik xərclər
- ☐ sosial müavinatlara xərclər;
- ☒ səhmlərin alınması xərcləri
- ☐ qrantlar.
- ☐ pensiyalar

584 Dövlət büdcəsinin əsaslı xərclərinə aid edilmir:

- ☐ səhmlərin alınması;
- ☐ əsaslı vəsaitlərin alınması
- ☒ qrantlar
- ☐ səhmlərin və əsaslı vəsaitlərin alınması
- ☐ kapital qoyuluşuna çəkilən xərclər

585 Dövlət büdcəsinin cari xərclərinə aiddir:

- ☐ qrantlar, səhmlərin alınması
- ☐ əmək haqqı, səhmlərin alınması
- ☒ qrantlar, pensiya ödənişləri
- ☐ malların alınması, səhmlərin alınması
- ☐ əmək haqqı, əsaslı vəsaitlərin alınması

586 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ səhmlərin alınması; faiz üzrə ödənişlər
- ☐ əsaslı vəsaitlərin alınması; qrantlar;
- ☒ səhmlərin alınması; əsaslı vəsaitlərin alınması
- ☐ əsaslı vəsaitlərin alınması; subsidiyalar
- ☐ kapital qoyuluşları; faiz üzrə ödənişlər;

587 Müxtəlif məqsədlər üçün faktiki xərclərin yuxarı həddi nə ilə müəyyən olunur:

- ☐ büdcə kəsirinin səviyyəsi ilə
- ☐ gəlirlərin yuxarı həddi ilə;
- ☒ təsdiq olunmuş büdcə xərcləri ilə
- ☐ xərclərin ÜDM-də xüsusi çəkisi ilə.
- ☐ maliyyələşdirilən məqsədlərdə baş verən dəyişikliklərlə;

588 Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir. Səhv olanı göstərin:

- ☐ əhaliyə ödənişlər
- ☐ büdcə idarələrinin saxlanmasına təxsisatlar
- ☒ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər;
- ☐ fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- ☐ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi

589 Yerli büdcələrdən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ bələdiyyələrə maliyyə yardımı;
- ☐ əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım;
- ☒ bələdiyyə borclarının ödənilməsi və onlara xidmət edilməsi
- ☐ dövlət mülkiyyətinin formalaşdırılması xərcləri
- ☐ dövlət investisiya proqramlarının həyata keçirilməsi

590 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ yerli özünüidarəetmə orqanlarının saxlanması
- ☐ məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili
- ☐ bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- ☒ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- ☐ bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi.

591 Büdcə təşkilatlarının maliyyə planı necə adlanır?

- ☐ maliyyə resursları
- ☐ gəlirlər və xərclər balansı
- ☒ xərc smetası
- ☐ sadalananların heç biri
- ☐ büdcə

592 Xərc smetalarının növlərinə aid deyil:

- ☐ mərkəzləşdirilmiş
- ☐ fərdi
- ☒ hesabat
- ☐ icmal
- ☐ ümumi

593 Büdcə təşkilatlarının smetalarında aşağıdakılar əks olunur. Səhv olanı göstərin:

- ☐ təşkilatın istehsal-xidmət göstəriciləri
- ☐ təşkilatın rekvizitləri;
- ☒ cari ildə xərclərin icraçı səviyyəsi;
- ☐ xərclərin hesablanması və əsaslandırılması.
- ☐ icmal xərclər

594 2015-ci ildə büdcə xərclərinin tərkibində ən yüksək xüsusi çəkiyə malik olan xərc istiqamət-lərini göstərin:

- ☐ təhsil
- ☐ ümumi dövlət xidmətləri
- ☒ sənaye, tikinti və faydalı qazıntılar
- ☐ müdafiə
- ☐ sosial müdafiə və sosial təminat;

595 Büdcədən maliyyələşmə aşağıdakı prinsiplər əsasında aparılır:Səhv olanı göstərin

- ☐ maliyyə intizamına əməl olunması
- ☐ məqsədəuyğunluq
- ☒ iş və xidmətlərin yerinə yetirilmə həcmindən asılı olaraq hədd qoyulmadan;
- ☐ qaytarılmamaq.

☐ iş və xidmətlərin yerinə yetirilmə həcmindən asılı olaraq büdcədə nəzərdə tutulan hədd daxilində

596 Smeta qaydasında büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlara daxil deyildir:

- ☐ prokurorluq orqanları
- ☐ ümumtəhsil müəssisələri
- ☐ kənd təsərrüfatı üzrə dövlət idarələri;
- ☐ dövlət yerli özünüidarəetmə orqanları
- ☒ dövlət müəssisələri

597 Smeta qaydasında büdcədən maliyyələşmənin prinsiplərinə aid edilmir:

- ☐ smetada nəzərdə tutulmayan məqsədə vəsait ayrıla bilməz
- ☐ xərclər ciddi məqsədli təyinat üzrə planlaşdırılır;
- ☒ gözlənilməyən xərclər yarandıqda digər xərclərə vəsaitlərə qənaət hesabına maliyyələşdirilir;
- ☐ maliyyələşmə plan daxilində, görülən işin həcminə uyğun aparılır
- ☐ smetada nəzərdə tutulandan artıq vəsait istifadə edilə bilməz

598 Xərc smetaları neçə hissədən ibarətdir?

- ☐ 4
- ☐ 1
- ☒ 3
- ☐ 5
- ☐ 2

599 Büdcənin faktiki icrası harada həyata keçirilir?

- ☐ agent-bankda;
- ☐ maliyyə orqanlarında
- ☒ büdcə təşkilatlarında
- ☐ sadalananların heç birində.
- ☐ xəzinədarlıqda;

600 Təhsil xərcləri “Büdcə xərclərinin funksional təsnifatı”nın neçənci bölməsinə aiddir?

- ☐ 5
- ☐ 2
- ☒ 4
- ☐ 6
- ☐ 3

601 2015-ci ildə sosial-mədəni tədbirlərə xərclərin ümumi büdcə xərclərinin tərkibində xüsusi çəkisi nə qədər olmuşdur?

- ☐ 41%;
- ☐ 15%;
- ☒ 23.8%;
- ☐ 32%.
- ☐ 30%;

602 Təhsilə xərclərin xüsusi çəkisi 2015-ci ildə büdcə xərclərinin neçə faizi səviyyəsində olmuşdur?

- ☐ 11%;
- ☐ 15%;
- ☒ 8.1%;

- ☐ 12%.
- ☐ 5%;

603 Təhsil müəssisələrinin cari xərclərinə daxil deyil:

- ☒ avadanlıq və inventarın alınması
- ☐ ezamiyyət xərcləri;
- ☐ dəftərxana və təsərrüfat xərcləri;
- ☐ inzibati və köməkçi heyətin əmək haqqı
- ☐ pedaqoji işçilərin əmək haqqı.

604 Məktəblərin xərclərinin tərkibində üstünlük təşkil edən xərc:

- ☐ təsərrüfat xərcləri;
- ☐ dəftərxana xərcləri;
- ☒ əmək haqqı xərcləri
- ☐ cari təmir xərcləri.
- ☐ ezamiyyət xərcləri

605 Məktəb üzrə əmək haqqı fonduna daxil deyil:

- ☐ inzibati-idarə heyətinin əmək haqqı;
- ☐ dərslərə görə müəllimlərə əmək haqqı
- ☒ ezamiyyətə gedənlərə verilən ödəniş
- ☐ müəllimlərin əmək haqqına əlavələr
- ☐ dəftərlərin yoxlanması üçün haqq

606 “Büdcə xərclərinin funksional təsnifatı”nda səhiyyə xərcləri neçənci bölməyə aiddir?

- ☐ 6
- ☐ 1
- ☒ 5
- ☐ 2
- ☐ 3

607 Xərclərin funksional təsnifatının “Səhiyyə” bölməsi neçə köməkçi bölməyə ayrılır?

- ☐ 5
- ☐ 2
- ☒ 6
- ☐ 4
- ☐ 7

608 2015-ci ildə səhiyyə xərclərinin ümumi büdcə xərclərində xüsusi çəkisi nə qədər olmuşdur?

- ☐ 8,4%;
- ☐ 4,2%;
- ☒ 3,7%;
- ☐ 2,2%.
- ☐ 5,0%;

609 2015-ci ildə büdcədən səhiyyənin maliyyələşdirilməsinə nə qədər vəsait ayrılmışdır?

- ☐ 400.0 mln. manat
- ☐ 720.5 mln.manat;
- ☒ 801.6 mln.manat;

- ☐ 417.3 mln. manat
☐ 777.7 mln manat

610 Səhiyyənin maliyyələşdirilməsinə aid deyil:

- ☐ könüllü tibi sığorta
☐ büdcə vəsaitləri
☒ icbari məsuliyyət sığortası
☐ idarə və təşkilatların səhiyyəyə ayırdığı vəsaitlər
☐ icbari tibbi sığorta

611 “Tibbi sığorta haqqında” AR Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 1995
☐ 2000
☒ 1999
☐ 2005
☐ 2002

612 Tibb müəssisəsinin maliyyələşdirilməsi mənbələrinə daxil edilmir:

- ☐ könüllü tibi sığorta, pullu xidmətlər
☐ büdcə vəsaitləri
☒ məsuliyyət sığortası üzrə ödənişlər
☐ məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi.
☐ icbari tibbi sığorta;

613 Dövlət səhiyyə sisteminin vəsaitləri aşağıdakı məqsədlərə yönəldilir. Səhv olanı göstərin:

- ☐ tibb elminin inkişafına və tətbiqinə;
☐ güzəştli tibbi xidmətin göstərilməsinə
☒ özəl tibb müəssisəsinin inkişaf etdirilməsinə
☐ epidemiyaların aradan qaldırılmasına
☐ sanitar-epidomoloji stansiyaların saxlanması

614 Əmək pensiyalarına aid olmayanı göstərin:

- ☐ ailə başçısını itirdiyinə görə
☐ yaşa (qocalığa) görə;
☒ uşaqlıqdan əlil olanların 55 yaşına çatmış analarına, onlar uşaqları 8 yaşadək tərbiyə etmişlərsə.
☐ xidmət illərinə görə;
☐ əlilliyə görə

615 Ünvanlı dövlət sosial yardımın maliyyə mənbəyini göstərin:

- ☐ sosial sığorta büdcəsi
☐ yerli büdcələr
☒ dövlət büdcəsi
☐ heç biri.
☐ Dövlət Sosial Müdafiə Fondu;

616 “Ünvanlı dövlət sosial yardımı” haqqında AR Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2000-ci ildə
☐ 2011-ci ildə
☐ 2010-cu ildə

- ☐ 2002-ci ildə
☒ 2005-ci ildə

617 Ünvanlı sosial yardımın əsas prinsiplərini göstərin:

- ☐ bərabərlik; qaytarılanlıq;nəticəlilik
☐ ünvanlılıq; qaytarılanlıq;birdəfəlik
☒ ədalətlilik; bərabərlik;ünvanlık
☐ ünvanlılıq; hesabatlılıq.müntəzəmlilik
☐ ədalətlilik; hesabatlılıq;ardıcılıq

618 Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir.Səhv olanı göstərin:

- ☐ ailə başçısını itirmək
☐ uşağın anadan olması
☒ uşağın birinci sinfə getməsi;
☐ ölüm
☐ uşağa qulluq;

619 Məcburi dövlət sosial sığorta haqları vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar üçün hesablanır:

- ☐ gəlirlərin 10 faizi miqdarında
☐ hesablanma mənbəyində tutulmaqla, gəlirin 15 faizi
☒ gəlirlərinin 20 faizi miqdarında
☐ cavabların heç biri düzgün deyil
☐ əmək haqqı fondunun 22 faizi qədər;

620 Sosial sığorta ayırmalarına aid deyil:

- ☐ işçilərin əmək haqqından sosial sığorta ayırmaları
☐ işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial sığorta ayırmaları;
☒ fərdi təqaüdlərdən alınan sosial sığorta ayırmaları
☐ fərdi əmək fəaliyyəti ilə məşğul olanların gəlirlərindən sosial sığorta ayırmaları
☐ fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gəlirlərindən sosial sığorta ayırmaları

621 2015-ci ildə sosial müdafiəyə və sosial təminatə büdcədən ayırmaların məbləğini göstərin:

- ☐ 2500.0 mln. manat
☐ 1038.9 mln.manat
☒ 2040.5 mln.manat
☐ 1000.5 mln. manat
☐ 2.5 mlrd. manat;

622 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19438.0 mln.manat, sosial müdafiə və sosial təminatə xərclər 2040.8 mln.manat nəzərdə tutulmuşdursa, bu xərclərin xüsusi çəkisini təyin edin:

- ☐ 1,1%;
☐ 11,5%;
☒ 9,8%;
☐ 10,3%.
☐ 9,8%;

623 “Sosial sığorta haqqında” AR Qanunu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2009-cu ildə

- ☐ 1992-ci ildə
- ☒ 1997-ci ildə
- ☐ 2010-cu ildə
- ☐ 1993-cü ildə

624 Sosial sığorta hadisəsi baş verdikdə sığorta ödənişlərinə aid deyil:

- ☐ dəfn üçün müavinat
- ☐ əmək pensiyaları
- ☒ sığortalananların xaricə turist səfərinin tam və ya qismən ödənilməsi
- ☐ sığortalananların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənilməsi.
- ☐ uşağın anadan olmasına görə birdəfəlik müavinat;

625 Əmək pensiyasının baza hissəsi:

- ☐ sadalananların hər biri
- ☐ müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləği;
- ☒ əmək pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı;
- ☐ sadalananların heç biri
- ☐ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti kimi hesablanan məbləği

626 Ümumi dövlət xidmətləri büdcə xərclərinin funksional təsnifatının neçənci bölməsinə aiddir?

- ☐ beşinci
- ☐ ikinci
- ☒ birinci
- ☐ yeddinci
- ☐ üçüncü

627 Beynəlxalq maliyyə- kredit təşkilatlarına üzvlük haqqı xərclərin funksional təsnifatının hansı bölməsinə aiddir?

- ☐ sənaye, tikinti və faydalı qazıntılar
- ☐ iqtisadi fəaliyyət
- ☒ ümumi dövlət xidmətləri
- ☐ sadalananların heç biri
- ☐ əsas bölmələrə aid edilməyən xidmətlər;

628 Müdafiə xərcləri büdcə xərclərinin funksional təsnifatının neçənci bölməsinə aiddir?

- ☐ beşinci
- ☐ birinci
- ☒ ikinci
- ☐ altıncı
- ☐ dördüncü

629 Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq büdcə xərclərinin funksional təsnifatı-nın neçənci bölməsinə aiddir?

- ☐ ikinci
- ☒ üçüncü
- ☐ yeddinci
- ☐ beşinci
- ☐ birinci

630 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanmasına nə qədər vəsait ayrılmışdır?

- ☐ 65.0 mln.manat
- ☐ 1000.0 mln.manat;
- ☒ 1227.1 mln.manat
- ☐ 501.1 mln.manat
- ☐ 255.7 mln.manat;

631 2015- ci ildə büdcədən elmə ayrılan vəsait nə qədər olmuşdur?

- ☐ 85.2 mln.manat
- ☐ 250.5 mln.manat;
- ☒ 150.5mln.manat
- ☐ 300.5 mln.manat.
- ☐ 159.5 mln.manat

632 2011- ci ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanmasına çəkilən xərclərin (1227.1 mln.manat) xüsusi çəkisini hesablayın (ümumi xərclər 21100.0 mln.manat):

- ☐ 3.2 faiz
- ☐ 2.5 faiz
- ☒ 5.8 faiz
- ☐ 5.4 faiz
- ☐ 6.0 faiz

633 Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə aparatının saxlanması xərclərinin maliyyələşdirilməsinə 2015- ci ildə dövlət büdcəsindən yönəldilən məbləğ:

- ☐ 1 350.0 mln.manat
- ☐ 1 500.0 mln.manat;
- ☒ 2047.0 mln.manat
- ☐ 1303.0 mln.manat
- ☐ 4 70.5 mln.manat

634 İcra hakimiyyəti orqanlarının saxlanmasına aid edilmir:

- ☐ Mərkəzi icra hakimiyyəti orqanlarının saxlanması xərcləri
- ☐ yerli icra orqanlarının saxlanması xərcləri;
- ☒ Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi xərcləri
- ☐ Yerli icra hakimiyyəti orqanlarının saxlanması xərcləri
- ☐ xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərin saxlanması xərcləri;

635 İcra hakimiyyəti orqanlarının saxlanmasına aiddir:

- ☐ xarici iqtisadi yardım;
- ☐ Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi xərcləri;
- ☒ yerli icra hakimiyyəti orqanlarının saxlanması xərcləri;
- ☐ sadalanan ca vabların heç biri doğru deyil..
- ☐ bələdiyyə orqanlarına seçkilərin keçirilməsi xərcləri

636 Müdafiə xərclərinə aid edilmir:

- ☐ mülkü müdafiə

- ☐ ordunun saxlanması
- ☒ yanğından mühafizə
- ☐ doğru cavab yoxdur
- ☐ hərbi donanmanın saxlanması

637 Müdafiə xərclərinə aiddir:

- ☐ hüquq – mühafizə
- ☐ hərbi və mülkü donanmanın saxlanması
- ☒ mülkü müdafiə;
- ☐ doğru cavab yoxdur
- ☐ yanğından mühafizə

638 Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərclərinə aid edilmir:

- ☐ yanğın təhlükəsizliyi
- ☐ məhkəmə hakimiyyətinin saxlanması,
- ☒ mülkü müdafiə
- ☐ doğru cavab yoxdur
- ☐ ombudsmanların saxlanması

639 Hüquq-mühafizə və prokurorluq orqanlarının müdafiə edilən xərclərinin maliyyələşdirilməsi zamanı aşağıdakılara üstünlük verilir. Səhv olanı göstərin:

- ☐ əmək haqqı fondunun formalaşdırılması
- ☐ sosial müdafiə fonduna ayırmalar;
- ☒ xidməti otaqların əsaslı təmiri;
- ☐ tibbi xidmət xərcləri
- ☐ məcburi tibbi sığorta fonduna ayırmalar

640 Hərbi hissənin strukturunda cari xərclərin planlaşdırılması aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ pul təminatının hesablanması hərbi qulluqçuların kateqoriyaları üzrə müəyyən edilir
- ☐ xərclərin müdafiə olunan maddələri şəxsi heyətin sayı və normalar üzrə birbaşa hesablama üsulu ilə müəyyən edilir;
- ☒ hərbi hissənin rəhbərliyinin şəxsi qərarı ilə.
- ☐ ərzaq təminatına xərclər ərzaq payı həcmində vahid hesablama üsulu ilə
- ☐ ilin nəticələrinə görə birdəfəlik mükafatlandırma- müəyyən edilmiş həcmdə

641 Aşağıdakıların hansı dövlət büdcədənənar pul fondlarına aiddir:

- ☐ AR-nın Sahibkarlığa Kömək Milli Fondu; Pensiya Fondu
- ☐ Dövlət Sosial Müdafiə Fondu, AR-nın Sahibkarlığa Kömək Milli Fondu
- ☒ Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu
- ☐ sadalananların heç biri
- ☐ Dövlət Neft Fondu, AR-nın Sahibkarlığa Kömək Milli Fondu

642 Büdcə ilə yanaşı Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan və məqsədli təyinatla malik olan maliyyə vəsaitlərinin məcmusu:

- ☐ məqsədli büdcə fondu
- ☐ respublika büdcəsi
- ☒ dövlət büdcədənənar pul fondları
- ☐ sadalananların heç biri

☐ yerli büdcə;

643 Hazırda Azərbaycan Respublikasının İCMAL BÜDCƏSİNDƏ əks olunan neçə büdcədənəknar dövlət fondlardır?

- ☐ 4
☐ 3
☒ 2
☐ 5
☐ 1

644 Dövlət büdcədənəknar pul fondları aşağıdakı məqsədlər üçün yaradılır. Səhv olanı göstərin:

- ☐ elmi-tədqiqat fondları.
☐ sosial fondlar
☒ xeyriyyə fondları
☐ ekoloji fondlar
☐ iqtisadi gonglar

645 Dövlət Neft Fondu haqqında Əsasnamə hansı tarixdə təsdiq edilmişdir?

- ☐ 01 yanvar 2004-cü ildə
☐ 10 iyul 2008-ci ildə
☒ 29 dekabr 2000-ci ildə
☐ 10 yanvar 2012-ci ildə
☐ 01 mart 2003-cü ildə

646 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- ☐ fondun vəsaitinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər
☒ dövlət büdcəsindən transfert
☐ qrantlar və digər təmənnasız yardımlar
☐ neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər
☐ AR payına düşən karbohidrogenlərin satışından əldə edilən gəlir

647 Dövlət Neft Fondunun gəlirlərindən istifadə istiqamətlərinə aiddir:

- ☐ ixrac rüsumunun ödənilməsi
☐ dölayı vergilərin ödənməsi
☒ dövlət büdcəsinə transfertin ayrılması;
☐ idxal və dövlət rüsumlarının ödənilməsi
☐ mənfəət vergisi ödənilməsi;

648 2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği:

- ☐ 13.7 mlrd.manat;
☐ 15.0 mlrd.manat;
☒ 10388.0 mlrd.manat
☐ 11.3 mlrd.manat
☐ 15.5 mlrd.manat

649 Neft Fondu haqqında deyilən fikirlərdən səhv olanı göstərin:

- ☐ Neft Fondunun büdcəsinin tərtibi və icrası AR-da vahid makroiqtisadi siyasətin yürüdülməsi prinsipi əsasında aparılır;
☐ Neft Fondunun büdcəsi onun gəlir və xərclərini əks etdirən illik maliyyə proqramıdır;

- ☒ Neft Fondunun vəsaiti hesabına Neft Fondunun büdcəsindən kənar hər hansı xərclər yalnız fondun İcraçı Direktorunun icazəsi ilə aparıla bilər;
- ☐ Neft Fondunun büdcəsini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.
- ☐ Neft Fondunun büdcəsi yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir;

650 Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmir;

- ☐ dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması
- ☐ fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;
- ☒ əmək və s pensiyalarının baza hissəsinin təyin edilməsi;
- ☐ sosial sığorta siyasətinin həyata keçirilməsində iştirak etmək
- ☐ ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini həyata keçirmək

651 Məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı xərclər maliyyələşdirilir. Səhv olanı göstərin:

- ☐ məşğulluq tədbirlərinin keçirilməsi
- ☐ “ Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əmək pensiyaları;
- ☒ pensiya sığortası üzrə əmək pensiyalarına edilən əlavələr
- ☐ uşağın anadan olmasına görə birdəfəlik müavinət
- ☐ hamiləliyə və doğuma görə müavinət;

652 Dövlət Sosiaa Müdafiə Fondu aşağıdakı funksiyaları yerinə yetirir:Səhv olanı göstərin:

- ☐ müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar aparır;
- ☐ məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir
- ☒ əhəlinin sosial müdafiəsi ilə bağlı təkliflərə baxır və təmin edir;
- ☐ sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir
- ☐ əmək pensiyalarının təyin edilməsini, maliyyələşdirilməsini və ödənilməsinə nəzarəti həyata keçirir;

653 Dövlət Sosial Müdafiə Fondunun hüquqlarına aid deyil:

- ☐ öz səlahiyyətləri çərçivəsində məcburi dövlət sosial sığortası qaydalarına sığorta edənlər tərəfin-dən əməl edilməsinə nəzarət etmək
- ☐ bütün sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək
- ☒ sığortaedənlərin məcburi dövlət sosial sığortasına cəlb etmədiyi işçilərin fondun vəsaiti hesabına sığortalanması
- ☐ fondun büdcəsi layihəsinin hazırlanması üçün aidiyyəti dövlət orqanlarından zəruri sənədləri və məlumatları almaq
- ☐ əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək

654 Gəlirlər üzrə dövlət büdcəsinin kassa icrası aşağıdakıları nəzərdə tutur. Səhv olanı göstərin:

- ☐ artıq ödənilmiş daxilolmaların ödəyicilərə qaytarılmasını
- ☐ dövlət büdcəsi gəlirlərinin dövlət büdcəsinin vahid hesabına köçürülməsini
- ☒ təsdiq edilmiş büdcə göstəricilərinə uyğun olaraq subsidiya, subvensiya və dotasiyaların bölüşdürülməsini
- ☐ büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsi gəlirlərinin uçotu
- ☐ təsdiq edilmiş dövlət büdcəsinə uyğun olaraq tənzimləyici vergilərin bölüşdürülməsini

655 Büdcənin icra edilməsi barədə hesabat bu müddət üçün tərtib edilmir:

- ☐ yarımillik hesabat;
- ☐ operativ(aylıq) hesabat;
- ☒ iki aylıq hesabat
- ☐ illik hesabat.
- ☐ rüblük hesabat;

656 Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən AR hökuməti dövlət büdcəsinin icrası haqqında hansı hesabatları Milli Məclisə təqdim edir?

- ☐ aylıq və yarımillik hesabatları
- ☐ aylıq və rüblük hesabatları
- ☒ rüblük və illik hesabatları
- ☐ Milli Məclisə yalnız illik hesabat təqdim olunur.
- ☐ aylıq və illik hesabatları

657 Bələdiyyələr yerli büdcələrin icrası barədə məlumatı hansı orqana təqdim edirlər?

- ☐ Bələdiyyələrin fəaliyyətinə nəzarət üçün Dövlət Komitəsinə;
- ☐ AR Maliyyə Nazirliyinə;
- ☒ Dövlət Statistika Komitəsinə;
- ☐ respublikanın Ədliyyə Nazirliyinə.
- ☐ Baş Dövlət Xəzinədarlığına

658 Baş Dövlət Xəzinədarlığı qəbul edilmiş və təsdiq edilmiş büdcə öhdəliklərini ən gec hansı müddətə ödəməlidir?

- ☐ üç ildən gec olmayaraq
- ☐ bir ay ərzində
- ☒ cari ilin dekabr ayının 31-dək;
- ☐ sadalanan şərtlərin heç biri uyğun deyil
- ☐ qırx beş gündən gec olmayaraq

659 Büdcə öhdəliklərinin limiti nə vaxt öz gücünü itirir?

- ☐ hər rübün sonuncu günü
- ☐ müqavilə pozulduqda;
- ☒ dekabr ayının 31-də
- ☐ maliyyə orqanları bu haqda qərar qəbul etdikdə.
- ☐ büdcədə vəsait olmadıqda;

660 Azərbaycan Respublikası dövlət büdcəsinin icrası haqqında illik hesabat Milli Məclisə hansı müddətədə təqdim olunmalıdır?

- ☐ aprel ayının 15-dək
- ☐ yanvar ayının 31-dək;
- ☒ may ayının 15-dək
- ☐ vaxt reqlamentləşdirilməyib
- ☐ mart ayının 1-dək;

661 Azərbaycan Respublikasında xəzinədarlığın aşağıdakı funksiyasından istifadə edilmir:

- ☐ dövlət büdcəsində mərkəzləşdirilmiş vəsaitin yenidən bölgüsünün təmin olunması
- ☐ dövlət büdcəsinin vəsaitlərinin optimal idarə edilməsi
- ☒ dövlət büdcəsinin layihəsinin tərtib edilməsi
- ☐ dövlət büdcəsində vahid uçotun təmin olunması
- ☐ dövlət büdcəsinin vəsaitinin xərclənməsində əvvəlcədən nəzarətin həyata keçirilməsi;

662 Büdcəni icra edən orqan tərəfindən büdcədən vəsait alanlar üçün üç ay müddətinə müəyyən edilən və təsdiq edilən büdcə öhdəliklərinin həcmi:

- ☐ büdcə norması

- ☐ büdcə vəsaitlərinin həddi;
- ☒ büdcə öhdəlikləri limiti
- ☐ sadalananların heç biri doğru deyil
- ☐ büdcədən maliyyələşdirmənin səviyyəsi

663 Qanunvericilik orqanının büdcəyə nəzarət sahəsində malik olduğu hüquqlara daxil edilmir:

- ☐ büdcənin tərtib olunması zamanı icra hakimiyyəti orqanlarından lazım olan materialların alınması;
- ☐ büdcəni icra edən orqanlardan onun icrası haqqında operativ məlumatların alınması
- ☒ cari ilin büdcəsi haqqında qəbul edilmiş qanunun düzgünlüyünün qiymətləndirilməsi
- ☐ büdcənin icrası haqqında hesabatın təsdiq edilməməsi
- ☐ büdcəni icra edən orqanın fəaliyyətinin qiymətləndirilməsi

664 Büdcəyə nəzarətin formalarını göstərin:

- ☐ qanunvericilik və audit;
- ☐ qanunvericilik və parlament
- ☒ qanunvericilik və inzibati
- ☐ audit və təhlil.
- ☐ inzibati və təhlil;

665 İnzibati nəzarəti həyata keçirən orqanlara aid edilmir:

- ☐ NMR Maliyyə-İqtisadiyyat Nazirliyi
- ☐ AR Maliyyə Nazirliyi;
- ☒ AR Hesablama Palatası;
- ☐ Bələdiyyələrin maliyyə orqanları
- ☐ Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi

666 Vaxt etibarilə büdcə nəzarətinin formalarına aiddir:

- ☐ inzibati nəzarət; audit;
- ☐ ilkin nəzarət; inzibati nəzarət
- ☒ ilkin nəzarət; cari nəzarət
- ☐ sonradan nəzarət; inzibati nəzarət;
- ☐ cari nəzarət; audit;

667 Xəzinədarlıq vasitəsilə hansı nəzarət formaları həyata keçirilir;

- ☐ səyyar nəzarət; sonradan nəzarət
- ☐ audit;yoxlama;
- ☒ ilkin nəzarət; cari nəzarət
- ☐ sadalananların hamısı doğrudur
- ☐ ilkin nəzarət; sonradan nəzarət

668 Büdcə təşkilatlarında təftiş aparılarkən aşağıdakılar yoxlanılmalıdır. Səhv olanı göstərin:

- ☐ xərclərin şəbəkə, ştat və kontingent göstəricilərinə uyğunluğu;
- ☐ smeta təyinatlarının düzgünlüyü
- ☒ mənfəətin bölgüsü və istifadəsinin düzgünlüyü
- ☐ əmək haqqı fondunun düzgün xərclənməsi;
- ☐ hesabatların tərtibi və uçot məlumatları ilə hesabat məlumatlarının uyğunluğu

669 Səhv olanı göstərin:

- ☐ kameral yoxlamalar hesabat sənədləri vergi orqanlarında qəbul edilən zaman aparılır.

- ☐ müstəsna hallar nəzərə alınmasa, səyyar vergi yoxlaması bir ay çəkir
- ☐ səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər
- ☐ səyyar vergi yoxlaması vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə aparılır
- ☒ kameral yoxlama vergi orqanlarının səlahiyyətli şəxsləri tərəfindən vergiyə cəlb edilən təşkilatlarda aparılır

670 Məqsədli büdcə proqramları funksionallıq dərəcəsinə görə bölünür. Səhv olanı göstərin:

- ☐ ekoloji proqramları
- ☐ sosial proqramlar;
- ☒ doğru cavab yoxdur
- ☐ innovasiya proqramları
- ☐ investisiya proqramları;

671 Dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə nə vaxt, hansı qərar əsasında başlanır?

- ☐ sadalananların heç biri doğru deyil.
- ☐ dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə fevral ayının əvvəlində Maliyyə Nazirliyinin Qərarı ilə başlanır
- ☐ dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə cari ilin mart ayında AR Prezidentinin Sərəncamı ilə başlanır;
- ☒ dövlət büdcəsinin layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü ongünlüyü ərzində AR Nazirlər Kabinetinin mətbuatda dərc olunan qərarı ilə başlanır;
- ☐ dövlət büdcəsinin layihəsinin tərtibinə büdcə ilinin əvvəlində AR Prezidentinin Sərəncamı ilə başlanır;

672 İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib edilmiş və dəqiqləşdirilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramı Maliyyə Nazirliyinə hansı müddətdən gec olmayaraq təqdim olunur?

- ☐ bu müddət reqlamentləşdirilməyib
- ☐ fevral ayının sonunadək;
- ☒ mart ayının 1-dən gec olmayaraq
- ☐ avqust ayının 15-dək
- ☐ may ayının 1-dən gec olmayaraq;

673 AR Maliyyə Nazirliyi tərəfindən növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsi AR Nazirlər Kabinətinə hansı tarixdə təqdim olunur?

- ☐ cari ilin may ayının 15-dək
- ☐ mart ayının 1-dən gec olmayaraq
- ☒ cari ilin aprel ayının 15-dək;
- ☐ bu müddət reqlamentləşdirilməyib
- ☐ may ayının 1-dən gec olmayaraq

674 Maliyyə Nazirliyinin növbəti il üzrə dövlət büdcəsinin layihəsinə dair təlimat məktubu büdcənin tərtibində iştirak edən təşkilatlara hansı müddətdə göndərilir?

- ☐ müddət müəyyən olunmayıb;
- ☐ cari ilin mart ayının 15-dək
- ☒ cari ilin may ayının 1-dək;
- ☐ cari ilin iyun ayının 15-dək.
- ☐ cari ilin aprel ayının 10-dək

675 Büdcə təşkilatlarının xərcləri proqnozlaşdırılarkən onların büdcədənkənar vəsaitləri:

- ☐ büdcə təşkilatının səlahiyyətinə aiddir;
- ☐ nəzərə alınmır
- ☒ nəzərə alınır

- ☐ doğru cavab yoxdur.
- ☐ qismən nəzərə alınır

676 Dövlət büdcədən kənar pul fondları öz büdcələrinin göstəricilərini hansı müddətdə AR Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim edirlər?

- ☐ cari ilin iyun ayının 10-dək
- ☐ cari ilin may ayının 1-dək;
- ☒ cari ilin iyul ayının 1-dək
- ☐ bu müddət reqlamentləşdirilməyib
- ☐ cari ilin aprel ayının 1-dək;

677 Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində aşağıdakı məlumatlar əks olunur. Səhv olanı göstərin:

- ☐ növbəti il üçün təklif olunan büdcə gəlirlərinin həcmi
- ☐ keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği;
- ☒ büdcə ilindən əvvəlki beş il üzrə büdcəyə daxil olan vergilərin dinamikası
- ☐ büdcə gəlirlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən məbləği;
- ☐ sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi;

678 Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr tələb olunan sənədləri hansı müddətdə Maliyyə Nazirliyinə təqdim etməlidirlər?

- ☐ cari ilin avqust ayının 1-dək
- ☐ cari ilin iyun ayının 15-dək.
- ☒ cari ilin may ayının 1-dək
- ☐ reqlamentləşdirilməmişdir.
- ☐ cari ilin aprel ayının 10-dək

679 Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi Maliyyə Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinə hansı müddətdə təqdim edilir?

- ☐ cari ilin iyun ayının 1-dək;
- ☐ cari ilin avqust ayının 1-dək
- ☒ cari ilin sentyabr ayının 15-dək
- ☐ reqlamentləşdirilməmişdir
- ☐ cari ilin may ayının 15-dək

680 Maliyyə Nazirliyi növbəti il üçün büdcə layihəsi ilə birgə Nazirlər Kabinetinə verdiyi göstəricilərin tərkibində hansı dövlət borclarına dair məlumatlara aid deyil:

- ☐ beynəlxalq maliyyə qurumlarının səhm kapitallarında iştirak payı
- ☐ xarici dövlət borclarına hesablanan faizlər
- ☒ büdcə ili ərzində xarici borca xidmət üzrə səmərəlilik əmsalı.
- ☐ büdcə ili ərzində xarici və daxili borcların yuxarı həddi
- ☐ daxili dövlət borclarına hesablanan faizlər;

681 Dövlət büdcəsinin və icmal büdcənin layihəsi Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə hansı müddətdə təqdim edilir?

- ☐ avqust ayının 1-dək
- ☐ sentyabr ayının 1-dək
- ☒ sentyabr ayının 25-dək;
- ☐ avqust ayının 10-dək

☐ oktyabr ayının 10-dək

682 Bütçə layihəsinin tərtibi aşağıdakılara əsaslanır. Səhv olanı göstərin:

- ☐ növbəti maliyyə ilinə ərazinin bütçə-vergi siyasətinin əsas istiqamətləri;
- ☐ Azərbaycan Respublikasının Prezidentinin bütçə göstəricisi
- ☒ Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar
- ☐ növbəti maliyyə ilinə ərazinin iqtisadiyyatının dövlət və ya bələdiyyə bölməsinin inkişaf planı
- ☐ növbəti maliyyə ilinə ərazinin sosial-iqtisadi inkişaf proqnozu

683 Növbəti bütçə ili üzrə dövlət bütçəsi AR Milli Məclisində hansı tarixə qədər qanunla təsdiq edilir?

- ☐ noyabr ayının 22-dək
- ☐ dekabr ayının 25-dək
- ☒ dekabr ayının 20-dək
- ☐ dekabr ayının 1-dək
- ☐ noyabr ayının 30-dək

684 Azərbaycan Respublikasında bütçə layihəsi neçənci oxunuşda qəbul olunur?

- ☒ 3
- ☐ 4
- ☐ 2
- ☐ 1
- ☐ 2 və ya 4

685 Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərə aid deyil:

- ☐ dövlət bütçəsi kəsirinin yuxarı həddinin məbləği
- ☐ gəlirlərin və xərclərin ümumi məbləği;
- ☒ icmal bütçənin gəlirlərinin yuxarı həddinin məbləği
- ☐ icmal bütçənin xərclərinin yuxarı həddinin məbləği.
- ☐ ehtiyat fondlarının məbləği;

686 Azərbaycan Respublikasında bütçənin kassa icrası hansı orqan tərəfindən həyata keçirilir?

- ☐ Maliyyə Nazirliyinin bütçə departamenti
- ☐ Mərkəzi Bank
- ☒ Dövlət Xəzinədarlıq Agentliyi
- ☐ sadalananların heç biri.
- ☐ Kommersiya bankları

687 Xərclər üzrə bütçənin icrası mərhələlərinə aid deyil:

- ☐ bütçə təsisatları haqqında bildirişlərin təsdiqi
- ☐ bütçə bölgüsünün tərtibi, təsdiqi və bütçə vəsaitlərinin sərəncamçılarına çatdırılması
- ☒ funksional, iqtisadi və təşkilatı təsnifatlar paraqrafları səviyyəsində qarşıdan gələn ilin dövlət bütçəsinin xərclərinin təsdiqi
- ☐ xəzinə öhdəliklərinin icra edilməsinin təsdiqi
- ☐ bütçə öhdəliklərinin limitləri haqqında bildirişlərin təsdiqi;

688 Bütçəni icra edən orqan tərəfindən sərəncamçılar üçün üç ay müddətinə müəyyən edilən və təsdiq edilən bütçə öhdəliklərinin həcmi

- ☐ bütçə xərclərinin həcmi;

- ☐ büdcə xərclərinin norması
- ☒ büdcə öhdəlikləri limiti
- ☐ doğru cavab yoxdur
- ☐ büdcə öhdəliklərinin məbləği

689 Büdcəni icra edən orqan xəzinə öhdəliklərinin qəbul edilməsindən aşağıdakı hallarda imtina edə bilər. Səhv olanı göstərin:

- ☐ xərclərin blokirovkası zamanı;
- ☐ qəbul edilmiş xəzinə öhdəlikləri tələblərə cavab vermədikdə
- ☒ büdcə xərclərinin sekvestri həyata keçirilərkən.
- ☐ qəbul edilmiş xəzinə öhdəliklərinin büdcə haqqında qanuna uyğun gəlmədi halda
- ☐ qəbul edilmiş büdcə öhdəliklərinin büdcə idarəsinin təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olmadığı zaman

690 Müəyyən olunmuş şərtlər yerinə yetirilmədikdə qəbul edilmiş büdcə öhdəliklərinin təsdiq edilməsindən imtina:

- ☐ büdcə vəsaitlərindən istifadənin qənaət prinsipi;
- ☐ büdcə xərclərinin sekvestri
- ☒ büdcə xərclərinin blokirovkası
- ☐ büdcə xərclərinin gəlirlərlə uyğunlaşdırılması
- ☐ büdcəyə düzəliş və əlavələrin edilməsi

691 Təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində dəyişikliklər hansı icra hakimiyyəti orqanları tərəfindən aparıla bilər?

- ☐ belə dəyişiklik yalnız Milli Məclis tərəfindən aparıla bilər
- ☐ rayon icra hakimiyyətinin rəhbərliyi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi;
- ☐ təsdiq olunmuş göstəricilər dəyişdirilə bilməz
- ☐ rayon və şəhər maliyyə idarələri

692 Göstərilənlərdən hansı xəzinədarlıq vasitəsilə icra olunmur?

- ☐ AR Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri
- ☐ büdcəyə daxil olan qeyri-vergili gəlirlər
- ☒ AR Dövlət Neft Fondunun gəlirləri
- ☐ büdcə kəsirini maliyyələşdirmək üçün dövlət zəmanəti ilə alınmış borclar
- ☐ büdcədən kənar ödənişlər

693 Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) necə istifadə olunur?

- ☐ büdcə gəlirlərinin artırılmasına yönəldilir
- ☐ büdcənin ehtiyat fonduna keçirilir
- ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilər
- ☐ bütün cavablar doğrudur.
- ☐ AR Nazirlər Kabinetinin ehtiyat fonduna köçürülür

694 Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hansı müddətə qədər tərtib olunaraq AR Nazirlər Kabinetinə təqdim olunur?

- ☐ hesabat ayından sonrakı ikinci ayın 1-dək
- ☐ hesabat ayından sonrakı ayın 5-dək;
- ☒ hesabat ayından sonrakı ayın 25-dək
- ☐ hesabat ayından sonrakı ayın 30-dək

☐ hesabat ayından sonrakı ayın 10-dək;

695 Dövlət büdcəsinin icrası haqqında rüblük hesabat AR Milli Məclisinə hansı müddətədək təq-dim olunur?

- ☐ 45 gün ərzində
- ☐ növbəti rübün birinci ayının 15-dək
- ☒ növbəti rübün birinci ayının sonunadək
- ☐ iki ay ərzində
- ☐ növbəti rübün ikinci ayının 10-dək

696 Müvafiq hesabat ili üzrə büdcənin icrası haqqında qanunda təsdiq edilən göstəricilərə daxil deyil:

- ☐ dövlət büdcəsinin kəsirinin və ya artıqlığının yuxarı həddinin məbləği;
- ☐ müvafiq olaraq gəlir və xərclərin icrası üzrə ümumi məbləğ
- ☒ funksional, iqtisadi və təşkilati təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin icrası-nın səviyyəsi
- ☐ cari il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq.
- ☐ gəlirlərin mədaxil mənbələri üzrə icrasının məbləği

697 Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid deyil:

- ☐ növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsinin hazırlanmasında iştirak etmək;
- ☐ dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq;
- ☐ dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək
- ☐ dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotuna metodiki rəhbərlik etmək
- ☒ dövlət borcu ilə bağlı müqavilələrin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək.

698 Dövlət büdcəsi xərclərinin sanksiyalaşdırılmasına aşağıdakılar daxildir. Səhv olanı göstərin:

- ☐ büdcə sərəncamçılarına və vəsait alanlara büdcə öhdəlikləri limitlərinin təsdiq edilməsi və çatdırılması
- ☐ büdcə vəsaiti sərəncamçılarına büdcə təxsisatlarının təsdiq edilməsi və çatdırılması;
- ☒ büdcə sərəncamçılarının və vəsait alanların büdcə öhdəlikləri limitinin reallaşdırılması səviyyə-sinin təsdiq edilməsi və çatdırılması
- ☐ dövlət büdcəsinin pul öhdəliklərinin təsdiq edilməsi;
- ☐ büdcə vəsaiti alanlara büdcə təxsisatlarının təsdiq edilməsi və çatdırılması;

699 Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycanda Dövlət Xəzinədarlığının yaradıl-ması haqqında” Fərmanı neçənci ildə verilmişdir?

- ☐ 02 iyul 2002-ci ildə
- ☐ 31 dekabr 2000-ci ildə
- ☒ 4 oktyabr 1995-ci ildə
- ☐ 09 fevral 2009-cu ildə.
- ☐ 12 iyul 1992-ci ildə;

700 Dövlət büdcəsinin layihəsini hazırlanmasını hansı orqan təmin edir?

- ☐ Prezident Aparatı
- ☐ Milli Məclis
- ☒ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi